

Test: **2602Y_Az_Ayani_Yekun imtahan**

Fenn: **2602Y Mühəsibat uçotu (ixtisas)**

Sual sayı: **701**

1) Sual: Hal-hazırda Azərbaycanda beynəlxalq mühəsibat uçotu standartından istifadə etmək olarmı?

- A) İstifadə etmək olar
- B) Hissə ilə
- C) Qeyri mümkündür
- D) Milli mühəsibatlığın tələblərinə uyğunlaşdırmaqla**
- E) Gələcəkdə istifadə etməklə

2) Sual: İstifadəçilər üçün maliyyə hesabatları arasında müvafiqliyi vəfəirliliyi müəyyən etmək və qiymətləndirmək imkanını yaranan informasiya:

- A) Neytral hesab olunur.
- B) Etibarlı hesab olunur
- C) Münasib hesab olunur
- D) Müqayisəli hesab olunur**
- E) Əhəmiyyətli hesab olunur

3) Sual: İqtisadi məzmununa görə standartların təsnifikasi nəyi nəzərdə tutur?

- A) Milli standartın müddalarını işləyib hazırlamaq
- B) Uçot obyekti arasında iqtisadi əks əlaqəni ləğv etmək
- C) Əməliyyatların iqtisadi təbiətini başa düşmək**
- D) Təyinata görə standartın təsnifikasinda verilən informasiyanı tamamlamaq
- E) Beynəlxalq standartı milli standarta uyğunlaşdırmaq

4) Sual: Aşağıdakılardan hansı Maliyyə hesabatlarına görə maliyyə hesabatlarının tərkib elementlərindən biri deyil

- A) İdarə Heyəti və Müşahidə Şurasının strukturu haqqında hesabat**
- B) Pul vəsaitlərinin hərəkəti haqda hesabat
- C) Mənfəət və zərər haqqında hesabat
- D) Kapitalda dəişikliklər haqqında hesabat
- E) Mühəsibat siyasəti haqqında açıqlama

5) Sual:Mühasibat uçotunun beynəlxalq standartları anlayışını açıqla:

- A) Mühasibat uçotunun təşkilində nəzərdə tutulan qayda və müddəaların standartları olması
- B) Mühasibat uçotuna dair metodun olması
- C) Mühasibat uçotunun aparılmasının işlənmiş qaydasının olması
- D) Mühasibat uçotunun aparılmasına dair beynəlxalq peşəkar təşkilatların təşkilati və metodoloji istiqamətlərinin işlənməsini əhatə etməsi
- E) Mühasibat uçotunun aparılması üçün yüksək ixtisaslı beynəlxalq təşkilatlar tərəfindən işlənmiş və təklif xarakterli qayda və üsulların icmali olması

6) Sual:Mühasibat uçotunun hal-hazırda tətbiq edilən neçə standartından istifadə edilir?

- A) 39 standart
- B) 25 standart
- C) 30 standart
- D) 41 standart
- E) 37 standart

7) Sual:Azərbaycanda neçə standartdan istifadə edilir?

- A) 21
- B) 12
- C) 15
- D) 10
- E) 13

8) Sual:İnventarizasiya nə deməkdir?

- A) Təşkilatın əmlakının düzgün saxlanması və istifadəsi qaydalarına riayət edilməsini
- B) Konkret tarixə mühasibat uçotunun məlumatlarını müqaisə etməklə təşkilatın əmlakı və öhdəliklərinin həqiqi mövcüdluğunun dəqiqləşdirilməsi
- C) Təşkilatda olan əmtəə-material dəyərlilərinin yoxlanma üsulu
- D) Təşkilatın əmlakında müəyyən edilmiş əskikgəlməni müəyyən etmək üçün mühasibat uçotunun əsas vasitəsi
- E) Təşkilatın əmlakının mühafizəsini təmin etmək üçün nəzarət növü

9) Sual:Təşkilatda inventarizasiya kim tərəfindən aparılır?

- A) Menecer tərəfindən
- B) Təşkilatın rəhbəri tərəfindən təyin edilən xüsusi komissiya tərəfindən
- C) Mühasibat işçiləri tərəfindən**
- D) Təşkilatın plan şöbəsinin işçiləri və digər mütəxəssislər tərəfindən
- E) Maddi məsul şəxs tərəfindən

10) Sual:Mütləq inventarizasiyada hansı əmlaklar yoxlamaya cəlb edilir?

- A) İstehsalat ehtiyatları
- B) Yerləşmə yerindən asılı olmayaraq bütün əmlaklar**
- C) Pul vəsaitləri
- D) Ancaq əsas vəsaitlər
- E) Əmtəə-material dəyərliləri

11) Sual:Obyektin əhatə dairəsinə görə inventarizasiya necə təsnifləşdirilir?

- A) Tam
- B) Dövrü və tam
- C) Seçmə
- D) Tam və seçmə
- E) Seçmə, dövrü, tam**

12) Sual:601 Satış hesabatın ayın axırına hansı saldosu var?

- A) heç bir saldosu olmur**
- B) debet
- C) kredit
- D) açıqlanmış
- E) həm debet, həm də kredit

13) Sual:Məhsul istehsali üzrə müəssisənin xərcləri hansı hesabda aparılır?

- A) 711 “Kommersiya xərcləri”
- B) 721 “İnzibati xərclər”
- C) 202 “İstehsalat məsrəfləri”**

- D) 242 “Gələcək dövrlərin xərcləri”
- E) 243 “Verilmiş qısamüddətli avanslar”

14) Sual:Ticarət təşkilatlarının xərcləri hansı hesabda aparılır?

- A) 721 “İnzibati xərcləri”
- B) 731 “Sair əməliyyat xərcləri”
- C) 701 “Satışın maya dəyəri”**
- D) 202 “İstehsalat məsrəfləri”
- E) 242 “Gələcək dövrlərin xərcləri”

15) Sual:İstehsalat tikililərinin qızdırılması və işıqlandırılması xərcləri hansı xərc qrupuna aid edilir?

- A) müstəqim
- B) bütün cavablar səhvdir
- C) dolayı
- D) ümumistehsalat**
- E) ümumtəsərrüfat

16) Sual:əsas istehsaldan buraxılan hazır məhsulların anbara daxil olmacı hansı köçürmə ilə həyata keçirilir?

- A) D – t 204 K - t 207
- B) D – t 202 K – t 201
- C) D – t 204 K – t 202**
- D) D – t 204 K – t 205
- E) D – t 204 K – t 206

17) Sual:Bitməmiş istehsalın faktik qalığı necə müəyyən edilir?

- A) bütün cavablar səhvdir
- B) mühasibat uçotu məlumatları əsasında
- C) kalkulyasiya metodu ilə
- D) ikili yazılış metodu ilə
- E) inventarlaşma metodu ilə**

18) Sual:Müəssisənin xərcləri hansı dövrdə məhsulların maya dəyərinə daxil edilir?

- A) bütün cavablar düzgündür
- B) məhsul buraxılidan sonrakı hesabat dövründə
- C) hazır məhsul satıldığda
- D) cari dövrdə**
- E) inventarlaşmadan sonra

19) Sual:Mühasibat uçotunda hazır məhsulların qiymətləndirilməsinin hansı ysulları mövcuddur?

- A) bütün cavablar səhvdir
- B) ilk dəyəri üzrə
- C) faktik maya dəyərilə**
- D) qalıq dəyərilə
- E) bazar dəyərilə

20) Sual:Hansı məhsullar yola salınan məhsullar hesab edilir?

- A) bütün cavablar səhvdir
- B) istehsaldan buraxılan
- C) alıcılara yola salınan**
- D) alıcılara yola salınan və dəyəri ödənilən
- E) anbarda saxlanılan və yola salınmaq üçün nəzərdə tutulan

21) Sual:Hansı xərclər üstəlik xərclərə aid edilir?

- A) texnoloji prosesə sərf edilən enerji
- B) bütün cavablar düzgündür
- C) məhsul istehsalına sərf olunan materialların dəyəri
- D) əsas istehsal fəhlələrinin əmək haqqı
- E) idarəetmə işçilərinin əmək haqqı**

22) Sual:Aliş dəyərilə materiallar hansı hesabda uçota alınır?

- A) 207 “Digər ehtiyatlar”
- B) 201 “Material ehtiyatları”**

C) 206 “satış məqsədilə saxlanılan digər aktivlər”

D) 204 “Hazır məhsul”

E) 205 “Mallar”

23) Sual: Üstəlik xərclər necə bölüşdürürlür?

A) bütün cavablar səhvdir

B) məhsul istehsalına sərf olunan materialların dəyərinə mütənasib olaraq

C) işcilərin əmək haqqına mütənasib olaraq

D) gəlirin məbləğinə mütənasib olaraq

E) idarəetmə işcilərinin əmək haqqına mütənasib olaraq

24) Sual: Köməkçi istehsala sərf olunan xammal xərcləri hansı hesabda uçota alınır?

A) 202 – 2

B) 202 – 5

C) 202 – 6

D) 202 – 7

E) 202 – 1

25) Sual: 721 İnzibati xərclər hesabında hansı xərclər uçota alınır?

A) şübhəli borclar üzrə xərclər

B) əsas istehsal xərcləri

C) inzibati işçi heyəti üzrə xərclər

D) yenidən qiymətləndirilmə xərcləri

E) qiymətdən düşmə üzrə xərclər

26) Sual: Hazır məhsul satışından maliyyə nəticələri hansı hesab vasitəsilə müəyyən edilir?

A) 701 “Satışın maya dəyəri”

B) 202 “İstehsal məsrəfləri”

C) 601 “Satış”

D) 611 “Sair əməliyyat gəlirləri”

E) 631 “Maliyyə gəlirləri”

27) Sual:Məhsul satışına çəkilən xərclər hansı hesabda qeydə alınır?

- A) 751 “Maliyyə xərcləri”
- B) 601 “Satış”
- C) 701 “Satışın maya dəyəri”**
- D) 711 “Kommersiya xərcləri”
- E) 721 “İnzibati xərclər”

28) Sual:Hazır məhsul alıcıya yola salındıqda hahsı sənədlər rəsmiyətə salınır?

- A) məxaric orderi
- B) qaimə**
- C) mədaxil orderi
- D) tələbnamə
- E) jurnal – order

29) Sual:Materialların daxil olması sənədlə qeydə alınır?

- A) bütün cavablar düzgündür
- B) qaimə**
- C) hesab- faktura
- D) tələbnamə-qaimə
- E) ödəmə tapşırığı

30) Sual:Hansı xərclər nəqliyyat – tədarük xərcləri nə aid edilir?

- A) inzibati xərclər
- B) qeyri – maddi aktivlərin amortizasiyası
- C) əsas vəsaitlərin amortizasiyası
- D) nəqliyyat**
- E) materialların əksik gəlməsi

31) Sual:Material ehtiyatlarının faktik qalığını müəyyənləşdirmək üçün mühasibat uçotunun hansı metodundan istifadə edilir?

- A) qiymət

- B) ikili yazılış
- C) kalkulyasiya
- D) inventarlaşma**
- E) balansı

32) Sual:Sərf olunan materiallar üzrə nəqliyyat – tədarük xərcləri necə bölüşdürürlür?

- A) material qalığının dəyərinə mütənasib olaraq
- B) materialların növləri üzrə
- C) xərclərin növləri üzrə
- D) sərf olunan materialların dəyərinə mütənasib olaraq**
- E) daxil olan materialların dəyərinə mütənasib olaraq

33) Sual:201 Material ehtiyatları hesabında materiallar hansı qiymətlə qeydə alınır?

- A) satınalmanın faktik maya dəyərilə**
- B) alış dəyərilə
- C) uçot qiyməti ilə
- D) bazar qiymətilə
- E) bütün cavablar düzgündür

34) Sual:Avadanlıqların saxlanması və istismarı xərcləri hansı məsrəflərin tərkibinə daxil edilir?

- A) İstehsal xərcləri
- B) Kommersiya xərcləri
- C) Ümumtəsərrüfat xərcləri
- D) Tə davül xərcləri
- E) Ümumistehsalat xərcləri**

35) Sual:Hansı mənfəət göstəricisi vergiyə cəlb olunma obyektinin müəyyən olunmasında istifadə edilir

- A) Əsas və qeyri-maddi aktivlərin satışından olan mənfəət
- B) Qeyri-satışdan olan mənfəət
- C) Vergiyə cəlb edilən**
- D) Bölüşdürülməyən mənfəət

E) Vergiyə cəlb olunmaya qədər müəyyən edilən məsrəf

36) Sual:Mənfəətin hansı göstəricisi iqtisadi subyektin sərəncamında qalır?

- A) Xalis mənfəət
- B) Məhsul (iş, xidmət) satışından olan gəlir
- C) Vergiyəcəlbolunmaya qədər müəyyən edilən mənfəət
- D) Hesabat dövrünün ümumi gəliri
- E) Bölüşdürülməyən (kapitallaşdırılmış) mənfəət**

37) Sual: Hazır məhsul hesabının debeti, əsas istehsalat hesabının krediti müxabirləşməsi nəyi ifadə edir?

- A) Məhsulun yüklenməsi
- B) İş və xidmətlərin sifarişçi tərəfindən qəbul edilməsi
- C) Məhsulun anbara qəbul edilməsi**
- D) Məhsul satışı
- E) Xammalın istehsalata buraxılışı

38) Sual:Məsrəf, tə davül və istehsal xərcləri anlayışı arasında hansı fərqlər mövcuddur?

- A) İstehsal və tə davül xərcləri məsrəfdən fərqlənmir
- B) Heç bir fərq yoxdur
- C) Normativ sənədlərdə göstərilən hallardan başqa fərq var
- D) Var**
- E) Göstəricilərin xarakterindən asılı olaraq var

39) Sual:Material-istehsalat ehtiyatları özünün iqtisadi məzmununa görə nə deməkdir?

- A) bütün cavablar səhvdir
- B) əmək vəsaiti
- C) əmək əşyası**
- D) xüsusi kapital
- E) tə davül vasitəsi

40) Sual:201 Material ehtiyatları hesabının tərkibində hansı subhesablar açıla bilər:

- A) kassa
- B) xammal**
- C) əsas vəsaitlər
- D) hazır məhsul
- E) mallar

41) Sual:Malsatanlardan alınan materiallar hansı yazılışla əks etdirilir?

- A) bütün cavablar səhvdir
- B) D – t 201 K – t 531**
- C) D – t 201 K – t 532
- D) D – t 531 K – t 201
- E) D – t 532 K – t 201

42) Sual:Təhtəlhesab şəxslər tərəfindən alınan materiallar hansı yazılışla əks etdirilir?

- A) D – t 531 K – t 201
- B) D – t 201 K – t 244**
- C) D – t 201 K – t 531
- D) D – t 201 K – t 532
- E) D – t 244 K - t 201

43) Sual:Materialların əsas istehsalata silinməsi uçotda necə əks etdirilir?

- A) D – t 206 K – t 201
- B) D – t 202 K – t 201**
- C) D – t 203 K – t 201
- D) D – t 204 K – t 201
- E) D - t 205 K – t 201

44) Sual:Material ehtiyatlarının uçotu hansı ölçülərlə aparılır?

- A) natural və miqdar – məbləğ
- B) pul**
- C) natural

- D)** natural və pul
- E) miqdar – məbləq

45) Sual:Hansı obyektlər müəssisənin xərclərinə aid edilir?

- A) bütün cavablar düzgündür
- B) xammal
- C) material
- D)** əmək haqqı
- E) amortizasiya

46) Sual:Sənədlərdə yol verilən səhvləri düzəltmək üçün hansı metodlar var?

- A)** korrektura
- B) qırmızı storno
- C) taksirovka
- D) bütün cavablar düzgündür
- E) əlavə köçürmə

47) Sual:İnventarlaşmanın nəticələri hansı sənədlə rəsmiləşdirilir?

- A) qəbul-təhvil aktı
- B) jurnal – order
- C) inventarlaşma siyahısı
- D) üzləşdirmə cədvəli
- E)** inventarlaşma aktı

48) Sual:Ezamiyyə hansı sənədlə rəsmiləşdirilir?

- A) tələbnamə
- B)** ezamiyyə vəsiqəsi
- C) əmr
- D) sərəncam
- E) qaimə

49) Sual:Malsatanlardan daxil olan materiallar hansı sənədlə rəsmiləşdirilir?

- A) jurnal-order
- B) inventarlaşma siyahısı
- C) qaimə**
- D) hesab-faktura
- E) qəbul-təhvil aktı

50) Sual:Mühasibat sənədlərinin daha düzgün təyin edilməsini göstərən nişanəni (vasitəni) açıqla:

- A) Təsərrüfat əməliyyatlarının rəsmiləşdirilməsində istifadə olunan mühasibat üsulu**
- B) Mühasibat uçotunun aparılması üçün zəruri çıxış informasiyaları
- C) Təsərrüfat əməliyyatlarının baş vermə halını təsdiq etməklə onun həyata keçirilməsinə lazımi hüquq verən yaxud əmlakin mühafizə edilməsinə məsuliyyəti təyin edən yazılı şəhadətnamə
- D) Təsərrüfat fəaliyyəti üzərində müşahidəni təmin edən vasitə
- E) Sənədlərin təyin olunmuş qanuna uyğun qaydada tərtib edilməsi

51) Sual:Mühasibat sənədlərinin hesabi yoxlanması nəyi ifadə edir?

- A) Hesabların müxabirləşməsinin göstərilməsini
- B) Yekunun hesablanması
- C) Mühasibat hesablarında aparılan yazılışların dəqiqləşdirilməsini
- D) Natural göstəricilərin pul ölçüsü ilə ölçülülməsini və məbləğin hesablanması**
- E) Sənəddə eks etdirilən məlumatların ümumiləşdirilməsini

52) Sual:Pensiya və haqq-hesab ödəmə cədvəli üçün rəsmiyyətə salınan sənədlər neçə il mühafizə edilir?

- A) 3 il
- B) 10 il**
- C) 5 il
- D) 15 il
- E) 7 il

53) Sual:Fəhlə və qulluqcuların şəxsi işləri üçün şəxsi hesab neçə il mühafizə edilir?

- A) 45 il

- B) 15 il
- C) 5 il
- D) 75 il**
- E) 50 il

54) Sual:Sənədlərdə əks etdirilən informasiyaların həqiqiliyinə məsuliyyət daşıyan şəxs kimdir:

- A) Sahə, şöbə rəisləri
- B) Müəssisə rəhbəri
- C) Baş mühasib
- D) Sənəddən imza edən şəxs**
- E) Menencer

55) Sual:Aşağıdakı hansı əsas obyektləri mühasibat uçotunun müşahidə obyekti hesab etmək olar?

- A) Kapital və passivləri
- B) Təsərrüfat hadisələrinin ayrı-ayrı hallarını**
- C) Gəlir və xərcləri
- D) Aktiv, kapital və passivləri
- E) Təsərrüfat proseslərini

56) Sual:Sənəd nə deməkdir?

- A) bütün cavablar düzgündür
- B) cədvəllərin siyahısı
- C) rekvizitləri doldurmaqla yazılı şəhadətnamə**
- D) qarşılıqlı əlaqədə olan uçot registrlərinin sistemi
- E) blank formaları

57) Sual:Sənəddə hansı rekvizitin olması daha vacibdir?

- A) baş mühasibin imzası
- B) sənədin adı
- C) əməliyyatın əsas məzmunu
- D) reklam**

E) məsul şəxsin imzası

58) Sual: Təyinatı üzrə sənədlər hansı qruplara bölünür?

- A) bütün cavablar səhvdir
- B) sərəncamverici**
- C) daxili
- D) kənar
- E) bəraətləndirici

59) Sual: Doldurulma üsuluna görə sənədlər hansı qruplara bölünür?

- A) daxildə doldurulan
- B) kənarda doldurulan
- C) əl ilə doldurulan**
- D) bütün cavablar düzgündür
- E) sərəncam verici

60) Sual: İstifadə üsuluna görə sənədlər hansı qruplara bölünür?

- A) bütün cavablar səhvdir
- B) yığma**
- C) birdəfəlik
- D) əl ilə doldurulan
- E) EHM –də doldurulan

61) Sual: Yığma sənədlər necə başa düşülür?

- A) bütün cavablar səhvdir
- B) mühasibatda rəsmiyətə salınan sənədlər
- C) mühasibatda rəsmiyətə salınan sənədlər
- D) sərəncamverici sənədlər
- E) informasiyaların cəmlənməsi üçün sənədlər**
- F) informasiyaların ümumiləşdirilməsi və təhlili üçün sənədlər

62) Sual: Unifikasiya olunan sənədlər nə deməkdir?

- A) bütün cavablar düzgündür
- B) mühasibat da rəsmiyətə salınan sənədlər
- C) sərəncamverici sənədlər
- D) informasiyaların cəmlənməsi üçün sənədlər
- E) müəyyən olunmuş qaydada təsdiq edilən sənədlər

63) Sual: Sənəd dövriyyəsi nə deməkdir?

- A) bütün cavablar düzgündür
- B) mühasibatda sənədlərin rəsmiləşdirilməsi
- C) sənədlərin qəbulu
- D) sənədlərin qəbul olunmasından arxivə təhvil verilməsinədək hərəkəti**
- E) sənədlərin arxivə təhvil verilməsi üçün rəsmiləşdirilməsi

64) Sual: Müəssisədə sənəd axınlarının hansı növləri fərqləndirilir?

- A) bütün cavablar səhvdir
- B) kənar
- C) daxil olan**
- D) xaric olan
- E) daxili təyinatlı

65) Sual: Sənəd dövriyyəsinin təşkilinə görə kim məsuliyyət daşıyır?

- A) menecer
- B) baş mühasib
- C) direktor**
- D) icraçı
- E) katib-referent

66) Sual: Mühasibatda sənədlərin işlənilməsinin hansı mərhələlərinə təsadüf edilir:

- A) bütün cavablar düzgündür
- B) sənədlərin mühasibatda rəsmiyətə salınması**

- C) taksirovka
- D) qruplaşma
- E) kontirovka

67) Sual:Sənədlərin taksirovkası necə başa düşülür?

- A) bütün cavablar səhvdir
- B) göstəricilərin natural şəkildə qiyməti
- C) yekunun vurulması
- D) natural ölçülərin pul ölçülərinə çevrilməsi**
- E) həmcins əlamətlər üzrə qruplaşma

68) Sual:Sənədlərin kontirovkası necə başa düşülür?

- A) bütün cavablar səhvdir
- B) göstəricilərin natural şəkildə qiyməti
- C) mühasibat hesablarının müxabirləşməsinin qeydə almaq**
- D) natural ölçülərin pul ölçütünə çevrilməsi
- E) yekunun vurulması

69) Sual:Sənədlərin mühafizəsinin son müddəti neçə il

- A) 75 il
- B) 3 il
- C) 5 il**
- D) hesabat ili
- E) 10 il

70) Sual:İşçi sayından asılı olaraq sənaye, tikinti və nəqliyyat subyektləri hansı hallarda kiçik müəssisələr sırasına daxil edilir?

- A) 20 nəfərə qədər işçi heyəti olduqda
- B) 40 nəfərə qədər işçi heyəti olduqda
- C) 50 nəfərə qədər işçi heyəti olduqda**
- D) 100 nəfərdən çox olmayan işçi heyəti olduqda
- E) 100 nəfərdən çox işçi heyəti olduqda

71) Sual:İnformasiyaların məzmununa görə registrlər, aşağıdakı növlərə bölünür:

- A) Sadə və mürəkkəb
- B) Xronoloji, sistematik
- C) Kombinələşmiş, sintetik
- D) Sintetik, analitik və kombinələşmiş**
- E) Sistematik, sintetik

72) Sual:Düzəlişin korrektura üsulu aşağıdakı hansı hallarda tətbiq edilir:

- A) Düzəlişin sadə metodla aparılması tələb olunduqda
- B) Uçot registrlərində hesabların müxabirləşməsi üzrə aparılan yazılışlar az məbləğdə əks etdirildikdə
- C) Uçot registrlərində yekunun səhv müəyyən edilməsi aşkar edildikdə və bu səhvin düzəldilməsi zəruri sayıldıqda
- D) Düzəlişin aparılması əl ilə yerinə yetirildikdə
- E) Yekunun uçot registrində səhv hesablanması və hesabların müxabirləşməsində dəyişiklik aparılması tələb olunmadıqda**

73) Sual:Memorial order formasının xüsusiyyəti hansı əlamətlərinə görə digər formalardan fərqlənir?

- A) Tərtib edilmiş cəmləşdirici jurnal və cədvəllərə ayrı-ayrılıqda memorial orderin tərtib edilməsinə görə
- B) Xronoloji və sistematik yazılışların bir registrdə birləşdirilməsinə görə
- C) Xronoloji və sistematik registrlərin ayrı-ayrılıqda aparılmasına görə**
- D) Uçot məlumatlarının qruplaşması və toplanmasının sistemləşdirilməsinə görə
- E) Hər bir memorial-order tərtib etmək üçün onlara cəmləşdirici jurnal və cədvəllərin tərtib olunmasına görə

74) Sual:Jurnal – order formasının xüsusiyyəti nə ilə xarakterizə olunur?

- A) Jurnal-orderdə yazılış aparmaq üçün uçot məlumatlarının sistematik toplanması və qruplaşdırılması ilə**
- B) Jurnal – orderin tərtib olunmasında müdafiədici sənədlərdən istifadə olunması ilə
- C) Jurnal orderin məlumatlarının baş kitaba yazılması ilə
- D) Yazılışların bir xronoloji və sistematik registrdə birləşdirilməsi ilə
- E) Ayrı-ayrı xronoloji və sistematik registrlərin aparılması ilə

75) Sual:Uçotun jurnal-order formasının xüsusiyyəti nə ilə xarakterizə olunur?

- A) Əməliyyatların konkret registrlərdə əks etdirilməsi ilə

- B)** Bir registrdə xronoloji və sistematik yazılışların birləşməsi ilə
- C) Xronoloji və sistematik registrlərin birləşdirilməsi ilə
- D) Jurnal-orderdə əks etdirilən uçot məlumatlarının sistematik qruplaşdırılması və toplanması ilə
- E) Mühasibat yazılışlarının registrdə eyni vaxtda əks etdirilməsi ilə

76) Sual: İlk sənəd və mühasibat uçotu registrlərində düzəlişlər aparılmasına icazə verilirmi?

- A) Düzəlişlər müəyyən olunmuş şərtlərlə düzəldilir
- B)** İcazə verilmir
- C) Kassa və bank sənədlərindən başqa qalan əməliyyatlarda icazə verilir
- D) İcazə verilir
- E) Uçot yazılışlarına düzəliş, təyin olunmuş qaydada icazə verilir

77) Sual: Baş jurnal kitabı mühasibat uçotunda hansı formada tətbiq edilir?

- A) Cədvəl-perforasiya forması kimi
- B)** Memorial-order forması kimi
- C) Jurnal-order forması kimi
- D) Avtomatlaşdırılmış forması kimi
- E) Uçotun sadələşdirilmiş forması kimi

78) Sual: Həcminə və məzmununa görə uçot registrləri hansılardır?

- A) Sintetik, kombinələşmiş, xronoloji
- B) Xronoloji, sintetik, kombinələşmiş
- C) Xronoloji, sintetik, analitik və kombinələşmiş
- D)** Sintetik, analitik
- E) Xətti, çoxsütunlu, şahmat və kombinələşmiş

79) Sual: Quruluşuna görə uçot registrləri necə qruplaşdırılır?

- A) Xronoloji, xətti, analitik, ikitərəfli
- B) Xətti, sintetik, analitik və kombinələşmiş
- C)** Birtərəfli, çoxsütunlu, xətti, şahmat, ikitərəfli
- D) Sistematik, birtərəfli, ikitərəfli, şahmat, kombinələşmiş

E) Şafmat, kombinələşmiş, xronoloji, kart

80) Sual:Mühasibat uçotunun qeyd jurnalı və Baş kitab forması hansı hallarda istifadə olunur?

- A) Avtomatlaşdırılmış formadan istifadə edən zaman
- B) Jurnal-orderdən istifadə edən zaman
- C) Baş kitabdan
- D) Kiçik müəssisələrdə tətbiq edilən sadələşdirilmiş formasından istifadə edən zaman
- E) Memorial – orderdən istifadə edən zaman**

81) Sual:Köməkçi və qruplaşdırma cədvəlləri mühasibat uçotunun hansı formalarında tətbiq edilir?

- A) Memorial-order
- B) Jurnal –order**
- C) Baş-jurnal
- D) Kiçik müəssisələrin sadələşdirilmiş uçot formasında
- E) Avtomatlaşdırılmış

82) Sual:Natural ölçü ilə ifadə olunan aktivlərin uçotu üçün hansı registr nəzərdə tutulmuşdur?

- A) Kontokorent
- B) Material**
- C) Çoxsütunlu
- D) Tək sütunlu
- E) Tək və çoxsütunlu

83) Sual:Vergitutma bazası hesablanarkən nəzərə alınmayan xərclər hansılardır?

- A) əyləncə və yemək xərcləri, eləcə də işçilərin mənzil və digər sosial xarakterli xərcləri;
- B) Bütün cavablar düzdü**
- C) kommersiya fəaliyyəti ilə bağlı olan xərclər
- D) qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər;
- E) ehtiyat fondlarına ayırmaların məbləği

84) Sual:Müəssisənin gəlirləri nədən asılı olaraq müxtəlif əlamətlər üzrə təsnifləşdirilir?

- A) Satışın nəticəsindən
- B) müəssisədə idarəçilik və vergitutma sisteminin effektivliyindən
- C) maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrindən
- D) gəlirlərin əldə edilmə mənbələrindən
- E) müəssisə fəaliyyətinin istiqamətindən (əsas, investisiya, maliyyə)

85) Sual:Fəaliyyət sahələrinə görə gəlirlər aşağıdakı kimi qruplaşdırılır:

- A) əsas fəaliyyətdən olan gəlirlər
- B) xidmətlərin göstərilməsindən olan gəlirlər;
- C) istehsalat fəaliyyətindən olan gəlirlər**
- D) Bütün cavablar düzdü
- E) investisiya fəaliyyətdən olan gəlirlər;

86) Sual:Fəaliyyət növlərinə görə gəlirlər aşağıdakı mənbələrdən daxil olur:

- A) xidmətlərin göstərilməsindən olan gəlirlər;
- B) Bütün cavablar səhvdi
- C) ticarət fəaliyyətindən olan gəlirlər;
- D) investisiya fəaliyyətdən olan gəlirlər; əsas fəaliyyətdən olan gəlirlər; maliyyə fəaliyyətdən olan gəlirlər;**
- E) Bütün cavablar düzdü

87) Sual:Məhsulların maya dəyərinə silinməsinin düzgünlüyü yoxlanarkən aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:

- A) Bütün cavablar düzdü**
- B) məsrəfləri uçota alan hesablarda əks olunmuş xərclərin sənədli təsdiqinə;
- C) məsrəflərin həyata keçirilmə vaxtının hesabat dövrünə müvafiqliyinə;
- D) müəssisənin mənfəətinə aid edilən məsrəflərin məhsulun maya dəyərində olmamasına;
- E) bəzi xərc növlərinin (ezamiyyət, nümayəndəlik, reklam, kadrların hazırlanması və yenidən hazırlanması, auditor xidmətləri üzrə faktiki xərclər) maya dəyərinə aid edilməsi normalarına müvafiqliyinə

88) Sual:Məhsulların məhsulun maya dəyərinə silinməsinin düzgünlüyü yoxlanarkən aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:

- A) Məsrəflərin hesabat dövrləri üzrə məhdudlaşdırılması
- B) qeyri-istehsal təyinatlı məhsulların maya dəyərinə aid edilən məsrəflərin sənədlərlə rəsmiləşdirilməsinə

- C) məsrəf elementləri üzrə maya dəyərinin formallaşmasına;
- D) birbaşa xərclərin silinməsi və onların kalkulyasiya obyektləri üzrə bölüşdürülməsinə;
- E) Bütün cavablar düzdü

89) Sual: Material məsrəflərinin məhsulun maya dəyərinə silinməsi yoxlanarkən auditor aşağıdakılara diqqət yetirməlidir:

- A) Qeyri qaytarılan tullantıların qiymətləndirilməsi və silinməsinin düzgünlüyüne
- B) Bütün cavablar düzdü**
- C) təsdiq edilmiş material məsrəf normalarının mövcudluğu və onların istehsalata faktiki olaraq necə silinməsinə;
- D) konkret məhsul növünün istehsalına aid olmayan materialların istehsalata silinib-silinməməsinə;
- E) istehsalatda zay məhsulun uçotunun aparılıb-aparılmaması və zaydan olan itkilərin hara silinməsinə;

90) Sual: Bitməmiş istehsalatın audit yoxlamasının gedisəti zamanı müfəttiş aşağıdakıları yoxlamalıdır?

- A) Uçota alınmayan zay məhsulların qiymətləndirilməsinin düzgünlüyü.
- B) Bitməmiş istehsalatın uçotunun vəziyyəti, vaxtında və düzgün inventarizasiya olunması, inventarizasiya nəticələrinin mühasibat uçotunda əks etdirilməsinin və qiymətləndirilməsinin düzgünlüyü**
- C) Bitməmiş istehsalatın uçotunun vəziyyəti, vaxtında və düzgün inventarizasiya olunması, inventarizasiya nəticələrinin protokolda əks etdirilməsi və qiymətləndirilməsinin düzgünlüyü
- D) İstehsal uçotunun vəziyyəti, vaxtında və düzgün inventarizasiya olunması, inventarizasiya nəticələrinin aktda əks etdirilməsi və qiymətləndirilməsinin düzgünlüyü
- E) Polufabrikat, detal və hissələrin qorunub saxlanması və uçota alınmayan zay məhsulların qiymətləndirilməsinin düzgünlüyü

91) Sual: Vergi müfəttişi məhsul istehsalı və satışına çəkilən məsrəflər üzərində nəzarət prosesini aşağıdakı mərhələlərdə aparmalıdır:

- A) Uçot və plan məlumatlarının düzgünlüğünün yoxlanması
- B) Məsrəflərin satılmış (yüklənmiş) və anbarında olan hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüğünün yoxlanması;**
- C) Bütün cavablar düzdü
- D) Məsrəflərin satılmış və yüklenmiş hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüğünün yoxlanması;
- E) Məsrəflərin satılmış və dəyəri ödənilməmiş hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüğünün yoxlanması.

92) Sual: Əmələgəlmə mənbəyinə görə gəlirlər necə qruplaşdırılır?

- A) fəvqəladə gəlirlər
- B) məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər**

- C) Bütün cavablar düzdü
- D) əməliyyat gəliri
- E) satışdankənar gəlirlər

93) Sual: Satışdankənar gəlirlərə aşağıdakılardan aiddir:

- A) aktivlərin yenidən qiymətləndirilməsindən olan zərərlər (dövriyyədən kənar aktivlər istisna olmaqla);
- B)** müəssisəyə dəymmiş zərərin ödənişi kimi daxil olmuş ödəmələr;
- C) pul vəsaitləri (xarici valyutadan başqa) və məhsullar istisna olmaqla, əsas vəsaitlər və digər aktivlərin satışından olan gəlirlər;
- D) iddia müddəti başa çatmış debtor və deponent borcları
- E) müəssisə aktivlərinin ödənişli əsaslarla müvəqqəti istifadəyə verilməsindən olan gəlirlər;

94) Sual: Hansı gəlirlər əsas fəaliyyətdən olan gəlirlər adlanır?

- A)** Bilavasitə müəssisə fəaliyyətinin sahəvi xüsusiyyəti ilə bağlı olan məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər
- B) Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər
- C) Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər və satışdankənar gəlirlər
- D) Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər və əməliyyat gəlirləri
- E) İnventarların satışından olan gəlirlər

95) Sual: Yoxlamanın gedisi zamanı auditor müəssisənin sərəncamında qalan mənfəət hesabına ödənilməli olan aşağıdakı xərclərin məhsulun maya dəyərinə daxil edilib-edilməməsinə diqqət yetirməlidir:

- A) Norma daxilində hesablanmış faizlər.
- B)** Bütün cavablar düzdü
- C) Ətraf mühitə normadan artıq tullantılarla görə ödənilən cərimələr;
- D) Müəyyən edilmiş normativlərdən artıq (müvafiq təsdiqedici sənədlər olmadıqda) xərclər
- E) Məsrəflərin tərkibi haqqında qaydada nəzərdə tutulmuş məqsədlər üçün alınmış bank kreditləri üzrə faizlər.

96) Sual: Maliyyə fəaliyyətdən olan gəlirlər hansı mənbədən formalasılır?

- A) Material dəyərlilərinin satışından olan gəlirlər
- B) məhsulların (işlərin, xidmətlərin) satışından daxil olan pul vəsaitlərindən
- C)** kənar maliyyələşmə mənbələri ilə təmin edilməsinə yönəldilmiş pul axınından, əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
- D) birgə fəaliyyətdən və satışdankənar əməliyyatlardan olan gəlirlər

E) qismən əməliyyat gəlirlərlərdən, qismən isə əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər

97) Sual:Sair daxilolmalar hansı gəlirlərdən formalaşır?

- A) Bütün cavablar düzdü
- B) əməliyyat gəlirləri, satışdankənar gəlirlər, fövqəladə gəlirlər.
- C) məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər, sair daxilolmalar, fövqəladə gəlirlər.
- D) əsas vəsaitlərin satışından olan gəlirlər, digər aktivlərin satışından olan gəlirlər, fövqəladə gəlirlər
- E) müəssisənin pul vəsaitlərinin istifadəyə verilməsindən olan gəlirlər, əməliyyat gəlirləri, satışdankənar gəlirlər

98) Sual:əməliyyat gəlininə aşağıdakılardan daxildir:

- A) Bütün cavablar düzdü
- B) müəssisə aktivlərinin ödənişli əsaslarla müvəqqəti istifadəyə verilməsindən olan gəlirlər; digər müəssisələrin nizamnamə kapitalında iştirakla əlaqədar daxilolmalar (faiz və qiymətli kağızlar üzrə gəlirlər də daxil olmaqla);
- C) ödənişli əsaslarla ixtira, müəssisə nümunəsinə görə patent və digər intellektual mülkiyyətə görə hüququn verilməsindən olan daxilolmalar
- D) birgə fəaliyyətdən olan gəlirlər (sadə yoldaşlıq müqaviləsi üzrə);
- E) məzənnə fərqləri

99) Sual:Vergiyə cəlb olunma xarakterinə görə gəlirlər necə cür olur?

- A) Vergiyə cəlb olunmayanlar
- B) vergiyə cəlb olunanlar və vergiyə cəlb olunmayanlar
- C) vergiyə cəlb olunanlar və maliyyə nəticələrinə aid edilənlər
- D) satış pulu hesabına ödənilənlər və vergiyə cəlb olunmayanlar
- E) vergiyə cəlb olunanlar və məhsulların satış qiymətinə daxil edilənlər

100) Sual:Formalaşma dövrünə görə gəlirlər necə qruplaşdırılır?

- A) Cari dövrün gəlirləri
- B) əvvəlki dövrün gəlirləri, hesabat dövrünün gəlirləri və planlaşdırılmış dövrün gəlirləri (planlaşdırılan gəlir)
- C) hesabat ilində əldə edilən gəlirlər hesabat rübündə əldə edilən gəlirlər, hesabat ayında əldə edilən gəlirlər
- D) əvvəlki dövrün gəlirləri, hesabat rübündə əldə edilən gəlirlər, satışdankənar gəlirlər
- E) əvvəlki dövrün gəlirləri, cari dövrün gəlirləri, proqnozlaşdırılan gəlirlər

101) Sual:əsas fəaliyyətdən olan gəlirlər hansı gəlirlərdən formalasır?

- A) Qeyri-maddi aktivlərin satışından olan gəlirlər
- B) məhsulların (işlərin, xidmətlərin), dövriyyədən kənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) satışından olan gəlirlərdən
- C) məhsulların, dövriyyədən kənar aktivlərin satışından olan gəlirlərdən və satışdankənar gəlirlərdən
- D) dövriyyədən kənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) və digər aktivlərin satışından olan gəlirlərdən
- E) məhsulların (işlərin, xidmətlərin), dövriyyədən kənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) və digər aktivlərin satışından olan gəlirlərdən

102) Sual:Məhsulun maya dəyərinin audit yoxlamasının əsas məqsədi nədən ibarətdir?

- A) Maya dəyərinin düzgün təyin olunmasını yoxlamaqdan
- B) Məhsul istehsalına çəkilən məsrəflərin məqsədyönlüyü üzərində nəzarətdən, onların nə dərəcədə əsaslı olmasının müəyyən edilməsindən və məsrəflərin qanuniliyinin yoxlanmasından
- C) Məhsul satışına çəkilən məsrəflərin məqsədyönlüyü üzərində nəzarətdən, onların nə dərəcədə əsaslı olmasının müəyyən edilməsindən və məsrəflərin qanuniliyinin yoxlanmasından
- D) Məhsul istehsalı və satışına çəkilən məsrəflərin məqsədyönlüyü üzərində nəzarətdən, onların nə dərəcədə smetalara uyğun olmasının müəyyən edilməsindən
- E) Məhsul istehsalı və satışına çəkilən məsrəflərin məqsədyönlüyü üzərində nəzarətdən, onların nə dərəcədə əsaslı olmasının müəyyən edilməsindən və məsrəflərin qanuniliyinin yoxlanmasından

103) Sual:Vergi müfəttişi xərclərin hansı hesabların kreditindən maya dəyərinin formalasdığı hansı məsrəf hesablarına silindiyini və onların uçot registrlərində eks olunmasının qanuna uyğunluğunu müəyyən etmək üçün nəzarət prosesini hansı mərhələlərdə aparmalıdır?

- A) Məsrəflərin satılmış və dəyəri ödənilməmiş hazır məhsullar arasında bölüşdürülməsinin düzgünlüğünün yoxlanması
- B) Məsrəflərin alınmış və anbarında olan hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüğünün yoxlanması;
- C) Məsrəflərin satılmış (yüklənmiş) və anbarında olan hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüğünün yoxlanması
- D) Bütün cavablar düzdü
- E) Gəlirlərin tərkibini formalasdıran xərclərin düzgünlüğünün yoxlanması;

104) Sual:Maya dəyərinin formalasmasının düzgünlüğünü yoxlayarkən hansı uçot registrlərinin məlumatlarından istifadə etmək lazımdır ?

- A) Müvafiq cədvəl və jurnal – orderlərin
- B) 1 və 2 Nöli jurnal-orderlərin və 16, 16a Nöli cədvəllərin
- C) 10, 10/1 Nöli cədvəllərin və 16, 16a Nöli cədvəllərin
- D) 10, 10/1 və 10a Nöli jurnal-orderlərin

E) 10, 10/1 və 10a №li jurnal-orderlərin

105) Sual: Vergi auditinin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün dövlət vergi orqanlarına hansı səlahiyyətlər və nəzarət tədbirlərinin həyata keçirilməsi verilmişdir?

- A) zəruri hallarda ekspertiza təyin etmək, tərcüməçi və müşahidəçi dəvət etmək
- B) vergi ödəyicisinin ərazi, bina, sənəd və əşyalarının baxışını keçirmək;
- C) yoxlama üçün zəruri olan əşyaları tələb etmək
- D)** sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə edilən ərazi və binalara daxil olmaq;
- E) sənəd və nümunə kimi əşyaları götürmək;

106) Sual: Maya dəyərinin auditı qarşısında aşağıdakı vəzifələr durur:

- A)** Maya dəyərini formalaşdırın məsrəflərin tərkibinin dəqiqləşdirilməsi
- B) Məsrəflərin satılmış (yüklənmiş) və mal qalıqları arasında düzgün bölüşdürülməsinin düzgünlüğünün müəyyən edilməsi;
- C) Məsrəflərin uçotu üzrə əməliyyatların mühasibat uçotunda eks etdirilməsinin düzgünlüğünün yoxlanması
- D) Məsrəflərin satılmamış mal qalıqları arasında düzgün bölüşdürülməsinin düzgünlüğünün müəyyən edilməsi;
- E) Maya dəyərini formalaşdırın məsrəflərin tərkibinin təsnifləşdirilməsi;

107) Sual: Maya dəyərinin formalaşmasının düzgünlüyü üzərində nəzarət edilməsi üçün auditor, informasiya mənbəyi kimi nələrdən istifadə etməlidir?

- A) Pul vəsaitləri kitabından, 1 və 2 №-li jurnalorderin sənədlərindən
- B)** Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
- C) Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li yiğma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən
- D) Baş kitabdan (dövriyyə balansından), 16, 16a və 10a №.li yiğma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən
- E) Kassa kitabdan, 1 və 2№.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən

108) Sual: Maya dəyərinin auditı zamanı xammal və materiallar üzrə xərclərin düzgün müəyyən edilməsinə nəzarət etmək üçün auditor hansı hesablarda aparılmış mühasibat yazılışlarına diqqət yetirməlidir?

- A) 201, 601 sayılı hesablarında
- B) 221, 222 sayılı hesablarında
- C)** 201, 201.4 sayılı hesablarında
- D) 201, 202, 202.10, 721, 202.11 sayılı hesablarında

E) 201, 204, 211.1 sayılı hesablarında

109) Sual: Auditor əsas vəsaitlərin qrupları üzrə tətbiq edilmiş amortizasiya normalarının düzgünlüyünü yoxlayarkən hansı məsələləri təhlil etməlidir?

- A) Amortizasiya olunan əsas vəsaitlər haqqında məlumatların nə dərəcədə etibarlı olmasını
- B) İstismara yeni verilmiş və istismardan çıxan əsas vəsaitlər üzrə ilkin amortizasiya məbləğlərinin vaxtında korrektə edilib-edilməməsini
- C) Başa çatmış tikinti obyektlərinin balansda uçota alınmasının nə dərəcədə əsaslı olub-olmamasını
- D) Uçot məlumatlarının düzgünlüyünün yoxlanması
- E) Bütün cavablar düzdü

110) Sual: Hesablaşma hesabından ödənilmiş və maya dəyərinə daxil edilmiş məbləğlərin düzgünlüyünün yoxlanması üçün auditor hansı informasiya bazasından istifadə etməlidir:

- A) Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li yiğma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən
- B) Baş kitabın müvafiq jurnal-orderlərin ilkin sənədlərdən
- C) 2№li jurnal-orderdən, bank çıxarışlarından və ödənişlərin həyata keçirilməsini təsdiq edən ilkin sənədlərdən
- D) Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
- E) 10, 10/1 və 10a №li jurnal-orderlərin məlumatlarından

111) Sual: Auditor, əməyin ödənişini yoxlayarkən nəzərə almalıdır ki, qeyri-istehsal sferasında çalışan işçilərin əməyinin ödənişi üzrə xərclər. Məhsulun maya dəyərinə daxil edilmir.

- A) Məhsulun maya dəyərinə daxil edilmir və xüsusi maliyyələşmə mənbəyi hesabına ödənilir
- B) Məhsulun maya dəyərinə daxil edilir
- C) Yalnız məsrəflərin uçotunun kassa metodunun tətbiqi zamanı məhsulun maya dəyərinə daxil edilir
- D) Yalnız məsrəflərin hesablama metodunun tətbiqi zamanı məhsulun maya dəyərinə daxil edilir.
- E) Yalnız məsrəflərin uçotunun hesablama metodunun tətbiqi zamanı məhsulun maya dəyərinə daxil edilir

112) Sual: İvestisiya fəaliyyətindən olan gəlirlər hansı mənbədən formalasır?

- A) məhsulların (işlərin, xidmətlərin) satışından daxil olan pul vəsaitlərindən
- B) qismən əməliyyat gəlirlərlərdən, qismən isə əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
- C) birgə fəaliyyətdən və satışdankənar əməliyyatlardan olan gəlirlər
- D) kənar maliyyələşmə mənbələri ilə təmin edilməsinə yönəldilmiş pul axınından, əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər

E) Əsas vəsaitlərin satışından olan gəlirlər

113) Sual: əsas fəaliyyətdən olan gəlirlər hansı mənbədən formalasır?

- A) məhsulların (işlərin, xidmətlərin) satışından daxil olan pul vəsaitlərindən
- B) kənar maliyyələşmə mənbələri ilə təmin edilməsinə yönəldilmiş pul axınından, əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
- C) Qeyri aktivlərin satışından olan gəlirlər
- D) birgə fəaliyyətdən olan gəlirlər
- E) qismən əməliyyat gəlirlərlərdən, qismən isə əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər

114) Sual: Qısamüddətli öhdəliklərə aiddir:

- A) 3 ilədək
- B) 6 ayadək
- C) 1 ayadək
- D) 5 ilədək
- E) 1 ilədək

115) Sual: Material ehtiyatları sintetik hesabı üzrə hansı analitik hesab açıla bilər?

- A) anbardakı yazı masası
- B) anbarda olan kompyuter
- C) anbarda olan mismarlar
- D) Menecer Kərimov
- E) "Neptun" firması

116) Sual: 244 Nöli Təhtəhesab məbləğlər adlı sintetik hesab üzrə hansı analitik hesablar açıla bilər?

- A) ezamiyyə xərcləri
- B) vergi xərcləri
- C) kommersiya direktoru Qasımov
- D) inzibati xərclər
- E) kommersiya xərcləri

117) Sual: Hansı hesab sintetik hesaba aid edilir?

- A) əmək haqqı
- B) inşaat materialları
- C) 141 “Təbii sərvətlər”**
- D) üzüm plantasiyaları
- E) boyalı maddələri

118) Sual: MHBS-dan asılı olaraq mühasibat uçotunun islahatının aparılması hansı zərurətlə əlaqədar olmuşdur?

- A) Mühasibat uçotunun yeni hesablar planının təsdiq edilməsi ilə əlaqədar
- B) Mühasibat yazılışlarının yeni qaydalara uyğun qurulması ilə əlaqədar
- C) İlk uçot sənədlərinin formalarına yenidən baxmaqla əlaqədar
- D) Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə uyğun qurulması ilə əlaqədar**
- E) Təsərrüfat hallarının mühasibat uçotunun hesablarında əks etdirilməsinin təkmilləşdirilməsinin tələb olunması ilə əlaqədar

119) Sual: Sintetik hesablar üzrə əməliyyatların uçoti hansı reģistrlərdə aparılır?

- A) bütün cavablar səhvdir
- B) jurnal – orderlərdə**
- C) analitik uçot kartoçkalarında
- D) inventarlaşma siyahısında
- E) balansda

120) Sual: Aşağıdakılardan hansı müəssisənin Kapitalda dəyişikliklər haqqında hesabatının komponentlərinə aid deyil

- A) Təxirə salınmış vergi xərci**
- B) Kapital ehtiyatları
- C) Bölüşdürülməmiş mənfəət
- D) Geri alınmış səhmlər
- E) Emissiya gəliri

121) Sual: Mühasibat hesablari hansı sənəddə iqtisadi məzmununa görə qruplaşdırılmışdır?

- A) inventarlaşma siyahısında
- B) dövriyyə cədvəlində
- C) qaimədə

- D) balansda
- E) hesablar planında

122) Sual:Hansı qruplar hesabların iqtisadi məzmununu xarakterizə edir?

- A) bütün cavablar düzgündür
- B) aktiv hesablar**
- C) kalkulyasiya hesabları
- D) kapital hesabları
- E) mənfəət hesabları

123) Sual:Balansa münasibətinə görə hansı qruplara bölünür?

- A) bütün cavablar səhvdir
- B) inventar və hesablaşma
- C) debet və kredit
- D) aktiv və passiv**
- E) kalkulyasiya və nizamlayıcı

124) Sual:Mühasibat hesablarının məzmunu və strukturunu hansı qruplar xarakterizə edir?

- A) bütün cavablar səhvdir
- B) inventar və hesablaşma
- C) debet və kredit
- D) aktiv-passiv**
- E) kalkulyasiya və nizamlayıcı

125) Sual:Əsas hesablar hansı yarımqruplara bölünür?

- A) bütün cavablar səhvdir
- B) kalkulyasiya
- C) inventar
- D) aktiv**
- E) fond

126) Sual: 601 Satış hesabının saldosu necədir?

- A) bütün cavablar düzgündür
- B) aralıq
- C) kredit
- D) debet
- E) olmur

127) Sual: Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları hansı ehtimallara əsaslanır

- A) Düzgün cavab yoxdur
- B) Hesablama metodu və əhəmiyyətlilik
- C) Müəssisənin fəaliyyətinin fasiləsizliyi və münasiblik
- D) Hesablama metodu və müəssisənin fəaliyyətinin fasiləsizliyi**
- E) Müəssisənin fəaliyyətinin fasiləsizliyi, əhəmiyyətlilik

128) Sual: 242 Gələcək hesablat dövrlərinin xərcləri hansı hesabat qrupuna aid edilir?

- A) əsas hesablar
- B) nizamlayıcı hesablar
- C) inventar hesabları
- D) bölüşdürüл**
- E) kalkulyasiya hesabları

129) Sual: Nizamlayıcı hesabı göstərin.

- A) 141 “Təbii sərvətlər-Dəyər”
- B) 102 “Qeyri-maddi aktivlər-Amortizasiya”**
- C) 334 “Nizamnamə üzrə ehtiyat”
- D) 311 “Emissiya gəliri”
- E) 131 “Bioloji aktivlər-Dəyər”

130) Sual: Aşağıda verilən hansı hesablar kalkulyasiya hesabları qrupuna aiddir?

- A) 141 “təbii sərvətlər-dəyər”
- B) 221 “Kassa”

C) 205 "Mallar"

D) 204 "Hazır məhsul"

E) 202 "İstehsalat məsrəfləri"

131) Sual: Müəssisə vəsaitlərinin mövcudluğu üzrə məlumatları əks etdirmək üçün nəzərdə tutulan balansın sol tərəfi necə adlanır?

A) saldo

B) passiv

C) aktiv

D) balans

E) balansın valyutası

132) Sual: Balans maddəldri ilə mühasibat hesabları arasında nə kimi əlaqə var?

A) birbaşa

B) proporsional

C) dolayı

D) əks

E) hər hansı bir əlaqə yoxdur

133) Sual: Balansın passivində hansı bölmələr var?

A) bioloji aktivlər

B) pul vəsaitləri

C) kapital və öhdəliklər

D) qeyri-maddi aktivlər

E) qısamüddətli debitor borcları

134) Sual: Balans netto termini dedikdə nə başa düşülür?

A) bütün cavablar düzgündür.

B) nizamlayıcı maddələri nəzərə almadan balans

C) nizamlayıcı maddələri nəzərə almaqla balans

D) sadə balans

E) düzgün cavabı yoxdur

135) Sual:Hansı maddələr nizamlayıcı hesab olunur?

- A) qeyri-maddi aktivlərin amortizasiyası
- B) Bioloji aktivlər
- C) qeyri-maddi aktivlər
- D) ticarət əlavəsi debitor borclar;
- E) təxirə salınmış vergi öhdəliklər

136) Sual:Hansı obyektlər vəsait mənbələrinə aiddir?

- A) debitor borcları
- B) mallar
- C) a) əsas vəsaitləri amortizasiyası
- D) nizamnamə kapitalı
- E) zərərlər

137) Sual:Qeyri-maddi aktivlərin qalıq dəyəri necə hesablanılır?

- A) bütün cavablar səhvdir
- B) obyektlərin amortizasiyası+qalıq dəyəri
- C) ilk dəyər+obyektlərin amortizasiyası
- D) ilk dəyərə bərabər
- E) ilk dəyər-obyektlərin amortizasiyası

138) Sual:Kassadakı pul vəsaiti balansın hansı bölməsində göstərilir?

- A) bütün cavablar düzgündür
- B) kapital
- C) qısamüddətli aktivlər
- D) uzunmüddətli aktivlər
- E) qısamüddətli öhdəliklər

139) Sual:Mühəsibat balansı özlüyündə nəyi təcəssüm etdirir?

- A) üzləşdirmə cədvəllərini

- B)** qruplaşma vedomostlarını
- C) mühasibat reqistri
- D) ilkin sənədləşməni
- E) inventarlaşma siyahısınə

140) Sual: Balansın aktivində hansı maddələr var?

- A) Bölüsdürülməmiş mənfəət
- B) Geri alınmış kapital
- C)** Ehtiyatlar
- D) a) Ödənilmiş nominal kapital
- E) Təxirə salınan vergi öhdəlikləri

141) Sual: Hansı təsərrüfat əməliyyatları nəticəsində balansın yekunu artır?

- A) təsərrüfat vəsaitləri artdıqda
- B) bütün cavablar düzgündür
- C) bütün cavablar səhvdir
- D)** təsərrüfat vəsaitləri və mənbələr artdıqda
- E) vəsait mənbələri artdıqda

142) Sual: Mühasibat hesabı nə deməkdir?

- A) tənlik
- B) hesablama düsturu
- C) vedomost
- D)** ikitərəfli cədvəl
- E) balans

143) Sual: Mühasibat hesabının saldo-su nə deməkdir?

- A) balansın valyutası
- B) hesabın debit dövriyyəsi
- C) mədaxil üzrə yazılışların məbləği
- D)** mühasibat hesabı üzrə qalıq

E) hesabın kredit dövriyyəsi

144) Sual:Mühasibat hesabı üzrə dövriyyə necə hesablanır?

- A) bütün cavablar düzgündür
- B)** ilkin saldo nəzərə alınmadan hesabın debeti və krediti üzrə yazılışlar ayrılıqda cəmlənir
- C) b) ilkin saldo nəzərə alınmaqla hesabın krediti üzrə yazılışlar cəmlənir
- D) a) hesabın debeti üzrə yazılışlar cəmlənir
- E) hesabın krediti üzrə yazılışlar cəmlənir

145) Sual:Aktiv hesabat son saldosu hecə hesablanır?

- A) hər üç cavab səhvdir
- B)** $S_s = Si + Dd - Kd$
- C) $S_s = Si + Kd - Dd$
- D) $S_s = Sn - Dd - Kd$
- E) hər üç cavab düzgündür

146) Sual:Passiv hesabın son saldosu necə hesablanır?

- A) hər üç cavab səhvdir
- B) $S_s = Cn - Dd - Kd$
- C)** $S_s = Ci + Kd - Dd$
- D) $S_s = Si + Dd - Kd$
- E) hər üç cavab düzgündür

147) Sual:Mühasibat uçotu hecabları üzrə təsərrüfat əməliyyatlarının qeydə alınması necə adlanır?

- A) bütün cavablar düzgündür
- B)** hesabların müxabirləşməsi
- C) hesablamaların alqoritmi
- D) mühasibat nəzarəti
- E) hesablamaların formulası

148) Sual:Hansı hesablar müxabirləşən hesablar adlanır?

- A) bütün cavablar düzgündür
- B) əgər bir hesab debetləşir və digəri kreditləşirsə**
- C) əgər hər ikisi kreditləşirsə
- D) əgər hər iki hesab aktivdirse
- E) əqər hər ikisi debetləşərsə

149) Sual: Hesablar üzrə son saldonun müəyyənləşdirilməsində məqsəd nədir?

- A) bütün cavablar səhvdir
- B) balansı tərtib etmək üçün**
- C) yekun vurmaq və dövriyyə cədvəli tərtib etmək üçün
- D) hesablar üzrə qalıqları müəyyənləşdirmək üçün
- E) bütün cavablar düzgündür

150) Sual: Mühəsibat hesabının açılması nəyi göstərir?

- A) bütün cavablar düzgündür
- B) saldonu müəyyənləşdirmək
- C) b) mühəsibat köçürməsi etmək
- D) cədvəl çəkmək
- E) cədvəl çəkmək və mühəsibat hesabının ilkin saldosunu əks etdirmək**

151) Sual: Hansı hesab aktiv hesab sayılır?

- A) 521 "Vergi öhdəlikləri"
- B) 334 "Nizamnamə üçün ehtiyat"
- C) 311 "Emissiya gəliri"
- D) 101 "Qeyri-maddi aktivlər"**
- E) 401 "Uzunmüddətli bank kreditləri"

152) Sual: Hansı hesab passiv hesab sayılır?

- A) 204 "Hazır məhsul"
- B) 131 "Bioloji aktivlər"
- C) 111 "Torpag, tikili və avadanlıqlar"**

D) 301 “Nominal (nizamnamə) kapital”

E) 201 “Material ehtiyatları”

153) Sual: Analitik hesabların tətbiqinin təyinatı necədir?

A) məbləğ uçotunu təşkil etmək üçün

B) sintetik hesabı açıqlamaq üçün

C) miqdar-məbləğ uçotunu təşkil etmək üçün

D) mühasibat balansını tərtib etmək üçün

E) miqdar uçotunu təşkil etmək üçün

154) Sual: Subhesabların tətbiqinin təyinatı nəcədir?

A) bütün cavablar düzgündür

B) hesabat tərtib etmək üçün tətbiq edilir

C) sintetik uçotu təşkil etmək üçün tətbiq olunur

D) təsərrüfat əməliyyatlarını əks etdirmək üçün nəzərdə tutulmuşdur

E) analitik uçotun təşkili üçün nəzərdə tutulur

155) Sual: Mühasibat uçotunun Hesablar Planı nəyi təcəssüm etdirir?

A) bütün cavablar səhvdir

B) iqtisadi mahiyyətinə görə hesabların qruplaşmasını

C) sintetik və analitik hesabların siyahisini

D) sintetik hesabların siyahisini

E) analitik hesabların siyahısı

156) Sual: Sintetik hesab hansı kodla şifrələnir?

A) bütün cavablar səhvdir

B) ikili ərəb rəqəmi ilə

C) riyazi simvolla

D) ikili romalı rəqəmi ilə

E) mühasibat simvolu ilə

157) Sual: Materialların analitik uçotu hansı ölçü ilə aparılır?

- A) bünün cavablar düzdür
- B) dəyər
- C) natural və pul**
- D) pul
- E) natural

158) Sual: Dar mənada mühasibat uçotunun predmeti dedikdə nə başa düşülür?

- A) inventarlaşma
- B) iqtisadi subyektin əmlakı
- C) təsərrüfat həyatının faktları**
- D) maliyyə nəticələri
- E) sənədləşmə

159) Sual: Mühasibat müşahidəsinin əsas obyekti hesab edilir:

- A) kapital və passivlər
- B) aktivlər, kapital və passivlər**
- C) gəlirlər və xərclər
- D) a) təsərrüfat həyatının faktları
- E) aktivlər və passivlər

160) Sual: Vəsait anlayışına uyğun gələn mühasibat terminini göstərin

- A) düzgün cavabı yoxdur
- B) kreditorların iddiası
- C) kassada olan pul**
- D) a) müəssisəyə mənsub olan dəyərlər
- E) investorların iddiası

161) Sual: Hansı obyektlər müəssisənin vəsait mənbələrinə aiddir?

- A) düzgün cavabı yoxdur
- B) kapital**

- C) binalar və qurqlar
- D) pul vəsaitləri maşın və avadanlıqlar**
- E) debtor borcları

162) Sual:Hansı obyektlər müəssisənin dövriyyə aktivlərinə aid edilir?

- A) düzgün cavabı yoxdur
- B) mallar
- C) qeyri maadi aktivlər**
- D) binalar
- E) maşın və avadanlıqlar

163) Sual:Əsas vəsaitlərə aid edilir:

- A) düzgün cavabı yoxdur
- B) vahidinin dəyəri 100 manatdan yuxarı olan vəsaitlər
- C) istifadə müddəti bir ildən yuxarı olan vəsaitlər**
- D) dövriyyə aktivləri
- E) qeyri-maddi aktivlər

164) Sual:Hansı obyektlər müəssisənin debtor borçlarına aid edilir:

- A) düzgün cavabı yoxdur;
- B) işçilərə əmək haqqı üzrə borc;
- C) daxil olan materiallara görə malsatanlara borc;
- D) əvvəller verilən məbləğlərə görə təhtəhesab şəxsin borcu;**
- E) vergilər üzrə büdcəyə olan borc;

165) Sual:Müəssisənin xüsusi kapitalının başlıca elementləri hesab olunur:

- A) debtor borcları
- B) pul vəsaitləri
- C) hazır məhsul
- D) yenidən satılmaq üçün mallar
- E) nizamnamə kapitalı**

166) Sual: Qiymətli kağızlar hesab olunur:

- A) materiallar
- B) düzgün cavabı yoxdur
- C) dövriyyə aktivləri
- D) investisiyalar**
- E) əsas vəsaitlər

167) Sual: Hansı obyektlər müəssisənin nizamnamə kapitalının mənbələri hesab edilir:

- A) qısamüddətli borclar
- B) vəsaitlərin əvəzsiz daxil olması
- C) malsatanlardan malların daxil olması
- D) təsisçilərin pul vəsaitləri şəklində haqqları**
- E) bank kreditləri

168) Sual: Hansı vəsaitlər yayındırılmış vəsaitlərə aid edilir?

- A) borclar
- B) hesabat ilinin ödənilməmiş zərəri
- C) ötən işlərin ödənilməmiş zərəri**
- D) bölüşdürülməmiş mənfəət
- E) bankın kreditləri

169) Sual: Kalkulyasiya nə deməkdir?

- A) düzgün cavabı yaxdur
- B) xərclərin qruplaşması və məhsulların maya dəyərinin müəyyənləşdirilməsi**
- C) xərclərin normalaşması
- D) ikili qeyd
- E) xərclərin təhlili

170) Sual: Kapitalın hansı növləri balansda əks etdirilir?

- A) ehtiyat kapitalı

B) nizamnamə kapitalı

C) xüsusi kapital

D) pul kapitalı

E) borc kapitalı

171) Sual: Balansın aktiv və passivinin yekun məbləği necə adlanır?

A) bütün cavablar düzgündür

B) saldo

C) balansın valyutası

D) ümumi məbləğ

E) balans

172) Sual: Materialların miqdar uçotu hansı kartoçkalarda aparılır?

A) bütün cavablar düzgündür

B) inventar kartoçkalarında

C) materialların miqdar uçotu kartoçkalarında

D) sintetik uçot kartoçkalarında

E) miqdar-məbləğ uçotu kartoçkalarında

173) Sual: Materialların faktik mövcudluğunun analitik uçotda əks etdirilməsinin dürüstlüyü hansı metodlarla müəyyənləşdirilir?

A) bütün cavablar səhdidir

B) analitik və sintetik uçot məlumatlarının üzləşdirilməsi ilə

C) inventarlaşma ilə

D) analitik hesablar dövriyyə cədvəlləri tərtib etməklə

E) sintetik hesabların son qalığı ilə

174) Sual: Materialların analinik hesabları dövriyyə cədvəli nə deməkdir?

A) bütün cavablar səhvdir

B) şahmat dövriyyə cədvəli

C) müəssisənin balansı

D) materialların miqdar uçotu cədvəli

E) materialların növləri üzrə miqdar-məbləğ uçotu cədvəli

175) Sual:Nə üçün sintetik hesablar üzrə dövriyyə cədvəlində dövrün əvvəlinə və axırına yekun göstəriciləri biri-birinə bərabər olmalıdır (debitin kreditə bərabərliyi)?

- A) bütün cavablar səhvdir
- B)** ona görə ki, həmin məbləğlərin bərabərliyi müəssisənin əmlakı ilə onun əldə olunması mənbələrinin bərabərliyindən irəli gəlir
- C) ona görə ki, həmin məbləğlər balansın tərtib olunmasında istifadə edilir
- D) ona görə ki, bu məbləğlər sintetik hesablar üzrə saldonu göstərir
- E) ona görə ki, bu məbləğlər analitik hesabların qalığını əks etdirir

176) Sual:Nə üçün sintetik hesablar üzrə dövriyyə cədvəlində debet və kredit dövriyyələrinin yekunları bərabər olmalıdır?

- A) bütün cavablar səhvdir
- B)** ona görə ki, bu bərabərlik mühasibat uçotunda təsərrüfat əməliyyatlarının ikili yazılış prinsipindən irəli gəlir
- C) ona görə ki, həmin yekunlar sintetik hesablar üzrə dövriyyəni əks etdirir
- D) ona görə ki, sintetik hesablar üzrə qeydlərdə səhv yoxdur
- E) ona görə ki, bu bərabərlik balansın bərabərliyindən irəli gəlir

177) Sual:Sintetik hesablar üzrə dövriyyə cədvəli ilə balans arasında hansı əlaqə mövcuddur?

- A) dövriyyə cədvəllərindəki hesabların siyahısı balansdakı hesabların siyahısının uyğun gəlir
- B) dövriyyə ilə balans arasında əks əlaqə mövcuddur
- C)** sintetik hesablar üzrə dövriyyə cədvəli əsasında balans tərtib olunur
- D) dövriyyə cədvəlində sintetik hesablar üzrə dövriyyə balansın dövriyyəsi ilə üst-üstə düşməlidir
- E) bütün cavablar səhvdir

178) Sual:İkili yazılış prinsipinin mahiyyəti necə başa düşür?

- A) bütün cavablar səhvdir
- B) köçürmələrin tərtib olunması
- C)** təsərrüfat əməliyyatlarının bir hesabın debitində hesabın kreditində yazılması
- D) mühasibat hesablarının mühabirləşməsi
- E) bütün cavablar düzgündür

179) Sual: Iqtisadi subyektlər üzrə mühasibat uçotunun aparılması hansı dövrə təsadüf edir?

- A) Təsis sənədində əsasən ilk istehsal aparıldığı dövrə
- B) Baş mühasibin təyin olunduğu dövrə
- C) Təsis nizamnaməsinin qeydə alındığı dövrə**
- D) Təsis iclasının aparıldığı dövrə
- E) Müəssisənin fəaliyyətə başladığı dövrə

180) Sual: Mütəmadiyyət üçün göstəricilər sistemi dedikdə nə başa düşülür?

- A) Hesablarda formalaşan sintetik və analitik hesabların göstəriciləri
- B) Mütəmadiyyət hesabatını formalaşdırmaq məqsədilə Baş kitab hesablarının və analitik hesabların qruplaşdırılmış göstəriciləri
- C) Mütəmadiyyət balansında əks etdirilən göstəricilərin müvəffəqiyyəti göstəriciləri
- D) Dəyişən kəmiyyət əhəmiyyətinə malik müəyyən edilən keyfiyyət səviyyəsi**
- E) Hesablarda əks etdirilən uçot göstəriciləri

181) Sual: Baş mühasibin imzası olmadan əmtəə-material dəyərlilərinin və pul vəsaitinin qəbulu və verilməsi üçün sənədlərin tərtibi hüquqi cəhətdən qəbul edilirmi?

- A) Qanunla icazə verilmir
- B) Qəbul edilir
- C) Ehtimal olunur
- D) Qəbul edilmir**
- E) Hə və yox

182) Sual: Baş mühasibə pul vəsaitləri və material dəyərlilərinə görə maddi məsuliyyət vəzifəsini həvalə etmək olarmı?

- A) İcazə verilmir
- B) Rəhbərin icazəsi ilə
- C) İcazə verilir
- D) Qanunvericiliklə nəzərdə tutulduğundan olmaz**
- E) Sahibkarın icazəsi ilə

183) Sual: Baş mühasib işdən çıxarılan zaman onun fəaliyyətini yoxlamaq tələb olunurmu?

- A) Mütləq**

- B) Tələb olunmur
- C) Yeni qəbul edilən baş mühasib tələb etdikdə
- D) Rəhbərin sərancamı olduqda
- E) Vəziyyət tələb etsə

184) Sual: Təşkilatda baş mühasib hansı hallarda kassir vəzifəsini yerinə yetirə bilər?

- A) Qanunla nəzərdə tutulduqda
- B) Rəhbərin sərəncamı ilə
- C) Kiçik müəssisələrdə**
- D) Bütün təşkilatlarda
- E) Bələdiyyə müəssisələrində

185) Sual: Dövlətin idarəetmə sistemi mühasibat uçotunun qurulmasına necə təsir göstərir?

- A) Beynəlxalq uçot və hesabat standartlarını tətbiq etmək yolu ilə
- B) Seçmə variantını tətbiq etməklə
- C) Dolayı yolla
- D) Bir başa**
- E) "Mühasibat uçotu haqqında" qanunun tələblərinə uyğun gəlməyən yolla

186) Sual: Mühasibat uçotunun aparılmasının təşkilati formaları normativ sənədlərdə neçə variantda nəzərdə tutulur?

- A) Üç
- B) Beş
- C) Dörd**
- D) İki
- E) Altı

187) Sual: Azərbaycanda mühasibat uçotunun təkmilləşdirilməsi hansı amilin təsiri ilə əlaqədar olmuşdur?

- A) Bazar münasibətlərinin ölkədə formallaşması ilə
- B) Təsərrüfat subyektlərinin hüquqi bazasının dəyişməsi ilə
- C) Xarici təşkilatların iş təcrübəsi ilə
- D) Təşkilatın fəaliyyətinin iqtisadi həyatının dəyişməsi ilə

E) Yuxarıda sadalanan amillərin məcmuu ilə

188) Sual:Mühasibat uçotunun aparılmasında neçə təşkilati formadan istifadə edilir?

- A) 6
- B) 4
- C) 5
- D) 3
- E) 2**

189) Sual:Hansı məsrəflər qeyri-müstəqim xərclər adlanır?

- A) Maya dəyərinə aid edilməsi mümkün olmayan məsrəflər
- B) Konkret məhsul növünün istehsalı üzrə xərclər
- C) İstehsalın həcminin dəyişməsindən asılı olan xərclər
- D) Məhsulların istehsalı üzrə xərclər
- E) Yaranma anında konkret məmulatın maya dəyərinə aid edilməsi mümkün olmayan məsrəflər**

190) Sual:Hesabat dövründə faktiki alınmış zərər müəssisə balansının hansı hissəsində əks olunur?

- A) Aktiv, passivində
- B) debetində
- C) passivində
- D) aktivində**
- E) kreditində

191) Sual:Mühasibat informasiyalarının əhəmiyyəti hansı nişanələrlə xarakterizə olunur?

- A) Şəffaflıq, etibarlılıq
- B) Dəyərlilik, etibarlılıq**
- C) Dəyərlilik, şəffaflılıq
- D) Vaxtlı-vaxtında olma, düzgün olmaq
- E) Etibarlılıq, düzgünlük

192) Sual:Xalis mənfəət hesabına ödənilən vergilər (maliyyə sanksiyaların və cərimələrin məbləği) uçotda necə əks olunur?

- A) Dt 521 – Kt 343
- B) Dt 801 – Kt 521
- C) Dt 521 – Kt 801
- D) Dt 731 – Kt 521
- E) Dt 334 – Kt 521

193) Sual:Müəssisənin mənfəətindən ödənilən vergilərin (mənfəət vergisi, sadələşmiş vergi) məbləği uçotda necə əks olunur?

- A) Dt 334 – Kt 521
- B) Dt 521 – Kt 801
- C) Dt 334 – Kt 521
- D) Dt 801 – Kt 521
- E) Dt 801 – Kt 521

194) Sual:Hesablanmış vergilər (rüsumlar, maliyyə sanksiyaları, cərimələr) bütçəyə köçürüldükdə uçotda necə yazılış tərtib olunur?

- A) Dt 521 – Kt 223
- B) Dt 521 – Kt 601
- C) Dt 223.1 – Kt 521
- D) Dt 521 – Kt 223.1
- E) Dt 221 – Kt 521

195) Sual:Məhsul istehsalı və satışına çəkilən məsrəflərin 601 hesabının debetinə aid edilməsi haqqında hesabat məlumatlarının nə dərəcədə əsaslı olub-olmamasının müəyyən etmək üçün vergi müfəttişi nəyi müəyyən etməlidir?

- A) Satış hesabının 221 “Kassa” hesabının debeti ilə müxabirləşməsinin qanuna uyğunluğunu
- B) Xərclərin hansı uçot metodu ilə uçota alındığını və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanuna uyğunluğunu
- C) Xərclərin hansı hesabların debetindən maya dəyərinin formalasdığı hansı məsrəf hesabının kreditinə silindiyini və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanuna uyğunluğunu
- D) Xərclərin hansı hesabların kreditindən maya dəyərinin formalasdığı hansı məsrəf hesabının debetinə silindiyini və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanuna uyğunluğunu
- E) Birbaşa və dolayı xərclərin hansı hesablarda uçota alındığını və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanuna uyğunluğunu

196) Sual:əmək haqqının hesablanması üzrə ilkin sənədlərin düzgünlüyünü yoxlayarkən auditor qeyri-istehsal sferasında fəaliyyət göstərən işçilərin əməyinin ödənişi üzrə xərclərin əsas fəaliyyət üzrə məsrəflərə daxil edilməsi faktlarını aşkarmaq üçün nə etməlidir?

- A) məsrəf hesablari ilə müxabirləşmədə 533 sayılı hesabın krediti üzrə əks olunmuş məlumatlar məsrəflərin icmal cədvəlinin yekun məlumatları ilə tutuşturmalıdır
- B) məsrəf hesablari ilə müxabirləşmədə 533 sayılı hesabın debeti üzrə əks olunmuş məlumatlar əməyin ödənişi üzrə icmal cədvəlin yekun məlumatları ilə tutuşturmalıdır
- C) məsrəf hesablari ilə müxabirləşmədə 533 sayılı hesabın krediti üzrə əks olunmuş məlumatlar əməyin ödənişi üzrə icmal cədvəlin yekun məlumatları ilə tutuşturmalıdır
- D) Məsrəf hesablari ilə müxabirləşən
- E) məsrəf hesablari ilə müxabirləşmədə 202 sayılı hesabın debeti üzrə əks olunmuş məlumatlar əməyin ödənişi üzrə icmal cədvəlin yekun məlumatları ilə tutuşturmalıdır

197) Sual:Mal-material qiymətlilərinin çatışmamazlığı üzrə məbləğlərin istehsal xərclərinə silinməsi üçün aşağıdakı şərtlərə riayət olunmalıdır:

- A) Anbarın uçotu kartoçkası
- B) Düzgün cavab yoxdur
- C) Özündə çatışmamazlıq məbləğini əks etdirən mədaxil orderi;
- D) Təbii itki normasında çatışmamazlıq;
- E) Çatışmayan qiymətlilərin dəyərinin istehsal məsrəflərinə silinməsi haqqında müəssisə rəhbərinin əmri (sərəncamı).

198) Sual:Məsrəflərin uçotunun əsas vəzifələrinin həyata keçirilməsi üçün məsrəflərin uçotu hansı əsas prinsiplər nəzərə alınmaqla təşkil edilməlidir?

- A) məsrəflərin uçot göstəricilərinin plan göstəricilərinə uyğunlaşdırılması
- B) maya dəyərinin aşağı salınması ehtiyatlarının aşkar edilməsi, qeyri-istehsal xərclər və itkilərin qarşısının alınması
- C) istehsal resurslarından düzgün istifadə edilməsinə operativ nəzarət və onların mövcud norma, normativ və smetalarla müqayisə edilməsi üçün informasiyanın təmin edilməsi
- D) əsas maddələr üzrə faktiki məsrəflərin vaxtı-vaxtında və düzgün əks etdirilməsi
- E) müəssisənin struktur bölmələri üzrə istehsalatdaxili təsərrüfat hesabının nəticələrini müəyyən etmək

199) Sual:Məsrəflərin qiymətləndirmə üsuluna görə məsrəflər hansı metodla uçota alınır?

- A) Normativ
- B) tam və məhdud maya dəyərləri (marjinal metodu) üzrə
- C) mərhələ və sıfır metodları

D) faktiki, normativ və plan (proqnoz) maya dəyəri

E) mərhələ, faktiki, tam maya dəyərləri üzrə

200) Sual: İstehsal müəssisələrində məhsul satışından əlavə dəyər vergisi və aksiz vergisi hesablanmasına uçotda necə yazılış tərtib olunur?

A) Dt 521 – Kt 601

B) Dt 601.2 – Kt 521

C) Dt 601 – Kt 521

D) Dt 601.8 – Kt 601

E) Dt 601.3 – Kt 521

201) Sual: əsas vəsaitlərin satışından əlavə dəyər vergisi hesablandıqda uçotda necə yazılış tərtib olunur?

A) Dt 521 – Kt 601

B) Dt 601.2 – Kt 521

C) Dt 601 – Kt 521

D) Dt 601 – Kt 521

E) Dt 601.3 – Kt 521

202) Sual: Qeyri-maddi aktivlərin satışından əlavə dəyər vergisi hesablandıqda uçotda necə yazılış tərtib olunur?

A) Dt 521 – Kt 601

B) Dt 601.1 – Kt 521

C) Dt 601 – Kt 521

D) Dt 521 – Kt 801

E) Dt 601.2 – Kt 521

203) Sual: Məsrəflərin uçotunun əsas vəzifələri aşağıdakılardır:

A) müəssisənin struktur bölmələri üzrə istehsalatdaxili təsərrüfat hesabının nəticələrini müəyyən etmək;

B) istehsal resurslarından düzgün istifadə edilməsinə operativ nəzarət və onların mövcud norma, normativ və smetalarla müqayisə edilməsi üçün informasiyanın təmin edilməsi;

C) Bütün cavablar düzdü

D) əsas maddələr üzrə faktiki məsrəflərin vaxtı-vaxtında və düzgün əks etdirilməsi

E) maya dəyərinin aşağı salınması ehtiyatlarının aşkar edilməsi, qeyri-istehsal xərclər və itkilərin qarşısının alınması

204) Sual: Təşkilatın pul vəsaitləri özündə nələri eks etdirir?

- A) Valyuta və xüsusi hesablarda olan pul məcmuu
- B)** Kassa və hesablaşma hesabında yerləşən pulun məcmuunu
- C) Çek kitabçalarında, yolda olan köçürmələrdə, pul sənədlərində olan pulun məcmuu
- D) Bankdakı depozit və xüsusi hesablarda olan pulun məcmuu
- E) Kassada, bankdakı hesabda, valyuta, xüsusi, depozit hesablarda, akkreditivlərdə, çek kitabçalarında, yolda olan köçürmələrdə olan pulun məcmuu

205) Sual: Mühəsibat uçotunun baza prinsipi necə xarakterizə olunur?

- A)** Muxtariyyətlilik, ikili yazılılılıq, pul ölçüsündən istifadəlik, varisliliyin hesablanması, baxımlılıq
- B) Pul ölçüsündən istifadəlilik, varisliliyin hesablanması
- C) Obyektivlik, varisliliyin hesablanması, dövrülük
- D) Muxtariyyətlilik, ikili yazılılılıq, vərəsəçilik
- E) Muxtariyyətlilik, dövrülük, pul ölçüsündən istifadəlik, vərəsəlilik

206) Sual: Xidməti ezamiyyə xərclərinin istehsal məsrəflərinə silinməsi üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:

- A) Ezamiyyə təsdiq edilmiş xərclər həddində mal-material qiymətlilərinin əldə edilməsi ilə bağlı olmalıdır;
- B) Ezam olunan üəxsi ərizəsi
- C)** Müəssisənin rəhbəri (onun müavini) tərəfindən imzalanmış əmr, müvafiq qeydlər olan ezamiyyə vəsiqəsi, gediş-gəliş biletləri, mehmanxana hesabları və kassa çekləri olmalıdır
- D) Müəssisənin rəhbəri (onun müavini) tərəfindən imzalanmış əmr, müvafiq qeydlər olan göndəriş vəsiqəsi, gediş-gəliş biletləri, mehmanxana hesabları və kassa məxaric orderləri olmalıdır.
- E) Ezamiyyə təsdiq edilmiş xərclər həddində qeyri-istehsal fəaliyyətilə bağlı olmalıdır;

207) Sual: Bitməmiş istehsalatın qiymətləndirilməsi metodları nəyə əsasən müəyyən edilir?

- A) Mühəsibat uçotu haqqında qannununa
- B) Vergi Məcəlləsinə
- C) Müəssisə rəhbərinin sərəncamına
- D)** Müəssisənin uçot siyasəyinə
- E) Müəssisənin vergi siyasətinə

208) Sual:Müəssisənin sərəncamında qalan xalis mənfəət necə müəyyən olunur?

- A) Mənfəət və zərər arasındaki fərq kimi
- B) ümumi mənfəəti və onun hesabına ödənilən vergi məbləği arasındaki fərq kimi
- C) bölücdürülməmiş mənfəət və onun hesabına ödənilən vergi məbləği arasındaki fərq kimi
- D) müəssisənin sərəncamında qalan mənfəət və onun hesabına ödənilən vergi məbləği arasındaki fərq kimi
- E) balans mənfəəti və onun hesabına ödənilən vergi məbləği arasındaki fərq kimi

209) Sual:Xalis mənfəət göstəricisi necə müəyyən edilir?

- A) Əlavə edilmiş ümumi gəlirdən çəkilmiş xərcləri çıxmaqla
- B) Satışdan olan mənfəətin üzərinə, əməliyyat və qeyrisatış gəlirləri əlavə edib əməliyyat və qeyrisatış xərcləri çıxmaqla
- C) Əlavə edilmiş ümumi gəlirdən ticarət artırmasını əlavə edib, çəkilmiş xərcləri çıxmaqla
- D) Mənfəətdən, satışdan olan mənfəət vergisini çıxmaqla
- E) Adi fəaliyyətdən olan mənfəətin üzərinə fövqəladə hallarla bağlı olan gəliri əlavə edib, həmin hallarla bağlı xərcləri çıxmaqla

210) Sual:Borc vəsaitlərinə hansı vəsaitlər daxildir?

- A) Təxirə salınmış vergi öhdəlikləri
- B)** Bankın krediti, borc və kredit borcları
- C) Təşkilatın uzunmüddətli öhdəlikləri
- D) Bankın uzun və qısa müddətli kreditləri
- E) Hesablaşmalar üzrə öhdəliklər

211) Sual:Torpaq, tikili və avadanlıqların amortizasiyasının hesablanmasında hansı üsulları istifadə etmək daha sərfəli hesab edilir?

- A) Düzgün cavab yoxdur
- B) Vəsaitin istifadə etmə üsulu
- C)** Qalığın azaldılması üsulu və vəsaitin yerləşmə yerinin təyini üsulu
- D) Xətti üsul
- E) Vəsaitin xidmət etmə üsulu

212) Sual:Ümumi gəlir göstəricisi hansı göstəricini çıxmaqla müəyyən edilir?

- A) Alınmış satış məbləğindən ticarət güzəştinin məbləğini
- B) Müqavilə bağlanmış müqavilə qiymətinin məbləğini

- C) Məhsulun dəyərindən, onun istehsal maya dəyərini
- D) Məhsulun dəyərindən satılmış məhsulun tam maya dəyərini
- E) Məhsulun dəyərindən alınmış məbləği

213) Sual: Boşdayanmadan olan itgi necə uçota alınır?

- A) 202/11 “Ümumistehsalat xərcləri” hesabı
- B) 202/9 “Xidmətedici istehsalat və təsərrüfatlar” hesabı
- C) 202/2 “İstehsalatda istifadə olunmuş köməkçi xidmət” hesabı
- D) 202/1 “Köməkçi istehsalat” hesabı**
- E) 202 “Əsas istehsalat” hesabı

214) Sual: Mühəsibin peşəkar etik kodeksi (qaydası) nə deməkdir?

- A) müstəqillik, düzgünlük
- B) Düzgünlük, müstəqillik
- C) Obyektivlik, müstəqillik, komponentlik, düzgünlük**
- D) Səlahiyyətlilik və doğruluq
- E) Obyektivlik, düzgünlük

215) Sual: Mühəsibat uçotunun obyektlərinə nələr daxildir?

- A) Düzgün cavab yoxdur
- B) Iqtisadi resurslar, onların ayrı-ayrı növlər üzrə təsnifləşdirilmiş qrupları
- C) Təşkilatın təsərrüfat fəaliyyəti və onun bölmələri
- D) Təşkilatın əmlakı, öhdəlikləri (fəaliyyət prosesində) yerinə yetirilən təsərrüfat əməliyyatları**
- E) Təsərrüfat əməliyyatları və onların nəticələri: təchizat istehsal, satış və maliyyə nəticələri

216) Sual: Satmaq üçün nəzərdə tutulan hazır məhsul və mallar hansı aktivlərə aid edilir?

- A) Azqiyəmətli və tezxarabolan əşyalar
- B) Qısamüddətli aktivlər**
- C) Torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər)
- D) Hesablaşmalarda olan vəsaitlər
- E) Qeyri-maddi aktivlər

217) Sual: Torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər) üzrə amortizasiyanın xətti üsulla hesablanması hansı uçot sistemində istifadə edilə bilər

- A) İdarəetmə uçotunda
- B) Maliyyə uiçotunda
- C) Göstərilən bütün uçot növlərində
- D) Maliyyə və idarəetmə uçotunda
- E) Vergi uçotunda

218) Sual: Hansı xərclərə planlaşdırılan məsrəflər deyilir?

- A) Biznes planında nəzərdə tutulan məsrəflər
- B) Müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan qaćılmasız olan məhsuldar xərclər
- C) Müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn və qaćılmasız olan qeyri-məhsuldar xərclər
- D)** Müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan və istehsal məsrəflərinin smetasında nəzərdə tutulan məhsuldar xərclər
- E) Müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn smetasında nəzərdə tutulan qaćılmasız olan qeyri-məhsuldar xərclər

219) Sual: Məhsulların maya dəyərinə daxil edilən məsrəflərin tərkibi haqqında qaydaya uyğun olaraq bütün müəssisələr üçün hansı vahid xərc elementləri müəyyən edilmişdir?

- A) Düzgün cavab yoxdur
- B) ümumtəsərrüfat xərcləri;
- C) ümumixtehsalat xərcləri;
- D)** əməyin ödənişi üzrə məsrəflər;
- E) sosial ehtiyaclara ayırmalar

220) Sual: Hansı məsrəflər ümumtəsərrüfat xərcləri adlanır?

- A) Dəyişməsindən asılı olmayaraq dəyişən məsrəflər
- B)** İstehsalın həcminin dəyişməsindən asılı olaraq dəyişməyən və ya cüzi dəyişən məsrəflər
- C) İstehsalın həcminin dəyişməsindən asılı olmayaraq dəyişməyən və ya cüzi dəyişən məsrəflər
- D) Məhsul satışının həcminin dəyişməsindən asılı olaraq dəyişməyən və ya cüzi dəyişən məsrəflər
- E) Məhsul satış dövriyyəsinin dəyişməsindən asılı olaraq dəyişən və ya cüzi dəyişən məsrəflər

221) Sual: Bölgündürülməmiş mənfəət necə istifadə oluna bilər?

- A) Müəssisənin yiğim və fondlarına yönəldilə bilər
- B) yalnız müəssisənin nizamnaməsinə yönəldilə bilər
- C) müəssisənin nizamnaməsinə və təsisedici sənədlərə uyğun olaraq ehtiyat, yiğim, istehlak və digər xüsusi təyinatlı fondlara yönəldilə bilər**
- D) müəssisə rəhbərinin sərəncamına əsasən istənilən məqsədlər üçün istifadə oluna bilər
- E) yalnız təsisedici sənədlərə uyğun olaraq ehtiyat, yiğim, istehlak və digər xüsusi təyinatlı fondların yaradılmasına yönəldilə bilər

222) Sual:Hansı gəlirlər satışdankənar adlanır?

- A) Müəssisənin bilavasitə əsas vəsaitlərin satışı ilə bağlı olmayan gəlirləri
- B) Planlaşdırılmayan gəlirlər
- C) Müəssisənin material qiymətlilərinin satışı ilə bağlı olan gəlirləri
- D) Müəssisənin bilavasitə əsas fəaliyyəti ilə bağlı olmayan gəlirləri**
- E) Müəssisənin əsas fəaliyyəti ilə bağlı olan gəlirləri

223) Sual:Satışdankənar əməliyyatlardan əldə edilən gəlirlər

- A) müəssisənin əsas fəaliyyəti üzrə çəkilmiş xərclərin məbləği qədər azaldılmış mənfəətdən ibarətdir
- B) həmin əməliyyatlar üzrə çəkilmiş xərclərin məbləği qədər azaldılmış mənfəətdən ibarətdir**
- C) məhsul satışı əməliyyatları üzrə çəkilmiş xərclərin məbləği qədər azaldılmış mənfəətdən ibarətdir
- D) Biznes planında nəzərdə tutulmayan xərclər azaldılmış mənfəətdən ibarətdir
- E) material qiymətlilərinin satışı əməliyyatları üzrə çəkilmiş xərclərin məbləği qədər azaldılmış mənfəətdən ibarətdir

224) Sual:Maliyyə əməliyyatlarından olan gəlirlər aşağıdakı kimi qruplaşdırılır:

- A) Bütün cavablar düzdü
- B) qiymətli kağızlardan əldə edilən gəlirlər
- C) alınası faizlər
- D) əməliyyatlarından olan gəlirlər
- E) valyuta hesablarının məzənnə fərqi və xarici valyuta

225) Sual:Alınası faiz gəlirlərinə aşağıdakılardaxildir:

- A) icarəyə verilmiş vəsaitlərdən;
- B) başqa müəssisələrə verilən kreditlərdən (borclardan);
- C) Bütün cavablar düzdü**

- D) kommersiya kreditlərindən (kreditə satılmış mallara görə);
- E) veksellərdən;

226) Sual: Əmlak əməliyyatlarından olan gəlirlərə aşağıdakılar daxildir:

- A) keçmiş illərin gəlirləri
- B) alınmış cərimə, peniya və dəbbələmə məbləğləri
- C) Bütün cavablar düzdü
- D)** tara əməliyyatlarından olan gəlirlər
- E) ümidsiz borcların daxil olmasından gəlirlər

227) Sual: Ümumtəsərrüfat xərclərinə hansılar aid edilir?

- A) Dolayı xərclər
- B)** Daimi xərclər
- C) Şərti-dəyişən xərclər
- D) Dəyişən xərclər
- E) Şərti daimi xərclər

228) Sual: Brakdan olan itgi aşağıdakıları xarakteriza edir?

- A) Uçota alınmayan məsrəflərini
- B)** Qeyriməhsuldar məsrəfləri
- C) Qeyriistehsal məsrəflərini
- D) Balans və hesabatda eks etdirilməyən məsrəfləri
- E) Planlaşdırılmayan məsrəfləri

229) Sual: Vergiyə cəlb olunmayan normalaşdırılan xərcləri təyin et.

- A) Sair xərclər
- B) Ezamiyyə xərcləri
- C)** İstehsalat işçilərinin əmək haqqı
- D) Xammal və material məsrəfləri
- E) Nümayəndəlik xərcləri

230) Sual: Ümumistehsal xərclərinə aşağıdakıların hansıları aid edilir?

- A) Dolayı xərclər
- B) Dəyişən xərclər
- C) Şərti daimi xərclər
- D)** Şərti-dəyişən xərclər
- E) Daimi xərclər

231) Sual: Ümumtəsərrüfat xərcləri aşağıdakı hansı hesablara silinə bilər?

- A) Bütün yuxarıda qeyd edilən hesablara
- B) Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması (113)
- C) Məhsul (iş, xidmətlər) istehsalına çəkilən məsrəflərin uçotunu aparan hesablar (202, 202.10, 202.9)
- D) Əsas istehsalatda məşğul olan işçi heyyətinə məsrəflərə (202.3)
- E) Satış hesabına (701.6)

232) Sual: Lifo metodundan istifadə edilən zaman istifadə edilən materiallar aşağıdakı qiymətlə qiymətləndirilir?

- A) İlk daxil olmuş maya dəyəri, sonra isə qalıq maya dəyəri ilə
- B) İlk növbədə axırıcı maya dəyəri, sonra isə sonrakı maya dəyəri ilə
- C) Sonrakı maya dəyəri, sonra isə əvvəlki partianın maya dəyəri ilə
- D)** Əvvəlcə ilk partianın maya dəyəri sonra isə sonrakı partianın maya dəyəri ilə
- E) Sonda sonrakı maya dəyəri, bundan sonrakı isə ilk maya dəyəri ilə

233) Sual: Lofo metodu aşağıdakı qeyd edilən hansı metodlarda istifadə olunur?

- A) İstifadə olunmuş materialların bazar qiymətlə qiymətləndirilməsi
- B) İstifadə olunmuş materialların ən yüksək qiymətlə qiymətləndirilməsi
- C)** İstifadə olunmuş materialların ən aşağı qiymətlə qiymətləndirilməsi
- D) İstifadə olunmuş materialların razılışdırılmış qiymətlə qiymətləndirilməsi
- E) İstifadə olunmuş materialların topdan qiymətlə qiymətləndirilməsi

234) Sual: Satışdan olan mənfəət necə hesablanır?

- A) Satılmış məhsulun tam maya dəyərindən topdan ticarət güzəştini çıxmaqla
- B) Satılmış məhsulun tam maya dəyərindən güzəştləri çıxıb nəqliyyat xərclərini əlavə etməklə

- C) Satılmış məhsulun tam maya dəyərindən istehsal maya dəyərini çıxmaqla
- D) Satılmış məhsulun tam maya dəyərindən satış (gəlir) məbləğini çıxmaqla
- E) Satılmış məhsulun tam maya dəyərindən ticarət güzəştinin məbləğini çıxmaqla

235) Sual: Ümumistehsalat xərcləri aşağıdakı hansı hesablara silinir?

- A) İstehsalatda istifadə olunmuş əsas materiallara (202.2)
- B) Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması (113)
- C) Bitməmiş işlər üzrə yerinə yetirilmiş məsrəflər (202.13)
- D) Məhsul (iş, xidmətlər) üçün ümumistehsalat xərclərinə** (202, 202.10, 202.9)
- E) Satış hesabına (701.6)

236) Sual: Marjinal gəlir necə hesablanır?

- A) Satışdan olan gəlirdən üstəlik xərcləri çıxmaqla
- B) Satışdan olan gəlirdən dəyişən xərcləri çıxmaqla
- C) Satışdan olan gəlirdən dəyişən və daimi xərcləri çıxmaqla**
- D) Satışdan olan gəlirdən üstəlik xərcləri çıxıb tədarük xərclərinə əlavə etməklə
- E) Satışdan olan gəlirdən dəyişən xərcləri çıxıb nəqliyyat xərclərinə əlavə etməklə

237) Sual: İstifadə olunmuş qiymətlilərin silinməsində hansı metoddan istifadə edilməsinə tətbiq etmək olar?

- A) Düzgün cavab yoxdur
- B) FİFO və LİFO metodu
- C) FİFO metodu
- D) LİFO metodu
- E) LOFO metodu və XİFO metodu**

238) Sual: Mal-material qiymətlilərinin çatışmamazlığı üzrə məbləğlərin istehsal xərclərinə silinməsi üçün aşağıdakı hansı şərtlərə riayət olunmalıdır?

- A) Çatışmayan qiymətlilərin dəyərinin istehsal məsrəflərinə silinməsi haqqında müəssisə rəhbərinin əmri (sərəncamı).
- B) Anbarın uçotu kitabı
- C) Qaimə
- D) özündə çatışmamazlıq məbləğini əks etdirən inventarizasiya aktrı;**

E) təbii itki normasından artıq çatışmamazlıq;

239) Sual:Hansı məsrəflər xərc elementləri adlanır?

- A) Məhsul istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılan məsrəflər
- B) Tərkib hissələrinə ayrılmayan məsrəflər
- C) Məhsul istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər**
- D) Mal-material qiymətlilərinin istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər
- E) Kapital qoyuluşuna çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər

240) Sual:Aşağıdakı hansı təsərrüfat əməliyyatları mühasibat uçotu predmetinin üçüncü hissəsinə aiddir?

- A) Məhsulun, istehsalı və satışı
- B) Təchizat, istehsal, satış və maliyyə nəticəsi**
- C) Məhsulun təchizatı və satışı
- D) Məhsulun təchizatı və yüklənməsi
- E) Məhsul satışı və maliyyə nəticəsi

241) Sual:Dövriyyə aktivlərinin məbləği balansın hansı bölməsində göstərilir?

- A) Balansın passivinin III bölməsində
- B) Balansın aktivinin II bölməsində**
- C) Balansın passivinin I bölməsində
- D) Balansın passivinin II bölməsində
- E) Balansın aktivinin I bölməsində

242) Sual:Malsatan və podratçılara olan kreditor borcu balansın hansı bölməsində əks etdirilir?

- A) Passivin III bölməsində**
- B) Passivin II bölməsində
- C) Passivin I bölməsində
- D) Aktivin I bölməsində
- E) Aktivin II bölməsində

243) Sual:Debitor borçları balansın hansı bölməsində əks etdirilir?

- A) Passivin II bölməsində
- B) Passivin I bölməsində
- C) Aktivin II bölməsində**
- D) Passivin III bölməsində
- E) Aktivin I bölməsində

244) Sual: Mütənasibat uçotunun normativ tənzimlənməsində, uçot siyasetinin formallaşmasına dair işçi sənədləri hansı səviyyəli sistemə aid edilir?

- A) Beşinciyüə
- B) İkinciyüə**
- C) Üçüncüyüə
- D) Birinciyüə
- E) Dördüncüyüə

245) Sual: Mütənasibat uçotunun normativ tənzimlənməsi Mütənasibat uçotu haqda qanunun hansı səviyyəsinə aid edilir?

- A) Beşinciyüə
- B) Dördüncüyüə
- C) Üçüncüyüə
- D) Birinciyüə**
- E) İkinciyüə

246) Sual: Büdcə ilə hesablaşmaların məqsəd və vəzifələri kimi aşağıdakıları göstərmək olar:

- A) Bütün cavablar düzdü**
- B) pul vəsaitlərinin hərəkəti və hesablaşmalar üzrə əməliyyatların vaxtında və düzgün sənədləşdirilməsi
- C) vaxtı keçmiş borcların olması məqsədilə büdcə ilə hesablaşmaların vaxtında yoxlanılması
- D) büdcə ilə hesablaşmaların müəyyən edilmiş formalarına riayət edilməsi üzərində nəzarət edilməsi
- E) büdcə ilə hesablaşmaların tamlığı, düzgünüyü və vaxtında həyata keçirilməsi üzərində nəzarət edilməsi

247) Sual: Mövcud qanunvericiliyə uyğun olaraq müəssisələrin vergiyə cəlb edilməsi aşağıdakıları nəzərdə tutur:

- A) vergi bəyannamələrinin tərtib və vergi orqanlarına təqdim edilməsi
- B) Bütün cavablar düzdü**
- C) uçot göstəricilərinə əsasən formallaşmış vergitutma bazası və müəyyən edilmiş vergi dərəcəsinə əsasən büdcəyə ödəniləsi vergi məbləğinin

hesablanması

- D) vergitutma obyektinin həcminin müəyyən edilməsi
- E) hesablanmış vergi ödənişləri üzrə bùdcə ilə hesablaşmaların həyata keçirilməsi

248) Sual:Hesablar planı və onun tətbiqinə dair təlimata görə 521 sayılı hesabın hesabat dövrünün sonuna qalığı ola bilər?

- A) Heç bir qalığı ola bilməz
- B) Yalnız debet qalığı ola bilər
- C) Yalnız kredit qalığı ola bilər
- D) Bilməz
- E) Eyni zamanda həm debet, həm də kredit qalığı ola bilər

249) Sual:əmək haqqından tutulmuş gəlir vergisinin hesablanmış məbləği hesabda necə əks olunur?

- A) Dt 601 – Kt 521
- B) Dt 521 – Kt 533
- C) Dt 521 – Kt 601
- D) Dt 521 – Kt 533
- E) Dt 533 – Kt 521

250) Sual:Balans tərtib edilərkən 521 sayılı hesabın qalığı balansın hansı tərəfində əks olunur?

- A) debet qalığı balansın aktivində, kredit qalığı isə passivində əks olunur
- B) debet qalığı balansın aktivində, kredit qalığı isə passivində əks olunur
- C) Yalnız debet və kredit qalığı olur və heç bir yerdə göstərilmir
- D) yalnız kredit qalığı olur və balansın aktivində əks olunur
- E) debet qalığı balansın passivində, kredit qalığı isə aktivində əks olunur

251) Sual:521 sayılı hesaba hər bir vergi növü üzrə subhesab hansı məqsədlə açılır?

- A) Bùdcə hesablaşmalarının operativliyini təmin etmək üçün
- B) Bùdcə ilə hesablaşmaların analitik uçotu aparmaq və bùdcəyə ödənilən hər bir vergi növü üzrə informasiya almaq üçün
- C) Bùdcə ilə hesablaşmaların analitik uçotunu aparmaq üçün
- D) Bùdcə ilə hesablaşmaların sintetik uçotunu aparmaq və bùdcəyə ödənilən hər bir vergi növü üzrə informasiya almaq üçün
- E) Bùdcə ilə hesablaşmaların sintetik uçotunu dəqiqlik təşkil etmək üçün

252) Sual: 521 Nəli Büdcə ilə hesablamalar hesabının sintetik və analitik uçotu ödənişlərin növü üzrə hansı registrdə aparılır?

- A) Qarışq jurnal – orderlərdə
- B) 10 Nəli jurnal-orderdə
- C) 10 Nəli cədvəldə
- D) 8 Nəli cədvəldə
- E) 8 Nəli jurnal-orderdə

253) Sual: Ticarət, ictimai iaşə və tədarük müəssisələrində satılmış mallara aid edilən dəyər vergisinin hesablanmış məbləği uçotda necə əks olunur?

- A) Dt 701.6 – Kt 521
- B) Dt 521 – Kt 701.6
- C) Dt 603 – Kt 521
- D) Dt 521 – Kt 601
- E) Dt 601 – Kt 521

254) Sual: Başqa müssisələrin nizamnamə kapitalında pay iştirakından əldə edilən gəlirlərdən hesablanmış vergi məbləği uçotda necə əks olunur?

- A) Dt 521 – Kt 205
- B) Dt 171.1 – Kt 521
- C) Dt 204 – Kt 521
- D) Dt 521 – Kt 171.1
- E) Dt 521 – Kt 701.6

255) Sual: Maliyyə nəticələri hesabına ödənilən vergilər (əmlak vergisi, torpaq vergisi uçotda necə əks olunur?)

- A) Dt 171.1 – Kt 521
- B) Dt 521 – Kt 801
- C) Dt 521 – Kt 171.1
- D) Dt 801 – Kt 521
- E) Dt 334 – Kt 521

256) Sual: Mühasibat uçotunun təşkili dedikdə nə başa düşülür?

- A) Mühasibat uçotu və hesabatının beynəlxalq standartlarının tətbiqinə nail olmaq

- B) Mühasibat uçotunun prinsiplərinə riayət etmək
- C) "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının qanunun mühasibatlığın aparılmasına dair qarşıya qoyulan tələblərə riayət etmək
- D) Mühasibat uçotunun aparılmasının əsas variantlarını seçmək
- E) Mühasibat uçotunun təşkilinə dair əsas qayda və üsullara riayət etmək**

257) Sual:Mühasibat uçotunun təşkilinə kim cavabdehlik daşıyır?

- A) Baş mütəxəssis
- B) Sahibkar
- C) Yuxarı təşkilat
- D) Baş mühasib
- E) Təşkilatın rəhbəri**

258) Sual:Qanuna əks olan əməliyyatlar üzrə sənədlərin tərtibində Baş mühasib necə hərəkət etməlidir?

- A) Rəsmiləşdirilən sənəd qanuna uyğun olduqda qəbul edilməli
- B) İcra etməməli
- C) Rəhbərliyə qaytarmalı
- D) Rəsmiləşdirilən sənədi qəbul və icra etməli
- E) Rəsmiləşdirilən sənəddə ikinci dərkənar olduqda onu qəbul və icra etməli**

259) Sual:Məsrəflərin təşkilində xammal və materialların səviyyəsi nə qədər təşkil edir?

- A) Məsrəflərin kalkulyasiya maddələri üzrə artıq olması
- B) Məsrəflərin kalkulyasiya maddələri üzrə qruplaşmasında çox olması
- C) Məsrəflərin elementlər və kalkulyasiya maddələri üzrə eyni olması
- D) Məsrəflərin kalkulyasiya maddələri üzrə eyni olması
- E) Məsrəflərin elementlər üzrə qruplaşmasında çox olması**

260) Sual:Məhsulun tam istehsal maya dəyəri necə hesablanır?

- A) Kommersiya xərcləri nəzərə alınmaqla
- B) Ümumtəsərrüfat xərcləri nəzərə alınmaqla**
- C) Ümumtəsərrüfat və satış xərcləri nəzərə alınmamaqla
- D) Satış xərcləri nəzərə alınmaqla

E) Ümumistehsalat xərcləri nəzərə alınmaqla

261) Sual:Kapital qoyuluşuna hansı məsrəflər aid edilir?

- A) Cari ayda yerinə yetirilmiş işlərə çəkilən xərclər
- B) Hesabat dövrünün xərcləri
- C) Hesabat dövründə tanınmayan xərclər**
- D) Balans və hesabatda əks etdirilən xərclər
- E) Hesabat dövründə qəbul edilən işlərə çəkilən xərclər

262) Sual:Baş mühasib vəzifəsi kim tərəfindən təyin edilir?

- A) Yuxarı təşkilat
- B) Sahibkar
- C) Təşkilatın ümumi icası
- D) Təşkilatın rəhbəri**
- E) Mülkiyyətçinin nümayəndəsi

263) Sual:Mühasibat uçotunun təşkilində hansı əsas məqsəd əsas götürülür?

- A) Nəzarət edici orqanların müəssisə və təşkilatların fəaliyyətini göstərən informasiyalarla təminatı
- B) İstifadəçilərin, imkanlarından asılı olmayaraq zəruri informasiyalarla təminatı**
- C) Müəssisə və təşkilatların zəruri informasiyalarla təminatı
- D) Daxili istifadəçilərin zəruri informasiyalarla təminatı
- E) Xarici istifadəçilərin zəruri informasiyalarla təminatı

264) Sual:Təşkilatda mühasibat uçotu necə aparılır?

- A) 1, 2, 3, 4 maddələrdə verilən şərtlər kimi**
- B) Struktur bölmələri kimi mühasibat xidməti kimi
- C) Təşkilat rəhbəri ilə birlikdə fəaliyyət göstərmək kimi
- D) Ştatlı mühasib kimi
- E) Mərkəzləşdirilmiş mühasib kimi

265) Sual:Təşkilatın uçot siyasəti hansı nöqteyi-nəzərdən formallaşır?

- A) Texnoloji, texniki
- B) Metodiki, texnoloji
- C) Təşkilati, metodoloji
- D) Təşkilati, metodoloji, texnoloji
- E) Metodoloji, texniki-təşkilati

266) Sual: Uçot siyasetinin metodiki istiqamətləri nə ilə xarakterizə olunur?

- A) Uçotun aparılması metodunun seçilməsi ilə
- B) Mühasibat uçotu formalarının seçilməsi ilə
- C) İşçi hesablar planının seçilməsi ilə
- D) Amortizasiya hesablanması üsulunun seçilməsi ilə**
- E) Əmlak və öhdəliklərin inventarizasiya aparılması qaydasının seçilməsi ilə

267) Sual: Uçot siyasetinin məzmunun müəyyən edilməsini açıqla:

- A) Mühasibat uçotunun təşkili üzrə təsdiq edilmiş təlimat və standartların məcmuu
- B) Mühasibat uçotunun aparılmasına dair üsul və metodların məcmuu**
- C) Sənəd dövriyyəsinin, inventarizasiyanın və mühasibat uçotunun aparılmasına dair qəbul edilən qaydaları
- D) Uçot registrlərinin tətbiq ediləcək sisteminin və onlarda aparılacaq yazılışların qaydalarını
- E) Mühasibat uçotunun aparılma üsulunun – ilk müşahidə, dəyər ölçüsü, cari qruplaşdırma və təsərrüfat əməliyyatlarının ümumiləşdirilməsinin məcmuu

268) Sual: Uçot siyaseti formallaşan zaman hansı təlabat nəzərə alınmalıdır?

- A) “Mühasibat uçotu haqda” qanunun müddəalarını nəzərə almaq
- B) Daimilik, tam, səmərəlilik
- C) Prinsipial açıqlanma
- D) Tamlılıq, vaxtı-vaxtında olmaq, baxımlılıq, səmərəlilik, əks əlaqənin olmaması, təşkilatın qarşısında qəbul edilən müddəalar**
- E) Xarici təlabatın məlumatı olması, əks əlaqə və səmərəlilik

269) Sual: Uçot siyasetinin seçilməsi hansı təlabatla bağlıdır?

- A) Beynəlxalq uçot standartlarının milli standartlara uyğunlaşdırılması
- B) Uçotun qurulmasına dair müxtəlif metod və metodologiyanın mövcud olması**

- C) Müxtəlif iqtisadi marağın olması
- D) Birinci və ikinci bənddə göstərilən səbəblərin olması**
- E) Hər bir əməliyyatın uçotunun aparılmasına dair standartın hazırlanması

270) Sual: Uçot siyaseti dedikdə, nə başa düşülür?

- A) maliyyə nəticələrinin müəyyən edilməsi
- B) hesabatın tərtibi
- C) ikili yazılışın tətbiqi
- D) mühasibat uçotunun aparılması üsullarının məcmusu**
- E) normativ sənədlər

271) Sual: Müəssisənin uçot siyacəti hansı dövrə tərtib edilir?

- A) yarımilliyə
- B) hesabat dövrünə
- C) hesabat rübüնə
- D) vergi dövrünə
- E) hesabat ilinə**

272) Sual: Müəssisə uçot siyasetini hansı müddətdə rəsmiyətə salır?

- A) bütün cavablar səhvdir
- B) maliyyə ilinin başlanması nadək**
- C) hesabat dövrü ərzində
- D) 1-ci rübdə
- E) vergi dövrünün başlanması nadək

273) Sual: Müəssisənin uçot siyaseti hansı sənəd vasitəsilə rəsmiləşdirilir?

- A) şifahi göstəriş
- B) sərəncam
- C) xidməti məktub
- D) əmr**
- E) protokol

274) Sual:Müəssisənin uçotu siyasetinin formalaşması qaydası hansı standartda öz əksini tapmışdır

- A) 15 №-li Milli Mühasibat Uçotu Standartı
- B) 9 №-li Milli Mühasibat Uçotu Standartı
- C) 1№-li Milli Mühasibat Uçotu Standartı
- D) 5 №-li Milli Mühasibat Uçotu Standartı
- E) 11№-li Milli Mühasibat Uçotu Standartı

275) Sual:Uçot siyasetini formalaşdırın iş sənədi hansı səviyyəyə aiddir?

- A) Beşinci�ə
- B) Birinci�ə
- C) İkinci�ə
- D) Üçüncüyü
- E) Dördüncüyü

276) Sual:Hansı halda uçot siyasetində dəyişiklik aparılmır?

- A) Qanunvericilikdə nəzərdə tutulduqda
- B) Təşkilatın fəaliyyətində az dəyişiklik aparıldıqda
- C) Mühasibat uçotunun aparılmasında yeni üsullar işlənib hazırlanıqdə
- D) Respublika qanunvericiliyində yaxud mühasibat üzrə əsasnamədə dəyişiklik aparıldıqda
- E) Təsərrüfatın fəaliyyətinin əməliyyatlarına dair mühasibat uçotunun aparılmasının üsulu təsdiq edildikdə

277) Sual:Uçot siyasetinin dəyişdirilməsi ona dair rəsmiyyətə salınmış sənədin hansı bölməsində əks etdirilir?

- A) Beşinci
- B) Birinci
- C) Üçüncü
- D) Dördüncü
- E) İkinci

278) Sual:Uçot siyaseti hansı hallarda dəyişdirilir?

- A) Mühasibat uçotunun yeni hesablar planının işlənməsində

- B) Mühasibat uçotunun normativ tənzimlənməsi sistemi dəyişdirildikdə
- C) Mühasibat uçotunun yeni üsullarının hazırlanmasında
- D) Fəaliyyət şəraitinin dəyişdirilməsində
- E) Yuxarıda qeyd edilən hallar baş verdikdə**

279) Sual: Uçot siyasetinin dəyişməsinə hansı hallarda icazə verilir?

- A) Mühasibat uçotuna dair əsasnamə və standartların yenidən işlənməsi
- B) Mühasibat uçotunun aparılmasının yeni üsulunun işlənməsi
- C) Təsərrüfatın mövcud fəaliyyətinin dəyişdirilməsi
- D) Azərbaycan Respublikasının qanunları yaxud normativ aktları dəyişdirildikdə
- E) Qanunverici-normativ aktların, mühasibat uçotunun aparılmasının yeni üsulunun işlənməsi eləcədə təşkilatın fəaliyyətinin nisbətən dəyişməsi**

280) Sual: Alıcı və sifarişçilərin istehsal təşkilatları karşısındaki borcunun qiymətləndirilməsi kimlər tərəfindən yerinə yetirilir?

- A) Nəzarət edici orqanlar
- B) Menencer
- C) Baş mühəsib
- D) Müəssisə rəhbəri
- E) Təşkilat və borclu arasında bağlanmış müqavilənin şərtləri**

281) Sual: Təşkilatın malsatan və podratçılar karşısındaki borcu kim tərəfindən və necə qiymətləndirilir?

- A) İcraedici orqanlar
- B) Baş mühəsib
- C) Menecer
- D) Təşkilat və kreditor arasında bağlanmış müqavilənin şərti ilə**
- E) Təşkilat rəhbəri

282) Sual: Qiymətləndirmə hansı üsulla seçilir?

- A) Mühasibat uçotu obyektindən asılı olaraq**
- B) Əmək haqqının maya dəyərində tutduğu xüsusi çəkidən asılı olaraq
- C) Təsərrüfat subyektinin maliyyə vəziyyətindən asılı olaraq
- D) İstifadə olunan xammalın xüsusi çəkisindən asılı olaraq

E) Müəssisə rəhbərinin müstəqil seçdiyi üsuldan asılı olaraq

283) Sual:əmlak və öhdəliklərin qiymətləndirilməsi necə müəyyən edilir?

- A) Əmlak, mühüm üsul hesab edilən pul göstəriciləri ilə qiymətləndirilir
- B) Müəssisə və təşkilatların bütün vəsaitləri qüvvədə olan normativ sənədlərlə qiymətləndirilir
- C) Ayrı-ayrı əmlak və onların əmələ gəlmə mənbələri, əsas üsul kimi ifadə olunan pul ifadəsilə qiymətləndirilir
- D) Əmlak və öhdəliklər əmək göstəriciləri ilə qiymətləndirilir
- E) Əmlak və öhdəliklər natural göstəricilərlə qiymətləndirilir

284) Sual:əsas vəsaitlərin uçotda qiymətləndirilməsi üçün hansı dəyərdən istifadə edilir?

- A) Topdan
- B) İlk**
- C) Qalıq
- D) Bərpa
- E) Pərakəndə, ilk, qalıq, bərpa

285) Sual:Material resursları uçot və hesabatda necə uçota alınır?

- A) Pərakəndə qiymətlə
- B) Uçot qiyməti ilə
- C) Müqavilə qiyməti ilə
- D) Topdan və preyskurant qiyməti ilə
- E) Həqiqi maya dəyəri ilə**

286) Sual:Debitor və creditor borclarının səviyyəsi təyin olunmuş müqavilə şərtlərinin dəyişməsinə səbəb ola bilirmi?

- A) Borcların ödənişi vaxtı-vaxtında aparıldıqda dəyişmir
- B) Dəyişmir
- C) Dəyişir
- D) Cərimə sanksiyası müqavilədə nəzərdə tutulduğu halda dəyişir**
- E) Borcun səviyyəsini təsdiq edən sənəd müvafiq orqanlara təqdim edildikdə dəyişir.

287) Sual:Maya dəyəri necə formalaşır?

- A) Sənaye
- B) Sex, istehsal
- C) İxtisar edilmiş, tam
- D) Tam, istehsal, ixtisar edilmiş, sex**
- E) Tam və ixtisar edilmiş

288) Sual:Nizamnamə kapitalı balansda necə əks etdirilir?

- A) Səhmin tam ödənilmiş məbləği ilə
- B) Səhmin nominal dəyəri ilə
- C) Səhmin bir hissəsinin ödənilmiş məbləği ilə
- D) Təsisçinin qoyduğu pay məbləği ilə
- E) Təsis edici sənədlərdə göstərilən məbləğlə**

289) Sual:Hüquqi və fiziki şəxslər qarşısındaki öhdəliklər (kreditor borcları, bank kreditləri və borc vəsaitləri) uçot və hesabatda necə qiymətləndirilir?

- A) Topdan dəyərlə
- B) Alqı – satqı müqaviləsinin kredit müqaviləsinin və borcalma müqavilənin şərtlərinin müəyyən etdiyi məbləğlə**
- C) Müqavilə qiyməti ilə
- D) Pərakəndə dəyərlə
- E) Qalıq dəyəri ilə

290) Sual:Registr nədir?

- A) Əməliyyatların jurnal-order və başqa uçot sənədlərində qeyd olunmasını təmin edən cədvəllər
- B) Registr nədir?**
- C) Təsərrüfat əməliyyatlarını uçot, balans və hesabatda əks etdirməyə imkan yaradan jurnallar
- D) Təşkilatın müxtəlif mənada idarə edilməsi üçün müəyyən qaydada quruplaşdırılmış daşıyıcılar
- E) Təşkilatın idarəedilməsi məqsədilə təsərrüfat əməliyyatlarının nişanə və göstəricilərini müəyyən qaydada qruplaşdırın informasiya daşıyıcıları**
- F) İformasiya daşıyıcıları

291) Sual:Mühasibat uçotunun forması dedikdə nə başa düşülür?

- A) Müəyyən ardıcılıqla və ikili yazılış prinsiplərinin qarşılıqlı əlaqəsinin uçot yazılışlarında əks etdirilməsi üçün istifadə olunan uçot registrlerinin**

məcmuu

- B) Mühasibat uçotunun aparılması üçün istifadə olunan texniki vasitənin məcmuu
- C) Xronoliji və sistematik registrlərin yığımı
- D) Baş vermiş əməliyyatları sintetik və analitik uçotda əks etdirmək üçün tətbiq edilən bir formanı
- E) Mühasibat yazılışlarının müqaisəliliyini təmin edən registrlərin əsas sənədini

292) Sual: Uçot registri anlayışını tam açıqla:

- A) Təsərrüfat əməliyyatlarının qeydiyyatı üçün nəzərdə tutulan cədvəllər
- B) Uçot yazılışları formalaşan sütunlu və müxtəlif formalı cədvəllər
- C) İlk sənədlərdə qeyd olunmuş əmlak və onların əmələ gəlmə mənbələrinin hərəkəti haqqında məlumatların qeydiyyatı və qruplaşması üçün açılmış kitablar
- D) Təsərrüfat əməliyyatlarının qeydiyyatı aparılmış jurnal-orderlər
- E) Təsərrüfat əməliyyatlarının hərəkətini əks etdirən müxtələif cədvəllər və jurnallar

293) Sual: Azərbaycanda tətbiq edilən əsas uçot formaları və onların açıklanmasını izah et:

- A) Baş jurnal, sadələşdirilmiş memorial order, jurnal-order, və avtomatlaşdırılmış forma
- B) Jurnal-order, memorial order
- C) Kiçik müəssisələrdə tətbiq edilən sadələşdirilmiş forma
- D) Avtomatlaşdırılmış, Baş jurnal
- E) Memorial order

294) Sual: Mühasibat uçotunun formaları dedikdə nələr başa düşülür?

- A) Mühasibat uçotunda tətbiq edilən registrlərin məcmuu
- B) Uçotda istifadə olunan texniki vasitə və uçot registrlərinin məcmuu
- C) Uçot registrlərində aparılma qaydasının məcmuu
- D) Sintetik və analitik uçotun əlaqəsini, təsərrüfat əməliyyatlarının metodu və texniki qeydiyyatını, uçot prosesinin texnologiya və təşkilini özündə əks etdirən uçot registrlərinin məcmuu
- E) Uçot registrlərində tətbiq edilən yazılışların, onların təyinatının, məzmunun və xarici görünüşünün miqdarı

295) Sual: Ümumiləşdirmə səviyyəsinə görə registrlər hansı növlərə bölünür?

- A) Xronoloji

- B) Kombinələşdirilmiş
- C) Xronoloji və sintetik
- D) Analitik və sintetik**
- E) Sistematiq

296) Sual: Sadə mühasibatlığın əsas obyekti nə qəbul edilmişdir?

- A) Məhsullar
- B) Əmlak**
- C) Maliyyə nəticəsi
- D) Kassa
- E) Material dəyərliləri

297) Sual: İlk uçot sənədlərindən istifadə hansı informasiyaların əldə edilməsinə şərait yaradır?

- A) Balans və hesabat tərtib etmək üçün tələb olunan informasiyaların əldə edilməsinə
- B) Təşkilat tərəfindən hazırlanmış mütləq rekvizitə malik və müdürüyyətin təsdiq etdiyi informasiyaların əldə edilməsinə**
- C) Müəssisə rəhbərinin təyin etdiyi informasiyaların əldə edilməsinə
- D) Ancaq vahid şəkilə salınmış informasiyaların əldə edilməsinə
- E) Uçot üçün zəruri olan informasiyaların əldə edilməsinə

298) Sual: Mühasibat uçotunun avtomatlaşdırılmış (elektronlaşmış) forması özündə nəyi eks etdirir?

- A) Elektron hesab машınlarının tətbiqinin müasirləşdirilməsini
- B) Müstəqil forma olmasını
- C) Ənənəvi formaların birinin metodu ilə qurulan formanın tətbiq olunmasını**
- D) Uçotun təkmilləşdirilməsində istifadə olunan mütərəqqi formanın qurulmasını

299) Sual: Mənfəətin həcmi və rentabelliyyin səviyyəsi nədən asılıdır?

- A) bilavasitə ümumistehsalat xərxlərindən
- B) bilavasitə maya dəyərindən**
- C) bilavasitə istehsalın həcmindən
- D) bilavasitə birbaşa məsrəflərdən
- E) bilavasitə dolayı məsrəflərdən

300) Sual:Kalkulyasiyanın məqsədi

- A) məhsul (iş, xidmət) vahidinin maya dəyərinin hesablanmasından ibarətdir
- B) vaxtlı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
- C) keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
- D) vaxtlı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərini və vergi orqanlarına lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
- E) Maya dəyərinin hesablanmasında kənarlaşmalar müəyyən etməkdən ibarətdir

301) Sual:Kalkulyasiya etmə nədir?

- A) maya dəyəri haqqında hesabat
- B) vergi maya dəyəri haqqında hesabat
- C) Maya dəyərində əmələ gələn kənarlaşmalara dair informasiya vermək
- D) məhsulun maya dəyərinin hesablanması**
- E) məhsul istehsalı ilə bağlı xərclərin hesablanması

302) Sual:Kalkulyasiya nədir?

- A) məhsul istehsalı ilə bağlı xərclərin hesablanması
- B) məhsulun maya dəyərinin hesablanması
- C) maya dəyəri haqqında hesabat**
- D) vergi maya dəyəri haqqında hesabat
- E) Məsrəflərin məcmuunu hesablayıb məlumat vermək

303) Sual:Məsrəflərin uçotunun kalkulyasiya variantı nəyi nəzərdə tutur?

- A) Müstəqim və qeyrimüstəqim məsrəflərin dəyərinin hesablanması
- B) müstəqim məsrəflər üzrə məhsulun tam maya dəyərinin hesablanması
- C) qeyri-müstəqim məsrəflər üzrə məhsulun tam maya dəyərinin hesablanması
- D) məsrəflərin müstəqim və qeyri-müstəqim olaraq iki yerə bölünməsini və məhsulun məhdud maya dəyərinin hesablanması
- E) məsrəflərin müstəqim və qeyri-müstəqim olaraq iki yerə bölünməsini və məhsulun tam maya dəyərinin hesablanması**

304) Sual:Aşağılardan hansılar maya dəyərinin aşağı salınması yollarından hesab olunur?

- A) vergi məbləğlərinin maya dəyərinə düzgün daxil edilməsi
- B) məhsulun maya dəyərinin formallaşması prosesinin idarə edilməsi və bütün istehsal məsrəflərinin ciddi uçota alınması**
- C) Bütün cavablar düzdü
- D) Bütün cavablar səhvdi
- E) istehsal məsrəflərinin sintetik və analitik uçotunun düzgün təşkili

305) Sual:Mərhələ metodunda məsrəflərin uçotu necə aparılır?

- A) mərhələlər (proseslər), onların daxilində isə kalkulyasiya maddələri və məhsul növləri üzrə
- B) kalkulyasiya maddələri və məhsul növləri üzrə
- C) mərhələlər (proseslər), onların daxilində isə xərc maddələri və məhsul növləri üzrə
- D) mərhələlər (proseslər), onların daxilində isə xərc maddələri üzrə**
- E) Mal material müəssisələrinin xərc maddələri üzrə

306) Sual:Məsrəflərin tam maya dəyəri üzrə uçotu zamanı müəssisənin hansı məsrəfləri məhsulun maya dəyərinə daxil edilir?

- A) ümumistesalat və ümumtəsərrüfat xərcləri
- B) bütün məsrəflər (daimi və dəyişən, müstəqim və qeyri-müstəqim)**
- C) yalnız daimi və dəyişən məsrəflər
- D) yalnız müstəqim və qeyri-müstəqim məsrəflər
- E) Material və əmək məsrəfləri

307) Sual:Bilavasitə məhsulun maya dəyərinə aid edilməsi mümkün olmayan məsrəflər əvvəlcə onların əmələ gəldiyi məsuliyyət mərkəzləri üzrə bölüşdürüldükdən sonra nəyə əsasən maya dəyərinə daxil edilir?

- A) Məsuliyyət mərkəzləri üzrə bölüşdürüldükdən sonra çəkilən məsrəflər obyektlər arasında bölüşdürülr
- B) istehsalat fəhlələrinin əmək haqqı mütənasib olaraq
- C) birbaşa məsrəflin həcmində mütənasib olaraq
- D) istehsalat maya dəyərinə mütənasib olaraq
- E) seçilmiş bazaya (istehsalat fəhlələrinin əmək haqqı, istehsalat maya dəyəri) mütənasib olaraq**

308) Sual:Məsrəflərin uçot məqsədi

- A) məhsul (iş, xidmət) vahidinin maya dəyərinin hesablanmasından ibarətdir
- B) vaxtı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımı informasiyanın təqdim edilməsindən ibarətdir**

- C) keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
- D) vaxtlı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərini və vergi orqanlarına lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
- E) İstənilən anda lazım olan məlumatların verilməsindən ibarətdir

309) Sual: Normativ metodu dedikdə nə nəzərdə tutulur?

- A) istehsalın səviyyəsindəki dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları
- B) istehsal prosesindəki dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları
- C) Aparılmış düzəlişlər nəzərə alınmaqla cari məsrəf normaları
- D) istehsalın həcmindəki dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları
- E) texnologiyadakı dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları

310) Sual: Normativ metodunda məsrəflərin uçotu necə aparılır?

- A) məhsulun istehsalat maya dəyəri və ondan kənarlaşmalar çərçivəsində
- B) cari (qüvvədə olan) məsrəf normaları çərçivəsində
- C) məhsulun faktiki maya dəyəri və ondan kənarlaşmalar çərçivəsində
- D) Məsrəflərin cari analitik cədvəlləri çərçivəsində
- E) müəyyən edilmiş normalar və ondan kənarlaşmalar çərçivəsində

311) Sual: Normativ metodunda məsrəflərin uçotu zamanı məhsulun faktiki maya dəyəri necə müəyyən edilir?

- A) normativ maya dəyərinə hər bir maddə üzrə normadan kənarlaşmaları əlavə etmək və ya çıxmaqla
- B) normativ maya dəyərinə material xərcləri maddəsi üzrə normadan kənarlaşmaları əlavə etmək və ya çıxmaqla
- C) normativ maya dəyərinə material və əməyin ödənişi maddələri üzrə normadan kənarlaşmaları əlavə etmək və ya çıxmaqla
- D) normativ maya dəyərinə normadan kənarlaşmaları əlavə etmək və ya çıxmaqla
- E) Məsrəflərin maya dəyərinin maddələr üzrə analitik uçotu vasitəsilə

312) Sual: Məsrəflərin plan (proqnoz) maya dəyəri ilə uçotu zamanı nələr nəzərə alınmaqla, məhsul (məmulat) vahidinə düşən məsrəflərin əsas götürülməsi məqsədə uyğun hesab olunur?

- A) material, yanacaq, enerji, əmək haqqı və digər məsrəflərin proqressiv məsrəf normaları (istehsalın təşkili və texnologiyanın qabaqcıl təcrübə) əsas götürülməklə
- B) əmək haqqı və digər məsrəflərin proqressiv məsrəf normaları (istehsalın təşkili və texnologiyanın qabaqcıl təcrübə) əsas götürülməklə

- C) material, əmək haqqı və digər məsrəflərin proqressiv məsrəf normaları (istehsalın təşkili və texnologiyanın qabaqcıl təcrübə) əsas götürülməklə
D) material, yanacaq, enerji, əmək haqqı və digər məsrəflərin reqresiv məsrəf normaları əsas götürülməklə
E) material, yanacaq, enerji, əmək haqqı və digər məsrəflərin smeta məsrəf normaları (istehsalın təşkili və texnologiyanın qabaqcıl təcrübə) əsas götürülməklə

313) Sual: İstehsal prosesində istifadə olunan hansı aktivlərin dəyəri amortizasiya mexanizmi vasitəsilə məsrəflərə keçirilir?

- A) qısamüddətli aktivlər
B) dövriyyədənkənar aktivlərin dəyəri
C) qeyri-maddi aktivlərin dəyəri
D) azqiymətli və tezköhnələn əşyaların dəyəri
E) Qısamüddətli aktivlərin və əsas vəsaitlərin dəyəri

314) Sual: İstehsal proseslərinin idarə edilməsi ilə bağlı məsrəflərə aşağıdakılardaxil edilir:

- A) Bütün cavablar düzdü
B) əməliyyat xərcləri
C) adı fəaliyyət növləri üzrə xərclər;
D) inzibati-idarəetmə xərcləri;
E) Satışdankənar xərclər;

315) Sual: Sair xərclər elementinə daxil edilən əsas məsrəflər aşağıdakılardır:

- A) təqdim (ləğv) edilmiş əsas vəsaitlərin qalıq dəyəri;
B) Bütün cavablar düzdü
C) ümidsiz və şübhəli borclar üzrə ehtiyatın məbləği;
D) elmi-tədqiqat, layihə axtarış və təcrübə-konstruksiya işlərinə çəkilmiş xərclərin məbləği
E) həyat siğortası müqaviləsi üzrə siğorta ödəmələrinin məbləği

316) Sual: əsas vəsaitlərin təmir xərclərinin faktiki məbləği müəyyən edilmiş normadan az olduqda, gəlirdən hansı məbləği çıxılır?

- A) gəlirdən çıxılan məbləğin istifadə olunmamış limit qalığından çıxılan məbləği
B) yalnız təmir xərclərinin faktiki məbləği
C) təmir xərclərinin gəlirdən çıxılan məbləği
D) növbəti təqvim illərində təmir xərclərinin gəlirdən çıxılan məbləği

E) Təmir xərclərinin gəlirə əlavə edilən məbləği

317) Sual: İstehsalın həcmində münasibətdə məsrəflər necə qruplaşdırılır?

- A) daimi və dəyişən
- B) daimi və qeyri-müstəqim (dolayı)
- C) müstəqim (birbaşa) və qeyri-müstəqim (dolayı)
- D) Dəyişən
- E) əməliyyat və satışdankənar

318) Sual: Əgər ödəyici xammal, ehtiyat hissəsi, komplektləşdirici məmulatlar, yarımfabrikat və digər material xərcləri kimi öz istehsalı məhsullarından istifadə etdiyi halda onların qiymətləndirilməsi hansı qaydaya əsasən həyata keçirilir?

- A) Kalkulyasiya dəyəri
- B) orta dəyər üzrə qiymətləndirmə metodu
- C) faktiki maya dəyəri
- D) hazır məhsulların (işlərin, xidmətlərin) qiymətləndirilməsi qaydasına əsasən**
- E) ehtiyatların vahidinin dəyəri üzrə qiymətləndirmə metodu

319) Sual: Əməyin ödənişi üzrə məsrəflərə daxil edilən xərcləri ümumilikdə aşağıdakı kimi qruplaşdırmaq olar?

- A) Mükafat və birdəfəlik həvəsləndirici hesablama
- B) Bütün cavablar düzdü**
- C) İş rejimi və əmək şəraiti ilə əlaqədar kompensasiya hesablama
- D) İşçilərin saxlanması ilə bağlı əmək müqaviləsində nəzərdə tutulmuş xərclər
- E) Stimullaşdırıcı hesablama və əlavələr

320) Sual: Uçot əlamətinə görə məsrəflər aşağıdakı kimi təsnifləşdirilir:

- A) Inzibati xərclər
- B) kommersiya fəaliyyəti ilə bağlı olmayan satışdankənar xərclər;
- C) satışdankənar xərclər;
- D) adi fəaliyyət növləri üzrə xərclər;**
- E) Bütün cavablar düzdü

321) Sual: Torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər) üzrə amortizasiyanın hesablanması məsrəflərin ümumi həcminin hansı üsulla bərabər şəkildə ödənilməsini təmin edir?

- A) Birbaşa hesablama üsulu
- B) Qalığın azaldılması üsulu**
- C) Xətti üsulla
- D) Bütün cavablar düzdü
- E) Məhsul (iş) həcminin bölünməz həcminə görə dəyərin silinməsi üsulu

322) Sual: Qəbul edilən qərarların xüsusiyyətindən asılı olaraq məsrəflər necə qruplaşdırılır?

- A) Planlaşdırılmayan
- B) Sərfəli və sərfəsiz
- C) Relevant (əsaslı, əhəmiyyətli) və qeyri-relevant**
- D) Real və alternativ
- E) Planlaşdırılan və planlaşdırılmayan

323) Sual: Aşağıdakılardan hansılar kalkulyasiya maddələrinə daxildir?

- A) istehsalat fəhlələrinin əlavə əmək haqqı
- B) sosial ehtiyaclara ayırmalar
- C) ümumtəserrüfat xərcləri və ümumixtehsalat xərcləri
- D) Bütün cavablar düzdü**
- E) satın alınmış yarımfabrikatlar

324) Sual: Natural və pul formasında olan aşağıdakı ödənişlər məhsulun maya dəyərinə daxil edilmir:

- A) İşçilərə verilən birdəfəlik mükafat
- B) Bütün cavablar düzdü**
- C) səhmlər üzrə gəlirlər (dividentlər), pay iştirakı üzrə ödəmələr
- D) təqaüdə çıxması ilə əlaqədar işçiyə verilən birdəfəlik müavinət;
- E) baş vermiş təbii fəlakət, əmlakın oğurlanması və dəfn ilə əlaqədar işçilərə verilmiş maddi yardımalar

325) Sual: Aşağıdakı amortizasiya olunan əmlak növləri amortizasiyaya məruz qalmır:

- A) konservasiya edilmiş əsas vəsaitlər;

- B) büdcə təşkilatlarının əmlakı;
- C) incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər);
- D) Bütün cavablar düzdü**
- E) istismar vaxtı çatmayan çoxillik əkililər

326) Sual: Material xərclərinə daxil edilən material resurslarının dəyəri onların alış qiyməti (dolayı vergilər xaric) və aşağıdakı tərkib elementlərindən formalaşır:

- A) kommersiya xərcləri.
- B) idxal gömrük rüsum və yiğimları;
- C) vasitəçi təşkilatların komissiyon mükafatlandırılması;
- D) Bütün cavablar düzdü**
- E) əmtəə birjaları xidmətlərinin (broker xidmətləri də daxil olmaqla) dəyəri;

327) Sual: Vergitutma məqsədləri üçün müəssisənin uçot siyasetində qəbul edilmiş metoda uyğun olaraq xammal və materiallar istehsalata aşağıdakı qiymətləndirmə metodlarından biri ilə silinir:

- A) orta dəyər üzrə qiymətləndirmə metodu
- B) Bütün cavablar düzdü
- C) əldə edilmə vaxtına görə axırıncı alınmış partiyanın dəyəri üzrə qiymətləndirmə üsulu (LIFO);
- D) əldə edilmə vaxtına görə birinci alınmış partiyanın dəyəri üzrə qiymətləndirmə metodu (FIFO);**
- E) ehtiyatların vahidinin dəyəri üzrə qiymətləndirmə metodu;

328) Sual: Müəssisənin bilavasitə istehsal və satışla bağlı olmayan fəaliyyətinin həyata keçirilməsinə çəkdiyi əsaslandırılmış məsrəfləri necə adlanır?

- A) ümumistehsalat xərcləri
- B) kommersiya xərcləri
- C) istehsalatdan kənar xərclər
- D) satışdankənar xərclər**
- E) ümumtəsərrüfat xərcləri

329) Sual: Texnoloji proseslərə münasibətdə məsrəflər hansı metodla uçota alınır?

- A) Faktiki normativ maya dəyəri üzrə
- B) tam və məhdud maya dəyərləri (marjinal metodu) üzrə

- C) mərhələ və sifariş metodları
- D) faktiki, normativ və plan (proqnoz) maya dəyəri
- E) mərhələ, faktiki, tam maya dəyərləri üzrə

330) Sual: Məhsulun maya dəyərinə daxil edilən məsrəflərin tamlığından asılı olaraq məsrəflərin uçotu necə təşkil edilə bilər?

- A) Faktiki tam maya dəyəri üzrə
- B)** tam və məhdud maya dəyərləri (marjinal metodu) üzrə
- C) mərhələ və sifariş metodları
- D) faktiki, normativ və plan (proqnoz) maya dəyəri
- E) mərhələ, faktiki, tam maya dəyərləri üzrə

331) Sual: Məsrəflərin birdairəli uçot sistemi harda istifadə oluna bilər?

- A) Mühasibat uçotunda
- B) Ancaq maliyyə uçotunda
- C) Ancaq idarəetmə uçotunda
- D) Statistika və operativ uçotda
- E)** Maliyyə və idarəetmə uçotunda

332) Sual: Mühasibat uçotunun aparılması üzrə əsasnamə harda istifadə olunur?

- A) Maliyyə uçotunun aparılmasında
- B) Mütləq idarəetmə uçotunun aparılmasında
- C)** İdarəetmə uçotunun aparılmasında
- D) Mühasibat və statistika uçotunun aparılmasında
- E) Mühasibat uçotunun aparılmasında

333) Sual: İdarəetmə uçotunun təşkili üçün uçot siyasetini kim işləyib hazırlayır?

- A) Menecer
- B)** İdarəetmə uçotu xidmətinin rəhbəri
- C) Auditor
- D) Təşkilat rəhbəri
- E) Baş mühasib

334) Sual: İdarəetmə uçotunun informasiyalarının əsas istehlakçıları kimlərdir?

- A) Mütəxəssislər
- B) Təşkilat rəhbəri**
- C) Xarici istifadəçilər
- D) Baş mühasib
- E) Bölmə strukturları

335) Sual: İdarəetmə uçotu üzrə tənzimləyici orqan kim hesab olunur?

- A) Hesablama Palatası
- B) Statistika Komitəsi**
- C) Azərbaycan Respublikasının Sənaye və İqtisadiyyat Nazirliyi**
- D) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- E) Vergilər Nazirliyi

336) Sual: İvestisiya mərkəzinin fəaliyyətini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən istifadə edilir?

- A) Bütün sadalanan göstəricilər**
- B) Aktivlərin rentabelliyi
- C) Qalıq mənfəəti
- D) Mənfəət
- E) Bölüşdürürlən mənfəət

337) Sual: Dəyişən məsrəflərə əsasən hansı transfer qiymətlər tətbiq edilir?

- A) Maliyyə nəticəli mərkəzlər
- B) İvestisiya mərkəzləri
- C) Mənfəət mərkəzləri
- D) Məsrəf mərkəzləri**
- E) Səmərələşdirici mərkəzlər

338) Sual: Hansı transfer qiymətləri, aparılan tədqiqat nəticəsində daha geniş yayılmışdır?

- A) Tam məsrəflərə mənfəət əldə edilməsini əlavə etməklə alınan nəticəyə əsasən**

- B) Dəyişən məsrəflərə əsasən
- C) Müqavilə qiymətinə əsasən
- D) Pərakəndə qiymətə əsasən**
- E) Ödənişli məsrəflərə əsasən

339) Sual: Avadanlıqların və sexin nəqliyyat vasitələrinin amortizasiya xərclərinin məbləği hansı xərclərin tərkibinə daxil edilir?

- A) Tez-tez dəyişən
- B) Daimi
- C) Şərti dəyişən**
- D) Dəyişən
- E) Şərti daimi

340) Sual: Azərbaycanda qüvvədə olan mühasibat uçotu üzrə normativ sənədə müvafiq olaraq ixtisar edilmiş məhsulun maya dəyəri hansı göstəriciyə əsasən məhsul satışından gəliri çıxmasha necə hesablanır?

- A) İnzibati idarə xərclərini
- B) Ümumistehsalat xərclərini
- C) Ümumtəserrüfat və satış xərclərini
- D) Satışa çəkilən xərcləri**
- E) Kommersiya xərclərini

341) Sual: İstehsala məsrəflərin sıfariş metodu ilə uçotu zamanı hesabat kalkulyasiyasında məhsulun maya dəyərinin kalkulyasiyası hansı vaxtlarda tərtib olunur?

- A) Hesabat dövrünün axırında**
- B) İstənilən anda tələb edildikdə
- C) Kvartallıq
- D) Sifariş qurtardıqdan sonra
- E) Aylıq

342) Sual: İstehsala məsrəflərin sıfariş metodu ilə uçotu zamanı hesabat kalkulyasiyasında məhsulun maya dəyərinin kalkulyasiyası hansı vaxtlarda tərtib olunur?

- A) Kvartallıq**

- B) Sifariş qurtardıqdan sonra
- C) Hesabat dövrünün axırında
- D) İstənilən anda tələb edildikdə
- E) Aylıq

343) Sual:Aşağıdakılardan hansılar qeyri-istehsal təyinatlı xərclərinə aid edilir?

- A) Əsas vəsaitlərin təmiri üzrə xərclər
- B) İstirahət və müalicə yerlərinə göndərişlərin ödənişi və ictimai nəqliyyatla iş yerinə getmək üçün ödəmələr**
- C) Bütün cavablar düzdü
- D) Sığorta ödəmələri
- E) Xəstəlik vərəqəsi üzrə ödənişlər

344) Sual:Nümayəndəlik xərclərinin istehsal məsrəflərinə silinməsi şərtləri hansılardır?

- A) Qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən hesabat dövrü üçün təsdiq edilmiş smetalar həddində olmalı və xərclər sənədlərlə təsdiqlənməlidir
- B) Biznes planında nəzərdə tutulan xərclərin siyahısı**
- C) Qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən hesabat ili üçün təsdiq edilmiş büdcələr həddində olmalı və xərclər sənədlərlə təsdiqlənməlidir
- D) Qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən təsdiq edilmiş smetalar həddində olmalı və xərclər sənədlərlə təsdiqlənməlidir
- E) Qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən hesabat ili üçün təsdiq edilmiş smetalar həddində olmalı və xərclər sənədlərlə təsdiqlənməlidir**

345) Sual:Mühəsibat uçotunun avtomatlaşdırılması üzrə əmlakın tərkib və yerləşməsi program zərfinin (paketinin) hansı qrupuna aid edilir.

- A) Yayındırılmış vəsaitlər
- B) Torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər)
- C) Pul vəsaitləri və onların ekvivalentləri
- D) Qeyri-maddi aktivlər**
- E) Qısamüddətli aktivlər

346) Sual:Maya dəyərinin formalaşmasının düzgünlüğünü yoxlayarkən aşağıdakı informasiya bazasından istifadə olunur:

- A) 10, 10/1 və 10a №li jurnal-orderlərin məlumatlarından
- B) Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
- C) Baş kitabda müxabirləşən hesabların uyğunluğunu eks etdirən sənədlərdən
- D) Baş kitabdan (dövriyyə balansından), 16, 16a və 10a №.li yiğma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən
- E) Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li yiğma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən

347) Sual: Maya dəyərinin formalaşmasının düzgünlüyü üzərində nəzarət edilməsi üçün informasiya mənbəyi kimi hansı mənbələrdən istifadə etmək lazımdır?

- A) Uçot sənədləri və registrlərindən
- B) Baş kitabdan (dövriyyə balansından), 1,2 № li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
- C) Baş kitabdan (dövriyyə balansından), 1, 2 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
- D) Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən**
- E) Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin, 16 və 16 a№.li cədvəllərin məlumatlarından və ilkin sənədlərdən

348) Sual: Məhsulun maya dəyərini formalaşdırın məsrəflər hansı elementlər üzrə qruplaşdırılır?

- A) Xammal və materiallar
- B) Material məsrəfləri (geri qaytqırılan tullantılar çıxılmaqla) və əməyin ödənişi üzrə məsrəflər**
- C) Ümumtəsərrüfat xərcləri
- D) Bütün cavablar düzdü
- E) Ümumistehsalat xərcləri

349) Sual: Natural ödəniş qaydasında verilən məhsulun və ayrı-ayrı işçi kateqoriyalarına əvəzsiz olaraq verilmiş əşyaların dəyəri Material məsrəfləri xərc elementinə daxil edilirmi?

- A) Edilmir
- B) Edilir**
- C) Yalnız kassa metodunun tətbiqi zamanı edilir
- D) Yalnız hesablama metodunun tətbiqi zamanı edilir
- E) Yalnız hesablama metodunun tətbiqi zamanı tətbiq edilir

350) Sual: İdarəetmə uçotunun aparılması nə qədər zəruri hesab edilir?

- A) Məlumatların doğruluğunun yoxlanmasında

- B) Uçot məlumatlarının müqaisəli araşdırılmasında
- C) Qeyri-mütləq**
- D) Mütləq
- E) Tələb olunduqda

351) Sual: Maşın və avadanlığın istismarı və saxlanması ilə bağlı xərclər hansı xərclər hesab edilir?

- A) Şərti dəyişən
- B) Şərti daimi
- C) Daimi
- D) Dəyişən
- E) Tez-tez dəyişən**

352) Sual: Ayrı-ayrı məhsul növlərinin maya dəyərinin birbaşa hesablanması üsulunda, məhsulun maya dəyərinin kalkulyasiyası və istehsala məsrəflərin uçutunun hansı metodundan istifadə edilir?

- A) Mərhələ
- B) Sifariş
- C) Normativ
- D) Fərdi
- E) Proses**

353) Sual: Hansı məsrəflər müstəqim məsrəflərə aid edilir?

- A) Əmək haqqı
- B) Xammal və materiallar**
- C) Ümumistehsalat xərcləri
- D) Ümumtəsərrüfat xərcləri
- E) Əmək haqqına görə sosial təminata ayırmalar

354) Sual: İstehsalat-təsərrüfat və maliyyə prosesləri mühasibat uçotunda necə əks etdirilir?

- A) Fasilə ilə
- B) Fasiləsiz**
- C) Ardıcıl

- D) Tələb olunduqda
- E) Hər ayın 1-ic tarixi vəziyyətinə

355) Sual: Hesablaşma aparılmayan materiallar malsatanlardan daxil olmuşdur əməliyyatına düzgün yazılışı təyin et:

- A) Dt 71 (, 244) Kt 10 (, 201/1)
- B) Dt 20 (, 202/3) Kt 10 (, 201/1)
- C) Dt 10 (, 201/1) Kt 60 (, 431, 531)**
- D) Dt 60 (, 431, 531) Kt 51 (, 223)
- E) Dt 10 (, 201/1) Kt 71 (, 244)

356) Sual: əsas istehsalat işçilərinə əmək haqqı hesablanmışdır əməliyyatına düzgün yazılışı təyin et:

- A) Dt 25 (202/3) Kt 70 (533)
- B) Dt 26 (202/3) Kt 70 (533)
- C) Dt 44 (202/3) Kt 70 (533)
- D) Dt 20 (202/3) Kt 70 (533)**
- E) Dt 70 (533) Kt 50 (221)

357) Sual: İstehsala məsrəflərin uçotunun təşkilində hansı hesablar əsas hesab edilir?

- A) “Ümumtəsərrüfat xərcləri”
- B) “Ümumistehsalat xərcləri”
- C) “Əsas istehsalat”**
- D) “Köməkçi” istehsalat
- E) “Tədavül xərcləri”

358) Sual: Məsrəflər hansı qruplara bölünür (daha tam cavabı seçin)?

- A) birbaşa və dolayı
- B) birbaşa, dolayı, əsas, üstəlik, kompleks, birelementli, kalkulyasiya maddələri üzrə**
- C) birbaşa, dolayı, əsas
- D) kompleks və birelementli
- E) əsas və üstəlik

359) Sual: İstehsalat-təsərrüfat və maliyyə fəaliyyətini təşkil edən obyektlərə hansılar daxil edilir:

- A) Xərclər və gəlirlər
- B) Aktivlər, kapital və öhdəliklər
- C) Müəssisə və təsərrüfatların əsas və dövriyyə aktivləri
- D)** Təsərrüfat prosesləri, təsərrüfat həyatında baş verən hallar, maliyyə nəticələri
- E) Mənfəət yaxud zərər

360) Sual: Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda hansı göstərilər qeydə alınır?

- A) dövriyyədən kənar aktivlər
- B) bütün cavablar səhvdir
- C)** əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti
- D) nizamnamə kapitalı
- E) dövriyyə aktivləri

361) Sual: İllik mühasibat hesabatı üçün hansı müddət təyin edilmişdir?

- A) İl qurtardıqdan sonra 120 gün ərzində
- B) İl qurtardıqdan sonra 45 gün ərzində
- C) İl qurtardıqdan sonra 60 gün ərzində
- D) İl qurtardıqdan sonra 30 gün ərzində
- E)** İl qurtardıqdan sonra 90 gün ərzində

362) Sual: 2 №-li Mənfəət və zərər haqda hesabat hansı göstəricilərə malikdir?

- A) Sair qeyrisatışdan əldə edilən gəlirlərdən qeyri-satışdan olan xərcləri çıxıb, əməliyyat gəlirləri və xərclərini əlavə etmək və çıxmaqla satışdan olan gəlir (zərər)
- B) Əsas vəsait və qeyri-maddi aktivlərin satışından olan gəlir (zərər)
- C) Sair əməliyyatlardan olan gəlirlə birlikdə satışdan əldə edilən gəlir (zərər)
- D) Sair satılmayan gəlirlərdən olan gəlirlə birlikdə satışdan əldə edilən gəlir (zərər)
- E)** Əməliyyat gəlirlərindən olan gəlirlə birlikdə maliyyə - təsərrüfat fəaliyyətindən əldə edilən gəlir (zərər)

363) Sual: Mühasibat (maliyyə) hesabatına izahat vərəqəsi özündə nə əks etdirir?

- A) Mühasibat balansının valyutasının bərabərliyinin təyin edilməsini

- B) Hər bir hesabat göstəricisinin hər bir maddəsinin uyğunluğunun yoxlanmasının təmin edilməsini
- C) Mühasibat balansı maddələrinin açılışını
- D) Mənfəət və zərər haqda hesabat maddələrinin açılışını
- E) Əsas hesabat formasına daxil etmək məqsədə uyğun sayılımayan, ancaq real maliyyə vəziyyətini istifadədənlərə təqdim etmək zəruri olan əlavə məlumatların verilməsini**

364) Sual: Pul vəsaitlərinin hərəkəti haqda hesabat hansı göstəricilərdən ibarətdir?

- A) Mallar, məhsullar, əvəzsis daxil olmuş vəsaitlərin satışından, borclardan, kreditlərdən, dividentlərdən və faizlərdən daxil olan pul vəsaitləri
- B) Material və digər dəyərlilərin satışından olan pul vəsaiti
- C) Malların, işlərin, xidmətlərin və əsas vəsaitlərin satışından olan satış pulunu
- D) Satılmış məhsullardan, alınmış avanslardan, büdcədən maliyyələşmədən, kredit və borclardan alınmış pulları
- E) Mallar, məhsullar, əsas vəsaitlər və digər avadanlıqlardan, kreditlərdən, borclardan, büdcədən təxsisatlardan, maliyyə qoyuluşunun faizlərindən daxil olmuş satış pulu**

365) Sual: Memorial-order formasında mühasibat balansı hansı sənəd əsasında tərtib edilir?

- A) üzləşdirmə cədvəli
- B) memorial – order
- C) dövriyyə cədvəli**
- D) baş kitab
- E) jurnal – order

366) Sual: Mənfəət və zərər haqqında hesabat hansı sənəd əsasında tərtib edilir?

- A) mühasibat balansı
- B) üzləşdirmə cədvəli
- C) dövriyyə cədvəli
- D) baş kitab**
- E) jurnal – order

367) Sual: Mühasibat hesabatı nəyi təcəssüm etdirir?

- A) üzləşdirirmə cədvəlini
- B) baş kitabı**

- C) dövriyyə cədvəlini
- D) ilk sənədləşmə
- E) hesabatın biri-birilə qarşılıqlı əlaqəsi olan formalarını**

368) Sual:Mühasibat hesabatı necə ay müddətində təqdim edilməlidir?

- A) 6 ay
- B) 12 ay
- C) 3 ay
- D) 4 ay**
- E) 5 ay

369) Sual:Kapitalda dəyişikliklər haqqında hesabat nəyə təcəssüm etdirir? [al]

- A) xarici valyuta hesabları barədə məlumatları
- B) bütün cavablar düzgündür
- C) dövriyyə cədvəlini
- D) balansa əlavəni
- E) mülkiyyətçilərin kapital qoyuluşlarını**

370) Sual:Mühasibat hesabatına daha hansı informasiyalar əlavə olunur?

- A) satışdan kənar gəlirlər
- B) bütün cavablar səhvdir**
- C) dövriyyə cədvəli
- D) ilk sənədlər
- E) debitor təşkilatlarının siyahısı

371) Sual:Mənfəət və zərər haqqında hesabatda hansı göstəricilər əks etdirilir?

- A) dövriyyədən kənar aktivlər
- B) ehtiyatlar
- C) əsas əməliyyat gəliri**
- D) nizamnamə kapitalı
- E) dövriyyə aktivləri

372) Sual: Mənfəət və zərər haqqında hesabatın 71-ci Kommersiya xərcləri maddəsində hansı göstəricilər əks etdirilir?

- A) malların faktik mya dəyəri
- B) debitor borcları
- C) pul vəsaitlərinin qalığı
- D) nizamnamə kapitalı
- E) malların satışı xərcləri

373) Sual: Balansda hansı göstəricilər əks etdirilir?

- A) inzibati xərclər
- B) amortizasiya xərcləri
- C) kapital ehtiyatları
- D) fövqəladə gəlirlər
- E) mənfəət vergisi

374) Sual: Balansa və mənfəət və zərər haqda hesabata əlavə edilən izahat vərəqəsində təşkilatın adı fəaliyyəti hansı göstəricilər qrupu ilə xarakterizə edilir?

- A) Yararlı aktivlərin qiymətləndirilməsi (satışdan olan gəlir, hesabat ilinin mənfəəti, əmək məhsuldarlığı, fond verimi, istehsal ehtiyatlarının və xüsusi kapitalın dövriyyəsi) üzrə göstəricilərə görə
- B) Maliyyə nəticələri və maliyyə nəticələrinin (xalis mənfəətin, əsas fəaliyyətin rentabelliyyinin, əsas kapitalın rentabelliyyinin, xüsusi vəsaitin payının, cari və mütləq likvidliyin əmsalının) qiymətləndirilməsi göstəricilərinə görə
- C) Müəssisə və təşkilatların bütün fəaliyyətinin ümumi qiymətləndirilməsinə görə
- D) Əsas vəsaitlərin (əsas vəsaitlərin aktiv hissəsinin payı, köhnəlmə əmsali, təsərrüfatda yeniləşməsi və onların təsərrüfatdan çıxmazı) xarakterinə görə
- E) Əsas vəsaitlərin, yararlı aktivlərin, maliyyə nəticələri və maliyyə vəziyyətinin qiymətləndirmə göstəricilərinin xarakterinə görə

375) Sual: Xüsusi kapital haqda mühasibat hesabatı məlumatları hansı məqsəd üçün təqdim edilir?

- A) Təşkilatın xüsusi vasitələrinin hərəkətini əks etdirmək üçün
- B) Təşkilatın dinamikasını əks etdirmək üçün
- C) Təşkilata məxsus əsas və dövriyyə vəsaitlərinin strukturunun təyin edilməsi üçün
- D) Təşkilatın strukturunu əks etdirmək üçün

E) Məlum təşkilata məxsus strukturun, onların fəaliyyəti ilə bağlı informasiyaların dinamikasını əks etdirmək üçün

376) Sual: İstehsalat ehtiyatlarının maddi məsul şəxs də artıq gəlməsi, mühasibat hesablarında necə əks etdirilir?

- A) Dt 01 (111), 04 (101), Kt 80 (801)
- B) Dt 51 (223), 10 (201), Kt 80 (801)
- C) Dt 01 (111), 10 (201), 50 (221), Kt 80 (801)
- D) Dt 50 (221), 51 (223), Kt 80 (801)
- E) Dt 10 (201), 45 (211), Kt 80 (801)**

377) Sual: Norma daxilində müəyyən edilmiş əmtəə-material dəyərliləri hansı hesabda əks etdirilir?

- A) Dt 44 (731) Kt 10 (201)
- B) Dt 25 (721) Kt 10 (201)
- C) Dt 26 (731) Kt 10 (201)
- D) Dt 20 (701) Kt 10 (201)**
- E) Dt 84 (731) Kt 10 (201)

378) Sual: Maddi məsul şəxsin təqsiri üçündən yanacaqda, əmələ gələn əskik gəlmə üçün hesablarda hansı mühasibat yazılışı verilir?

- A) Dt 44 (731) Kt 10 (201)
- B) Dt 84 (731/6) Kt 25 (721)
- C) Dt 84 (731/6) Kt 10 (201)
- D) Dt 80 (801) Kt 73 (533)**
- E) Dt 10 (201) Kt 26 (731)

379) Sual: Mühasibat hesabları müəssisə və təşkilatların fəaliyyətində hansı rola malikdir?

- A) Hesabat dövrü ərzində təsəttüfat əməliyyatları üzrə yekun məlumatlarını əks etdirmək üçün nəzərdə tutulması
- B) Hesabat dövründə təsərrüfat əməliyyatlarının cari əks etdirilməsi üçün nəzərdə tutulması
- C) Təsərrüfat əməliyyatlarının məlumatlarında əmlakın eyni göstəricilər üzrə quruplaşdırılması, cari əks etdirilməsi və onlar üzərində nəzarətin aparılması üçün nəzərdə tutulması**
- D) Bütün məlumatlar haqda ümmüniləşdirilmiş göstəricilərinin əldə edilməsi
- E) Hesabin, analitik göstəricilərinin uçot üsulu olması

380) Sual:Mühasibat hesabları və balans arasında hansı qarşılıqlı əlaqə mövcuddur?

- A) Mühasibat hesablarına əsasən balansın maddələrinin açılmasına görə
- B) Mühasibat hesablarının debet və kredit dövriyyələrinə əsasən balans tərtib olunmasına görə
- C) Balans maddələrinin qalıqlarına əsasən mühasibat hesabları açılması, mühasibat uçotunun hesablarının qalıqlarına əsasən isə balans tərtib olunmasına görə
- D) Hesablar və balans vasitəsilə iqtisadi təhlil aparılmasına görə
- E) Mühasibat hesablarının və balansın maddələrinin əmlakin cari dəyişməsini əks etdirməsinə görə

381) Sual:Mühasibat uçotunun hesabları və balans arasındaki əlaqə bir-birindən nə ilə fərqlənir?

- A) Balans məlumatlarının yekununu, hesablar isə əmlakin tərkib və yerləşməsinə görə cari dəyişməsini əks etdirməsi ilə
- B) Hesabların qalıqlarına əsasən balans tərtib edilməsi, balansın qalıqlarına əsasən isə hesabın açılması ilə
- C) Mühasibat hesabatları, təsərrüfat əməliyyatlarının nəticəsini, balans isə onun yekununu xarakterizə etməsi ilə
- D) Mühasibat hesabları təsərrüfat əməliyyatlarının uçotunu aparmaq, balans isə hesabın tərtib edilməsində istifadə edilməsi ilə
- E) Mühasibat hesabları cari təsərrüfat əməliyyatlarının və hesabat dövrü ərzində yekun məlumatlarının pul, natural və əmək göstəricilərini əks etdirir. Balans isə ancaq təsərrüfatın fəaliyyətini əks etdirmək üçün yekun məlumatlarının əks etdirilməsinə xidmət etməsi ilə

382) Sual:Yazılışların aparılma qaydasına görə baş verən əməliyyatların artması hansı halda aktiv hesablarda yazılır

- A) Hesabın krediti üzrə
- B) Hesabın debeti üzrə
- C) Hesabların debit və krediti üzrə
- D) İlk qalıq yazılın əks tərəfi əks etdirən hesab üzrə
- E) İlk qalıq yazılın tərəfi əks etdirən hesab üzrə

383) Sual:Mühasibat uçotu hesablarının tam açıqlanmasını ver:

- A) Mühasibat uçotunun hesabları-təsərrüfat əməliyyatlarının uçotda əks etdirilməsi üsuludur
- B) Hesab-əmlak, kapital və öhdəliklərin dəyişməsinin uçotunu aparan formadır
- C) Mühasibat uçotunun hesabları-məlumatların müqaisə edilməsini təmin edən üsuludur
- D) Hesab-təsərrüfat vəsaitləri və onların mənbələrinin dəyişməsinin uçotu qaydasını göstərən üsuludur
- E) Mühasibat uçotunun hesabları-mühasibat uçotunun ayrı-ayrı obyektlərinin qruplaşdırılması, uçotu və nəzarəti üsuludur

384) Sual:Mühasibat uçotunun hesabları kəmiyyət və keyfiyyət göstəricilərinə görə necə xarakterizə olunur?

- A) Əməliyyatların hesablarda əks etdirilməsi ilə
- B) Proseslərin qeydiyyatı vasitəsi ilə
- C) Xronoloji yazılış elementi ilə
- D) Sənədləşdirmə ilə
- E) Sistematik yazılış elementi ilə

385) Sual: Köhnə və yeni hesablar planı neçə bölmədən ibarətdir?

- A) 8 (üstəgəl balans arxası hesablar), (9, balans arxası hesablarsız)
- B) 10 (8)
- C) 7 (9)
- D) 9 (6)
- E) 8 (7)

386) Sual: Mühəsibat uçotunun hesablar planı hansı məqsədə xidmət edir?

- A) Təşkilatda istifadə olunan bütün subhesabların nomenklurasının mərkəzləşdirilmiş təsnifatına
- B) Təşkilatda istifadə olunan bütün analitik hesabların nomenklurasının mərkəzləşdirilmiş təsnifatına
- C) Təşkilatda istifadə olunan bütün sintetik hesabların nomenklurasının mərkəzləşdirilmiş təsnifatına
- D) Təşkilatda istifadə olunan uçot işinin mərkəzləşdirilməsinə
- E) Təşkilatda istifadə olunan hesabların vahid qaydada istifadə edilməsinin təmin edilməsinə

387) Sual: Tərkibinə və yerləşməsinə görə əmlakların uçotu aşağıdakı hansı hesablarda uçota alınmalıdır?

- A) 08/5 (232, 234), 20 (202/3), 01 (111)
- B) 83 (171, 211), 70 (533), 87 (333), 20 (202/3)
- C) 60 (431, 531), 62 (171, 211), 76 (435, 538), 94 (173, 213)
- D) 86 (544), 87 (333), 88 (341), 83 (442)
- E) 70 (533), 46 (601/1, 80 (801), 88 (341)

388) Sual: Yazılışların aparılma qaydasına görə baş verən əməliyyatların azalması hansı halda passiv hesabda əks etdirilir:

- A) Debet üzrə
- B) İlk qalıq yazılılan tərəfi əks etdirən hesab üzrə
- C) Hesabların Debet və Kreditü üzrə

D) İlk qalıq yazılın əks tərəfi əks etdirən hesab üzrə

E) Kredit üzrə

389) Sual:Hesabin passivliyini necə müəyyən etmək olar?

A) Əmlakın əmələ gəlmə mənbələri, balansın passiv hissəsi, kredit qalığı üzrə

B) Baş kitab, dövriyyə cədvəli, balansın aktiv hissəsi üzrə

C) Kredit qalığı, iqtisadi məzmunu, debet dövriyyəsi üzrə

D) Hesabin təyinatı, kredit dövriyyəsi, balansın passiv hissəsi üzrə

E) Hesabin kredit qalığına malik olması üzrə

390) Sual:İki hesabın qarşılıqlı əlaqəsi necə adlanır?

A) Mühasibat yazılışı

B) İkili yazılış

C) Əməliyyatların hesablarda əks etdirilməsi

D) Hesablar vasitəsilə məlumatın əldə edilməsi

E) Hesabların müxabirləşməsi

391) Sual:Mühasibat uçotunun hesablar planı özündə neçə bölməni əks etdirir?

A) 5 bölməni

B) 6 bölməni

C) 9 bölməni

D) 10 bölməni

E) 8 bölməni

392) Sual:Aktiv hesablarda son qalıq necə müəyyən edilir?

A) İlk kredit qalığından kredit dövriyyəsini çıxıb debet dövriyyəsini əlavə etməklə

B) Kredit dövriyyədən debet dövriyyəsini çıxmaqla

C) Debet dövriyyəsindən kredit dövriyyəsini çıxmaqla

D) İlk qalığın üzərinə debet dövriyyəsini əlavə edib kredit dövriyyəsini onun üzərinə əlavə etməklə

E) İlk debet qalığının üzərinə debet dövriyyəsini əlavə edib kredit dövriyyəsini çıxmaqla

393) Sual:Passiv hesablar üzrə son qalıq necə müəyyən edilir?

- A) Debet dövriyyəsindən kredit dövriyyəsini çıxmaqla
- B)** İlk kredit qalığının üzərinə kredit dövriyyəsini əlavə edib debet dövriyyəsini çıxmaqla
- C) İlk kredit qalığının üzərinə debet dövriyyəsini əlavə edib kredit dövriyyəsinə çıxmaqla
- D) Kredit dövvüyyəsindən debet dövriyyəsini çıxmaqla
- E) Debet dövriyyəsindən kredit dövriyyəsini çıxmaqla

394) Sual:Aktiv hesabın tam açıqlamasını açıqla:

- A) Hesablar sistemində əmlak və digər dəyərlilərin uçotu üçün açılmış hesab
- B) Təşkilatın əmlakının uçotu üçün açılan hesab
- C) Balansın aktiv maddələrinin hərəkəti üçün açılmış hesab
- D)** Təşkilatın əmlakının tərkib və yerləşməsinə görə uçotu üçün balansın aktiv maddələrinə açılmış hesab
- E) Balansın aktiv hissəsinin birinci bölməsini uçota alan maddələri uçota almaq üçün açılmış hesab

395) Sual:Passiv hesabların tam açıqlamasını açıqla:

- A) Borc vəsaiti mənbələrinin uçotunu aparmaq üçün açılmış hesab
- B) Təşkilatın əmlakının əmələ gəlmə mənbələrini uçota alan hesab
- C) Balansın passiv maddələrinin uçotu üçün açılmış hesab
- D)** Təşkilatın xüsusi kapital və öhdəliklərinin uçotu üçün açılmış hesab
- E) Nizamnamə və digər kapitalların uçotunu aparmaq üçün açılmış hesab

396) Sual:Aktiv hesablarının son qalığı hansı halda təyin edilir?

- A) İlk və son qalıq məbləqləri arasında kənarlaşma olduqda
- B) Debet və Kredit dövriyyələri bir-birinə bərabər olduqda
- C) Kredit dövriyyəsi debet dövriyyəsindən çox olduqda
- D)** İlk debet qalığı və debet dövriyyəsi, kredit dövriyyəsindən çox olduqda
- E) Debet və kredit dövriyyəsində kənarlaşma olduqda

397) Sual:Passiv hesablarının son qalığı hansı halda təyin edilir?

- A) İlk və son qalıq məbləgləri arasında kənarlaşma olduqda
- B)** Debet və kredit dövriyyələri bir-birinə bərabər olduqda

- C) Debet dövriyyəsi kredit dövriyyəsindən çox olduqda
- D) İlk qalıq məbləği və kredit dövriyyəsi debet dövriyyəsindən artıq olduqda**
- E) Debet və kredit dövriyyələrində kənarlaşma olduqda

398) Sual: Mühəsibat uçotunun mühəsibat yazılışı dedikdə nə başa düşülür?

- A) Mühəsibat yazılışlarının tərtib edilməsi
- B) Natural göstəricinin dəyər ifadəsində qiymətləndirilməsi
- C) Hesabi hesablamanın aparılması
- D) Hesabların müxabirləşməsinin göstərilməsi**
- E) Zəruri göstəricilərin düzgün doldurulmasına nəzarət

399) Sual: Aktiv hesablarda yazılışların düzgün aparılması qaydasını müəyyən et.

- A) Aktiv hesablarda ilk qalıq debetdə, artma debetdə azalma isə kreditdə yazılır
- B) Aktiv hesablarda ilk qalıq debetdə, artma kreditdə azalma isə debetdə yazılır
- C) Aktiv hesablarda ilk qalıq kreditdə azalma kreditdə artma isə debetdə yazılır
- D) Aktiv hesablarda ilk qalıq kreditdə, artma debetdə, azalma isə kreditdə yazılır**
- E) Aktiv hesablarda ilk qalıq kreditdə, artma kreditdə azalma isə debetdə yazılır

400) Sual: İkili yazılışın müəyyən edilməsini tam açıqla:

- A) Hər bir əməliyyatın uçotda əks etdirilməsində xüsusi qeydiyyatın aparılması üsulu
- B) Təsərrüfat əməliyyatının eyni məbləqdə bir hesabın debetində digər hesabın kreditində əks etdirilməsi üsulu**
- C) Təsərrüfat əməliyyatlarının mühəsibat uçotunun hesablarında yazılış üsulu
- D) Hər bir təsərrüfat əməliyyatının eyni vaxtda mühəsibat uçotunun hesablarında yazılıması üsulu
- E) Təsərrüfat əməliyyatının uçotda əks etdirilməsi üçün onların qruplaşdırılması üsulu

401) Sual: Hesablar planı özündə nə əks etdirir?

- A) Aktivlərin, öhdəliklərin və s. qruplaşmasını
- B) İqtisadi cəhətdən qruplaşdırılmış eyni nişanəli sənədi
- C) Mühəsibat hesablarının siyahısında onların iqtisadi nişanələr üzrə qruplaşdırılmış şifrələri
- D) Mühəsibat uçotunu aparmaq, hesabat tərtib etmək və operativ rəhbərlik və təşkilatın fəaliyyətinin idarəedilməsi üçün zəruri olan sintetik və analitik hesabların siyahısını**

E) Təsərrüfat fəaliyyəti hallarının (aktivlərin, öhdəliklərin, maliyyə-təsərrüfat əməliyyatlarının və s.) quruplaşdırılması və qeydiyyat sxemini özündə əks etdirən sənədlər, onlarda sintetik hesabların (birincisənət hesabları) və subhesabların (ikincisənət hesabları) adı və nömrəsini

402) Sual: Yeni hesablar planı hansı ildən tətbiq edilir?

- A) 1996
- B) 2008**
- C) 2007
- D) 2006
- E) 2005

403) Sual: Hesabin aktivliyini necə müəyyən etmək olar?

- A) Hesabin debit qalığına malik olması üzrə
- B) İqtisadi məzmununa görə balansın debit qalığına malik aktiv hissəsi üzrə**
- C) Jurnal-order, köməkçi cədvəl və balans üzrə
- D) Hesabat, mühasibat uçotunun hesablar planı, analitik uçotun hesablarının siyahısı üzrə
- E) Sintetik və analitik hesablar arasındaki qarşılıqlı əlaqələr, dövriyyə və şahmat cədvəlləri üzrə

404) Sual: Tərtib edilmə qaydasına görə sənədlər hansı qrupa bölünür?

- A) İcraedici
- B) Daxili və xarici
- C) Bir dəfəlik və cəmləşdirmə
- D) İlk və icmal**
- E) Müdafiə edici və sərancamverici

405) Sual: Sənəd dövriyyəsi nədir?

- A) Sənədin rəsmiləşdirildiyi andan ona dair qəbul edilən qərara dair tələb edilən marşrut və vaxt
- B) Sənədin hərəkətini formalaşdırın marşrut və vaxt
- C) Sənədin rəsmiləşdirildiyi andan uçot registrlərində əks etdirilənə qədər olan marşrut və vaxt
- D) Sənədin rəsmiləşdirildiyi andan mühasibatlığa təhvil verilənə qədər olan marşrut və vaxt
- E) Sənədin tərtib edildiyi andan arxivə təhvil verilənə qədər təşkilatın bütün mərhələlərdən keçdiyi marşrut və vaxt**

406) Sual:Mühasibat sənədlərinin aşağıda göstərilən siyahısından sərəncamverici sənədləri açıqla

- A) Əsas vəsaitlərin qəbul edilməsinə dair yazılın akt
- B) Hazır məhsulun dəyərinin ödənilməsinə dair hesab-faktura
- C) Pulun hesablaşma hesabından alınması üçün yazılın çek**
- D) Kassa mədaxil orderi
- E) Materialların istehsalata buraxılışı üçün yazılın qaimə

407) Sual:Sənədlər təyinatına görə necə təsnifləşdirilir?

- A) Daxili və xarici
- B) İlk və icmal
- C) Sadə və kombinələşdirilmiş
- D) İcra edici
- E) Sərəncam edici, müdafiə edici, mühasibat qaydası ilə işlənən və kombinələşdirilmiş**

408) Sual:Mühasibat sənədlərinin tam müəyyən edilməsini açıqla:

- A) Mühasibat uçotunun sənədləri – mühasibat balansının tərtibi üçün istifadə olunan ilk sənəddir
- B) Mühasibat uçotunun sənədləri – bir yaxud bir neçə əməliyyatın uçotu üçün onların nişanə və göstəricilərinin yazılı qeydə alınan və təsdiq olunmuş qaydada rəsmiləşdirilən işgüzar sənəddir**
- C) Mühasibat uçotunun sənədləri – bir yaxud bir neçə əməliyyatın uçotu üçün onların nişanə və göstəricilərinin yazılı qeydə alınan və təsdiq olunmuş qaydada rəsmiləşdirilən işgüzar sənəddir
- D) Mühasibat uçotunun sənədləri – bir sıra göstəriciləri yazılı qeydə alan işgüzar sənəddir
- E) Mühasibat uçotunun sənədləri – baş vermiş əməliyyatları uçotda əks etdirmək üçün əsas sənəddir

409) Sual:Sənədlərdə aşağıdakıların hansıları mütləq rekvizitlər sayılır?

- A) Sənədin göstəriciləri
- B) Sənədin adı**
- C) Təşkilatın möhürü
- D) Rəhbərin dərkənarı
- E) Sənədin məzmunu

410) Sual:Tərtib edilmə yerinə görə sənədlər hansı sənədlərdən ibarətdir?

- A) Sərəncam verici sənədlərdən
- B) Birdəfəlik və toplayıcı sənədlərdən
- C) Xarici və daxili sənədlərdən**
- D) Mühasibat qaydası ilə işlənən sənədlərdən
- E) Kombinələşmiş sənədlərdən

411) Sual: Təyin olunmuş qaydaya uyğun olaraq sənədin yoxlanması hansı yolla yerinə yetirilməlidir?

- A) Mahiyyətcə yoxlama
- B) Riyazi yoxlama
- C) Məzmunu yoxlama
- D) Formal yoxlama**
- E) Mənaca yoxlama

412) Sual: Qüvvədə olan qanuna müvafiq olaraq təsərrüfat əməliyyatlarının sənədlərlə yoxlanması hansı qaydada yerinə yetirilir?

- A) Məna etibarı ilə
- B) Məzmun etibarı ilə
- C) Riyazi qaydada
- D) Mahiyyət etibarı ilə**
- E) Formal qaydada

413) Sual: Mühasibat sənədlərinin rekvizitləri özündə nə əks etdirir?

- A) Əsas məlumatların zəruri göstəricilərini
- B) Təsərrüfat əməliyyatlarını və onların aparılmasına hüquq verən sənədlərin göstəricilərini**
- C) Sənədin əsas elementlərini təşkil edən məlumatları
- D) Sənədlərin təyinatını xarakterizə edən adını
- E) Təsərrüfat əməliyyatlarını xarakterizə edən sənədləri

414) Sual: Aşağıdakı hansı hesablar nizamlayıcı hesablar adlanır?

- A) "Materiallar", "Material dəyərlilərinin tədarükü və əldə edilməsi" hesabları
- B) "Sair gəlir və xərclər" və "mənfəət və zərər" hesabları
- C) "Əsas vəsaitlərin amortizasiyası" və "Qarşidakı ödəniş və xərclər üçün ehtiyatlar" hesabları**

D) "Qeyri-maddi aktivlərin amortizasiyası" hesabı

E) "Ticarət güzəsti (artırması)" hesabı

415) Sual:Kalkulyasiya edici hesablar hansı qalığa malik olmalıdır?

A) Mənfi

B) Kredit

C) Debet

D) Neç bir

E) Sıfır

416) Sual:İnventar hesabları hansı qalıqlara malik olmalıdır?

A) Mənfi

B) Kredit

C) Debet

D) Neç bir

E) Sıfır

417) Sual:Kalkulyasiya edici hesablara hansı hesablar daxildir?

A) "Təsərrüfat xərcləri" hesabı

B) "Əsas vəsaitlər" və "Qeyri-maddi aktivlər" hesabları

C) "Əsas istehsalat" "Köməkçi istehsalat" və "İstehsalatda zay" hesabları

D) "Ümumtəsərrüfat xərcləri" hesabı

E) "Ümumtəsərrüfat xərcləri" hesabı

418) Sual:Maliyyə nəticələrinə görə hesablaşmaların uçotu üçün hansı hesablar nəzərdə tutulmuşdur?

A) Əməliyyat – nəticəli hesablar

B) Yıqlıb bölüşdürücü hesablar

C) Bölüşdürücü hesablar

D) Toplayıcı hesablar

E) Müqaisə edici hesablar

419) Sual: İqtisadi məzmununa görə təsnifləşdirilən hesablar hansı bölmələrdən ibarətdir?

- A) Borc vəsaitlərini uçota alan hesablar
- B) Əmlakın tərkibi və onların əmələ gəlmə mənbələrini uçota alan hesablar
- C) Təsərrüfat əməliyyatları və pul vəsaitlərini uçota alan hesablar
- D)** Müəssisənin əmlaklarını, öhdəliklərini və təsərrüfat əməliyyatlarını uçota alan hesablar
- E) Xüsusi və borc alınmış əmlakın formallaşmasını uçota alan hesablar

420) Sual: İqtisadi məzmununa görə təsnifləşdirmə zamanı 90 (501), 94 (233) və 92 (401), 95 (182) №-li hesablar hansı qrupa aid edilir?

- A) Dövriyyə vəsaitlərini uçota alan hesablar qrupuna
- B) Xüsusi əmlakın formallaşma mənbələrini uçota alan hesablar qrupuna
- C) Təsərrüfat əməliyyatlarını uçota alan hesablar qrupuna
- D)** Borc alınmış əmlakın alınma mənbələrini uçota alan hesablar qrupuna
- E) Əsas vəsaitləri uçota alan hesablar qrupuna

421) Sual: Quruluşuna görə təsnifləşdirmə zamanı 46 (701) Məhsul (xidmət) satışı və 99 (801) Mənfəət və zərər hesabları hansı hesablar qrupuna aid edilir?

- A) Maliyyə nəticəli hesablar qrupuna
- B) Əsas hesablar qrupuna
- C) Bölgündürəcü hesablar qrupuna
- D) Nizamlayıcı hesablar qrupuna
- E)** Müqaisədici hesablar qrupuna

422) Sual: 40 (601/1) və 80 (801) №-li hesablar hansı təsnifat qrupuna daxildir?

- A) Əlavə nəticəli
- B) Maliyyə nəticəli
- C) Nizamlayıcı
- D) Kalkulyasiya edici
- E)** Müqaisə edici

423) Sual: İqtisadi məzmununa görə hesabların təsnifatında hansı metodoloji prinsip əsas götürülür?

- A) Hesabda qalıqların müəyyən edilmə prinsipi

- B) Hesabda müşahidə obyektinin uçota alınması prinsipi
- C) Hesabda nəyin uçota alınması prinsipi**
- D) Hesabda uçota alınan obyektin davamlı istifadəsi prinsipi
- E) Hesabda uçota alınan obyektin tərəflərinin təyin edilmə prinsipi

424) Sual:Müstəqil açılmış hesablar hansı məqsədlər üçün tətbiq edilir?

- A) Əməliyyatlar nəticəli-hesablarla bağlı əməliyyatların uçotu üçün
- B) Əlavə və kontrar hesablarla bağlı əməliyyatların uçotu üçün
- C) Ehtiyat, əməliyyat və maliyyə nəticələrini uçota almaq üçün**
- D) Əmlak, hesablaşma və fond hesabları ilə bağlı əməliyyatların uçotu üçün
- E) Əsas əlavə və əsas passiv hesablarla bağlı əməliyyatların uçotu üçün

425) Sual:Azərbaycanda mühasibat uçotunun yaranması hansı ilə təsadüf edir?

- A) [yeni cavab]
- B) 1710
- C) 1714
- D) 1722
- E) 1866
- F) 1897**

426) Sual:Azərbaycanda mühasibat uçotunun ilk yaradıcısı kimdir?

- A) Əbülfəsəd Mirməmməd oğlu Hüseynzadə
- B) Saleh Səmədov
- C) Fridan Akimoviç Mərdanov
- D) Hacı Məcid Əfəndi Əfəndizadə
- E) Əliqulu Fərəcov**

427) Sual:Kim ilk dəfə hesabdarlıq (mühasibat uçotu) anlayışını işlədib?

- A) A. di. Pistro
- B) Luka Paçoli**
- C) T.P.Rişaro

D) Alvize Kazanova

E) Lüdovka Flori

428) Sual: Təşkilatın əmlakının təsərrüfat uçotunda əks etdirilməsi üçün hansı ölçülər tətbiq edilir?

A) Əmlak və natural

B) Natural, əmək və pul

C) Əmlak və pul

D) Pul və əmlak

E) Natural və pul

429) Sual: Təsərrüfat uçotunun hansı növlərini tanıyırsınız?

A) Mühasibat uçotu

B) Cari, maliyyə, operativ uçot

C) Operativ, statistik və mühasibat uçotu

D) Statistik, idarəetmə və normativ uçot

E) Mühasibat, operativ və maliyyə uçotu

430) Sual: Mühasibat uçotunun aparılmasına hansı əsas tələblər qoyulur?

A) İkitərəfli yazılış metoduna riayətetmək

B) İl ərzində qəbul edilmiş uçot siyasetinə riayət edilməsinə mütləq əməl edib, əmlak və öhdəliklərin eləcə də təsərrüfat əməliyyatlarının manatla uçotunu təmin etmək

C) İl ərzində mühasibat uçotu fasiləsiz olaraq ikitərəfli yazılış metodu ilə aparılır

D) Uçot siyasetinə, uçotun fasiləsizliyinə, ikitərəfli yazılış metoduna, təşkilatın mülkiyyətinin uçotunun ayrılıqda aparılmasına, cari məsrəflərin öz istiqamətinə uyğun müəyyən olunmasına, uçotun milli manat valyutası ilə aparılmasına riayət etmək

E) Təşkilatın əmlakının digər hüquqi şəxslərdən ayrıca uçotunu aparmaq və inventarizasiya nəticəsinin mühasibat hesabatlarının registrlərində vaxtı – vaxtında əks etdirmək

431) Sual: İdarəetmə funksiyasından asılı olaraq uçot informasiyalarını qruplaşdırın

A) Analitik və nəzarət

B) Plan və analitik

C) İformasiya və nəzarət

D) İnformasiya, nəzarət, plan, analitikliyin mühafizəsi

E) Uçot və analitik

432) Sual:Bazar münasibətləri şəraitində mühasibat informasiyalarından istifadə edənləri açıqla

A) Müəssisə və təşkilat rəhbərləri

B) Daxili və xarici istifadə edənlər

C) Bilavasitə idarəetmədə iştirak edən şəxslər

D) Təşkilatda işləməyən ancaq onun maliyyə fəaliyyətində bir başa maraqlı olan şəxslər

E) Bilavasitə təşkilatda işləməyən, ancaq onun və digər maliyyə institutlarının dolayı marağı olan şəxslər

433) Sual:Hansı informasiyalar təsərrüfat uçotunun obyekti hesab edilir?

A) Sosial-analitik informasiyalar

B) Sosial informasiyalar

C) Texniki informasiyalar

D) İqtisadi informasiyalar

E) Analitik informasiyalar

434) Sual:Təsərrüfat uçotu özündə nələri əks etdirir?

A) Uçotun statistika və operativ-texniki növlərini

B) Uçotun operativ-texniki və statistika növlərini

C) Uçotun mühasibat və statistika növlərini

D) Uçotun operativ-texniki və mühasibat növlərini

E) Uçotun operativ-texniki, statistika və mühasibat növlərini

435) Sual:Aşağıda göstərilən hansı xüsusiyyətlər operativ-texniki uçotun fərqləndirici xüsusiyyəti hesab edilir?

A) Bütün təsərrüfat əməliyyatlarının mütləq sənədləşdirilməsi

B) İstehsal –texniki xarakterli əməliyyatların seçmə sənədləşdirilməsi

C) Kütləvi müşahidə

D) Əmtəə-material dəyərlilərinin hərəkətinin sənədləşdirilməsi

E) Pul vəsaitlərinin hərəkətinin sənədləşdirilməsi

436) Sual:Mühasibat uçotunda istifadə olunan hansı ölçülər müxtəlif uçot ölçülərinin ölçülülməsini təmin edir?

- A) Pul və natural
- B) Əmək
- C) Natural
- D) Pul (dəyər)**
- E) Natural və əmək

437) Sual:Təsərrüfat uçotunun hansı növlərindən istifadə edilir?

- A) Operativ, statistika və mühasibat uçotu**
- B) Operativ uçot
- C) Statistika uçotu
- D) Mühasibat uçotu
- E) Statistika və mühasibat uçotu

438) Sual:Mühasibat uçotunun prinsipləri dedikdə nə başa düşülür?

- A) Müəssisə tərəfindən hazırlanmış normativlər
- B) Mühasibat uçotunun baza əsasnaməsi (standartı)**
- C) Hər bir təsərrüfat prosesinin yerinə yetirilməsi haqda təlimat
- D) İdarəetmə hesabatının tərtibini tənzimləyən qayda
- E) Təsərrüfat əməliyyatlarının uçotda əks etdirilməsini təsdiq edən təsərrüfat əməliyyatları

439) Sual:Mühasibat uçotunun hansı tərkib hissələri mövcuddur?

- A) Vergi uçotu
- B) Maliyyə uçotu
- C) Mühasibat uçotunun nəzəriyyəsi
- D) Mühasibat uçotunun nəzəriyyəsi, maliyyə uçotu, idarəetmə uçotu, vergi uçotu**
- E) İdarəetmə uçotu

440) Sual:Mühasibat uçotunun beynəlxalq gerbində hansı şüarlar verilmişdir?

- A) Tərəzi, kassa aparatı
- B) Tərəzi və günəş**

- C) Kassa aparatı və Bernuli əyrisi
- D) Mürəkkəbli qələm və Luka Paçoli
- E) Günəş, tərəzi və Bernuli əyrisi

441) Sual: Qədim Rimdə mühasiblər hansı uçot registrindən istifadə etmişlər?

- A) "Yaddaş" kitabçasından, xronoloji yazılış üçün qəbul edilmiş məcəllədən
- B) Memorial orderdən, sistematik yazılış üçün qəbul edilmiş məcəllədən
- C) Yazılışların aparılmasını özündə əks etdirən Baş kitabdan
- D) Xronoloji yazılışda istifadə olunan qeydiyyat üsulundan
- E) "Yaddaşdan", xronoloji yazılış jurnalından, Baş kitabdan

442) Sual: Təşkilatın idarə olunması sistemində uçot hansı funksiyani yerinə yetirir?

- A) İdarəetmədə əsas olan məsuliyyət mərkəzinin təyin olunmasını
- B) İdarəetmədə uçotun analitikliyinin təmin olunmasını
- C) İdarəetməni, informasiya ilə təmin etmək
- D) İdarəetmə qərarının seçilməsi və qəbul edilməsini
- E) Tənzimlənmənin operativliyini və nəzarətin aparılmasını

443) Sual: Uçotun aşağıdakı hansı növü onun təşkil edilməsində mühüm rol oynayır:

- A) Mühasibat
- B) Sosial
- C) Statistik
- D) Operativ
- E) Ekoloji

444) Sual: Müasir mərhələdə mühasibat ixtisası hansı xüsusiyyətinə görə xarakterizə edilir?

- A) Nəzəri bilik, ixtisasın nüfuzu və onun cəmiyyət tərəfindən tanınması
- B) Etik özünü idarə etmə və mədəniyyətə malik olmaq
- C) Mühasibat uçotunun bütün tələblərinə cavab vermək
- D) Mühasibat uçotuna dair normativ sənədlərin tələblərinə uyğun iş aparmaq
- E) Bütün yuxarıda qeyd edilən xüsusiyyətlərə malik olmaq

445) Sual:Mühasibin nəzəri biliyi necə formalaşır?

- A) Vergi məcəlləsini öyrənməklə
- B)** Mühasib ixtisası üzrə müxtəlif təhsil müəssisələrində oxumaqla
- C) Mühasibat uçotunun standartlarını öyrənməklə
- D) Mühasibat işini müstəqil öyrənməklə
- E) Mühasibat uçotu üzrə əsasnaməni öyrənməklə

446) Sual:Mühasib peşəsi cəmiyyət tərəfindən necə dəstəklənir?

- A) “Uçot siyaseti, uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə” 11 №-li milli mühasibat uçotu standartı ilə
- B)** Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” qanunu ilə
- C) Azərbaycan Respublikasının mülkü məcəlləsi ilə
- D) Mühasibat uçotu haqda əsasnamə ilə
- E) Maliyyə və Vergi Nazirliyinin təlimat və göstərişi ilə

447) Sual:Mühasibin ən geniş yayılmış peşəkar fəaliyyəti nə ilə xarakterizə olunur?

- A) Uçot və hesabata dair nəzəri məsələləri öyrənmək
- B)** Təşkilatın ştatında mühasib fəaliyyətində işləmək
- C) Mühasib fəaliyyəti ilə müstəqil işləmək
- D) Pedaqoji fəaliyyət göstərmək
- E) Təşkilatda müqavilə ilə fəaliyyət göstərmək

448) Sual:Mühasibat informasiyalarından istifadədə kimlər maraqlı tərəf hesab edilir?

- A)** Mülkiyyətçilər
- B) Malsatanlar
- C) Birjalar
- D) Malalanlar
- E) Statistika orqanları

449) Sual:Mühasibat uçotunun prinsipi kim tərəfindən formalasdırılır?

- A) Maliyyə Nazirliyi tərəfindən

- B) Mühasibat uçotunun Beynəlxalq Standartları tərəfindən
- C) Mühasibat uçotunun nəzəriyyəsi sahəsində tədqiqat aparan alımlar tərəfindən**
- D) Mühasibat uçotunun prinsipi təbii elmlərin prinsipi kimi çıxış etdiyindən heç kim tərəfindən formalaşdırılmışdır
- E) Statistika komitəsi tərəfindən

450) Sual: Mühasib ixtisasının inkişafına hansı amillər təsir göstərir?

- A) Maliyyə böhranı
- B) Siyasi böhran
- C) Hərbi böhran
- D) İctimai böhran**
- E) Daxili böhran

451) Sual: Mühasibin fəaliyyətində etibarsızlıq, cəmiyyətə nə verə bilər?

- A) Başqa ixtisaslarla əlaqənin qurulmamasına
- B) İxtisasın inkişafına mənfi təsir göstərə bilməsinə
- C) İxtisasın sosial əhəmiyyətininitməsinə**
- D) Ayrı-ayrı mühasiblərin statusunun (vəziyyətinin) aşağı düşməsinə
- E) Gələcək inkişafda naliyyətlər əldə etməsinə

452) Sual: Mühasibin özünü aparmağın etik normaları nə ilə möhkəmləndirilir?

- A) Baş mühasibin vəzifə və hüquqları haqda əsasnamə ilə
- B) Azərbaycan Respublikasının mülki məcəlləsi ilə
- C) Mühasibin peşəkar etik məcəlləsi ilə**
- D) "Mühasibat uçotu haqqında" qanunla
- E) Mühasibat uçotu üzrə əsasnamə ilə

453) Sual: Mühasibat etikası nə ilə müəyyən edilir?

- A) Azərbaycan Respublikasının mülki məcəlləsi ilə
- B) Beynəlxalq uçot və hesabatının standartları ilə
- C) Ümumi etika qaydaları ilə**
- D) "Mühasibat uçotu haqqında" qanunla

E) Mühasibat uçotu üzrə əsasnamə ilə

454) Sual:Hansı informasiya mühasibat uçotunun əsası hesab edilir:

- A) Operativ
- B) Proqnoz
- C) Plan
- D) Normativ
- E) Həqiqi baş vermiş təsərrüfat əməliyyatları haqda olan məlumat**

455) Sual:İnformasiyaların tez alınması – uçotun hansı növünün son həddi hesab edilir?

- A) Sosial
- B) Ekoloji
- C) Operativ**
- D) Mühasibat
- E) Statistik

456) Sual:Uçotun təşkili və tətbiqi ilə bağlı hansı vasitə, ümumbəşər əhəmiyyətə malik vasitə hesab edilir?

- A) Fəlsəfə və Loqika
- B) Riyaziyyat və ticarət hüququ
- C) Riyaziyyat və fəlsəfə
- D) Loqika və ticarət hüququ
- E) Yazı və hesablama**

457) Sual:Cari uçot harda meydana gəlmişdir?

- A) Almaniyada
- B) Qədim Yunanıstanda
- C) Qədim Misirdə**
- D) Fransada
- E) Italiyada

458) Sual:Mühasibat uçotunun hansı prinsipləri vardır?

- A) Məxfilik
- B) Muxtariyyət
- C) İkili yazılış
- D) Obyektivlik
- E) Dövrülük

459) Sual: Statistika uçotunda hansı məlumatlardan istifadə edilir?

- A) Xalq təsərrüfatı sahəsində kütləvi xarakterə malik halların öyrənilməsini göstərəm məlumatlardan
- B) Mühasibat hesabatı tərtib etmək üçün zəruri məlumatlardan
- C) Kommersiya strukturlu fəaliyyətlə bağlı olan halların öyrənilməsini göstərən məlumatlardan
- D) Ayrı-ayrı hesabatları tərtib etmək üçün tələb olunan məlumatlardan
- E) Statistik məlumatlarının təsərrüfat uçotunun digər növləri ilə müqaisə edilməsini təmin edən məlumatlardan

460) Sual: Operativ uçotda hansı məlumatlardan istifadə edilir?

- A) Gündə məhsul istehsalı və satışı haqda məlumatdan
- B) Balans tərtib etmək üçün cari informasiyalardan
- C) Təşkilatın gəlir və xərcləri haqda informasiyalardan
- D) Təşkilat və onun bölmələrinin cari idarə olunması üçün zəruri informasiyalardan**
- E) İşçilərin gündəlik işə çıxması haqda məlumatlardan

461) Sual: İkili yazılış sistemini əhatə edən ilk çap olunmuş əsər hansıdır?

- A) Uçot nəzəriyyəsi
- B) "Hesablar və yazılış haqda" traktat**
- C) Savari məcəlləsi
- D) Uçotun təşkilinə dair məcəllə
- E) Hesablama elmi

462) Sual: İkili sistem üzrə yazılışın aparılma qaydasını ilk dəfə kim icad etmişdir?

- A) A.di.Pietro
- B) Edmand Deqranj
- C) Luka Paçoli**

D) Benedetto Kotruli

E) Abraxam Mendes

463) Sual: Hansı uçot ölçüləri təsərrüfat uçotunda istifadə olunan ölçülərin məcmuu hesab edilir:

- A) Əmək və natural ölçülər
- B) Əmək və natural ölçülər
- C) Pul və natural ölçülər
- D) Pul, natural və əmək ölçüləri**
- E) Pul və əmək ölçüləri

464) Sual: Mühasibat uçotu hansı baza prinsipinə malikdir?

- A) Dövrülük və varislik
- B) Muxtariyyət, ikitərəfli yazılış, varislik
- C) Muxtariyyət, ikitərəfli yazılış, pul ölçüsü, hesablamanın varisliyi, ehtiyatlıq**
- D) Muxtariyyət, dövrülük, pul ölçüsü, varislik
- E) Hesablamanın obyektivliyi, varislilik, dövrülük

465) Sual: Aşağıda göstərilən hansı xüsusiyyətlər mühasibat uçotunun fərqləndirici xüsusiyyəti hesab edilir?

- A) Pul vəsaitlərinin hərəkətinin sənədləşdirilməsi
- B) İstehsal – texniki xarakterli əməliyyatlarının seçmə sənədləşdirilməsi
- C) Bütün təsərrüfat əməliyyatlarının mütləq sənədləşdirilməsi**
- D) Əmtəə-material dəyərlilərinin hərəkətinin sənədləşdirilməsi
- E) Kütləvi müşahidə

466) Sual: Bazar münasibətləri şəraitində mühasibat uçotunun vəzifələri nədən ibarət olmalıdır?

- A) Neqativ halların, daxili təsərrüfat ehtiyatlarının vaxtı-vaxtında müəyyən edilməsini, təşkilatın cari və perspektiv dövrlər üzrə fəaliyyət nəticələrinin proqnozlaşdırılmasını təmin edən informasiyaları formalasdırmaq**
- B) Hesablar planından istifadəyə riayət etmək
- C) Hesabat dövrü ərzində təşkilatın fəaliyyəti haqda tam və dövri informasiya formalasdırmaq
- D) Mühasibat uçotunun daxili və xarici istifadə edənlərini lazımı informasiyalarla təmin etmək
- E) Maksimum mənfəət əldə etmək məqsədi ilə bazar rəqabətinə təsir göstərmək

467) Sual:Mühasibat uçotunun hansı əsas mərhələləri vardır?

- A) İlk informasiyaların formalaşması, alınmış informasiyaların hesab və uçot registrlərində təsnifatı və ümumiləşdirilməsi, hesabat göstəricilərinin formalaşması, iqtisadi qərarların təhlili və müvafiq tədbirlərin qəbul edilməsi
- B) Alınmış informasiya və qəbul edilmiş qərarların ümumiləşdirilməsi
- C) İlk informasiya və hesabat göstəricilərinin formalaşması
- D) Alınmış informasiyaların hesab və uçot registrlərində təsnifatı və ümumiləşdirilməsi
- E) Qəbul edilmiş qərarların ümumiləşdirilməsi

468) Sual:Rusiyada mühasib sözü neçənci ildə yaranmışdır?

- A) 1722
- B) 1737
- C) 1866
- D) 1714
- E) 1710

469) Sual:Mühasibat termini – Kredit ilk dəfə harada meydana gəlmişdir?

- A) Rimdə
- B) Rusiyada
- C) Misirdə
- D) İngiltərədə
- E) İtaliyada

470) Sual:Azərbaycanda mühasibat üzrə ilk Elmlər doktoru kim olmuşdur?

- A) Veysəl İsayev
- B) Sifariz Səbzəliyev
- C) Hüseyn Namazəliyev
- D) Saleh Səmədov
- E) Əliqulu Fərəcov

471) Sual:Uçot siyasəti haqda əmrədə nə təsdiq edilir?

- A) Təşkilatın rəhbəri
- B) Təşkilatın işçi heyəti
- C) Menecer
- D) Baş mühasib
- E) Təşkilatın mülkiyyəti

472) Sual: Uçot siyaseti özündə aşağıdakı hansı müddəaları əks etdirir?

- A) Pul və natural ölçü
- B) Yuxarıda sadalanan üsulların məcmuu**
- C) Əmək və pul ölçüsü
- D) Cari qruplaşma və yekun ümumiləşdirməsi
- E) İlk müşahidə və dəyər ölçüsü

473) Sual: Uçot siyasetinin formalaşmasına kim məsuliyyət daşıyır?

- A) Təşkilatın rəhbəri
- B) Təşkilatın meneceri
- C) Təşkilatın baş mühasibi**
- D) Təşkilatın uçot işçiləri
- E) Təşkilatın iqtisadçısı

474) Sual: Uçot siyaseti haqda əmr kim tərəfindən təsdiq edilir?

- A) Təsisçilərin ümumi iclası
- B) Baç menecer
- C) Yuxarı təşkilat
- D) Baş mühasib
- E) Müəssisə rəhbəri**

475) Sual: Uçot siyasetinin seçilməsi nə ilə bağlı olmuşdur?

- A) Azərbaycan uçot və hesabat standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması
- B) Uçotun qurulmasında müxtəlif metodoloji prinsiplərin və metodların mövcudluğu
- C) Müxtəlif subyektlərin iqtisadi marağının mövcudluğu**

D) Beynəlxalq uçot sisteminin qəbul edilməsi

E) Yuxarıda sadalanan amillərin məcmuu

476) Sual:Maddi məsul şəxs dən tələb ediləsi əskikgəlmə hesablarda necə eks etdirilir?

A) Dt 84 (731/6) Kt 73 (533)

B) Dt 84 (731/6) Kt 10 (201)

C) Dt 73 (533) Kt 10 (201)

D) Dt 84 (731/6) Kt 10 (201)

E) Dt 73 (533) Kt 84 (731/6)

477) Sual:Hansı halda inventerizasiyanın aparılması zəruridir?

A) İllik hesabat tərtib olunana qədər, əmlakın icarəyə verilməsi, satışa buraxılışı, maddi məsul şəxsin növbəsinin dəyişməsi, əskikgəlmə müəyyən edilməsi zamanı

B) İllik mühasibat hesabatı tərtib edilməzdən əvvəl

C) Əmlakı icarəyə satılmağa verdikdə

D) Maddi məsul şəxslərin növbəsinin dəyişməsi zamanı

E) Mal-material dəyərliləri qəbul edildikdə

478) Sual:İnventarizasiya hansı sənədə əsasən aparılır?

A) Yuxarı təşkilatın göstərişinə

B) Müdiriyətin əmrinə

C) Müəssisənin struktur bölmələrinin sərəncamlarına

D) Müəssisə işçilərinin təşəbbüsünə

E) Baş mühasibin göstərişinə

479) Sual:Mühasibat balansında hansı bərabərlik gözlənilməlidir?

A) Balansın aktivinin II bölməsinin passivin IV bölməsinə bərabərliyi

B) Balansın passivinin II bölməsinin, aktiv hissəsinin II bölməsinə bərabərliyi

C) II və IV bölmələrin yekunlarının bərabərliyi

D) Aktivin I bölməsinin və passivin V bölməsinin yekunlarının bərabərliyi

E) Balansın aktiv və passiv yekunlarının (balans valyutasının) bərabərliyi

480) Sual: Ləğv balansı nə vaxt tərtib olunur?

- A) Hesabat ilinin yekunun müəyyən edilməsi zamanı
- B) Təşkilat zərərlə işlədikdə
- C) Təşkilat iflasa uğradıqda
- D) Bir təşkilat bir neçə müstəqil təşkilata bölündükdə
- E) Təşkilatın ləğv edilməsinin başlanğıcında

481) Sual: Malsatanlardan daxil olmuş materiallar mədaxil edilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir?

- A) Dördüncü dəyişməyə
- B) İkinci və birinci dəyişməyə
- C) İkinci dəyişməyə
- D) Birinci dəyişməyə
- E) Üçüncü dəyişməyə

482) Sual: Qarşidakı xərclər və ödəmələr üçün ehtiyatlar hesabına İşçilərə məzuniyyət hesablanmışdır təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir?

- A) Həm birinci həmdə üçüncü dəyişməyə
- B) Birinci dəyişməyə
- C) İkinci dəyişməyə
- D) Üçüncü dəyişməyə
- E) Dördüncü dəyişməyə

483) Sual: Balansın aktiv və passivi tam necə təyin edilir?

- A) Passiv-müəssisə və təşkilatlara məxsus əmlakların əmələ gəlmə mənbələrini, aktiv isə əmlakların vəziyyətini formalasdırıran göstəricilər sistemidir
- B) Balansın aktivi sol tərəfdə, passivi isə sağ tərəfdə yerləşir
- C) Aktiv-əmlakın tərkib və yerləşməsini, passiv isə xüsusi kapital və öhdəliklərin eləcədə onların məqsədli təyinatını əks etdirən göstəricilər sistemidir
- D) Aktiv-təşkilatın əmlakının tərkib və yerləşməsini əks etdirən sol tərəfdən, passiv-xüsusi kapital və öhdəliklərin eləcədə onların məqsədli təyinatını əks etdirən sağ tərəfdən ibarətdir
- E) Passiv-xüsusi kapital və cəlb edilmiş vəsaitləri, aktiv isə müəssisəyə məxsus vəsaitlərin hərəkətini əks etdirən bir sistemdir

484) Sual: Balansın düzgün strukturunu verin:

- A) Aktivdə iki bölmə və passivdə dörd bölmə
- B) Aktivdə üç bölmə və passivdə üç bölmə
- C) Aktivdə iki bölmə və passivdə üç bölmə**
- D) Aktivdə üç bölmə və passivdə iki bölmə
- E) Aktivdə dörd bölmə və passivdə üç bölmə

485) Sual: Materialların istehsalata buraxılışı əməliyyatı nəyi əks etdirir?

- A) Balansın valyutasını bərabərləşdirir
- B) Balansın valyutasını artırır
- C) Balansın valyutasını azaldır
- D) Balansın valyutasını dəyişmir**
- E) Balansın valyutasını həm artırır həm də azaldır

486) Sual: Qərb uçotunun balans bərabərliyi hansı şəkildə xarakterizə edilir?

- A) Aktivlər = xüsusi kapital + öhdəlik**
- B) Aktivlər = xüsusi kapital
- C) Aktivlər = Passivlər
- D) Aktivlər – öhdəlik = xüsusi kapital
- E) Aktivlər = xüsusi kapital - öhdəlik

487) Sual: Təşkilatın passivlərinin qüvvədə olan təsnifatını açıqla:

- A) Nizamnamə kapitalı
- B) Xüsusi və cəlb edilmiş vəsaitlərin mənbələri**
- C) Kapital və kreditorlar qarşısında olan öhdəliklər
- D) Xüsusi vəsait (nizamnamə kapitalı, mənfəət, xüsusi fondlar) və borc vəsait mənbələri (bank kreditləri, kreditor borcları)
- E) Müəssisə və təşkilatların əldə etdiyi mənfəət

488) Sual: Əsas fondların yaradılması və əldə edilməsi nə ilə müşayət olunur?

- A) İstehsal prosesinə başlanması ilə

- B) Mülkiyyətçinin biznes planının yerinə yetirilməsi ilə
- C) İdarə aparatının qarşıya qoyduğu işin yerinə yetirilməsi ilə
- D) Təşkilatın normal fəaliyyətə başlaması ilə**
- E) Təşkilatın iş gücünün təmin olunması ilə

489) Sual: Təşkilatın qeyri-dövriyyə aktivlərinin tərkibini açıqla:

- A) Əmtəə, məhsul, pul vəsaitləri
- B) Əsas vəsaitlər, kapital qoyuluşu, debitor borcları
- C) Əmtəə-material ehtiyatları, debitor borcları, pul vəsaitləri, qısamüddətli maliyyə qoyuluşları
- D) Kapital qoyuluşu və uzunmüddətli maliyyə qoyuluşları
- E) Əsas vəsaitlər, qeyri-maddi aktivlər, kapital qoyuluşu, uzunmüddətli maliyyə qoyuluşları**

490) Sual: Satılmaq üçün nəzərdə tutulmuş hazır məhsul və əmtəələr mühasibat uçotunun hansı qrupuna aid edilir?

- A) Dövriyyə aktivlərinə
- B) Qeyri-maddi aktivlərə
- C) Əsas vəsaitlərə
- D) Hesablaşmalardakı vəsaitlərə
- E) Material ehtiyatlarına

491) Sual: Mühasibat uçotunun hansı obyektləri onun mənbələrinə (öhdəliklərinə) aid edilir?

- A) Kreditor borcları
- B) Yüklənmiş məhsullar üzrə alıcılarla hesablaşmalar
- C) Debitor borcları
- D) Ayırmalar üzrə Pensiya fonduna olan borclar**
- E) Bitməmiş istehsal

492) Sual: Hansı əmlaklar xüsusi mənbələr hesabında formalaşır?

- A) Nizamnamə, əlavə və ehtiyat kapitalı
- B) Kapitallar, fondlar, ehtiyatlar, mənfəət, bündə maliyyələşməsi və bağışlamaq qaydasında alınmış vəsaitlər**
- C) Yığım və sosial sahə fondları, Nizamnamə kapitalı
- D) Bölüşdürülməmiş mənfəət, əlavə kapital və yığım fondu

E) Əlavə və ehtiyat kapitalı

493) Sual: əsas vəsaitlərin tərkibinə nələr daxil edilir?

- A) Binalar və təsərrüfat inventarları
- B) Məhsul istehsal etmək üçün nəzərdə tutulan əmək vəsaitləri
- C) Bir ildən çox xidmət edən binalar, qurğular, iş və əsas maşın və avadanlıqlar, nəqliyyat vasitələri, istehsal və təsəttüfat məhsulları
- D) Dəyərindən asılı olmayaraq bir ildən çox xidmət edən əşyalar
- E) Dəyərindən yaxud adı əməliyyat siklindən asılı olmayaraq 12 aydan çox xidmət edən əşyalar**

494) Sual: Aşağıdakı hansı təsərrüfat əməliyyatları mühasibat uçotunun predmetinin üçüncü hissəsinə aid edilir?

- A) Satış və təchizat
- B) Məhsulun təchizatı və yüklənməsi
- C) Məhsulun təchizatı və satışı
- D) Təchizat, istehsal, satış və maliyyə nəticələri**
- E) Məhsul satışı və maliyyə nəticələri

495) Sual: Mühasibat uçotunun metodunun bir sıra iqtisad elmlər üçün ümumi olan hansı elementlərindən istifadə edilir?

- A) Balans və kalkulyasiyaetmə
- B) Balans, ikitərəfli yazılış
- C) Qiymətləndirmə, balans, hesablar sistemi
- D) Qiymətləndirmə, balans, kalkulyasiya etmə, inventarlaşma**
- E) Sənədləşmə, inventarlaşma

496) Sual: Mühasibat uçotunun metodlarının hansı elementləri vardır?

- A) İstifadəçilər üçün ümumiləşdirilən göstəricilər
- B) İnformasiyaların balans ümumiləşdirməsi, hesablarda ikili yazılış
- C) Sənədləşmə, inventarlaşma, hesablarda ikili yazılış
- D) Sənədləşmə və inventarlaşma; hesablar və ikili yazılış, qiymətləndirmə və kalkulyasiya etmə, informasiyaların balans ümumiləşdirməsi**
- E) Inventarlaşma, hesablar və ikili yazılış

497) Sual: əmələ gəlmə xarakterinə görə aşağıdakılardan hansı uzunmüddətli passivlərə aid edilir:

- A) Həqiqi uçota alınan
- B) Qiymətləndirilən
- C) Şərti qəbul edilən
- D) Hüquqi sənədləşdirilən
- E) Hüquqi hesablanan

498) Sual: Mühasibat uçotunun metodu anlayışını açıqla:

- A) Bütün metodların məcmuu ümumiləşdirilməklə balansın tərtib edilməsi
- B) Təşkilatın vəsaitləri və onların mənbələrinin balans ümumiləşməsi
- C) Mühasibat uçotu hesablarında ikili yazılış
- D)** Təşkilatın maliyyə-təsəttüfat fəaliyyətini əks etdirən obyektlərin müşahidə edilməsi, onların ölçülməsi, qruplaşdırılması və ümumiləşdirilməsi üsullarının məcmuu
- E) Sənədləşmə, inventarlaşma yolu ilə nəzarət etmək

499) Sual: Azərbaycanda mühasibat uçotu haqda Qanun hansı səviyyəyə daxil edilir?

- A) Birinci və ikinciyyə
- B)** Birinciyyə
- C) İkinciyyə
- D) Üçüncüyyə
- E) Dördüncüyyə

500) Sual: Mühasibat uçotu haqda Qanun anlayışını xarakterizə et:

- A) Mühasibat uçotunun təkmilləşdirilməsi üçün əsas sayılır
- B) Bu mühasibat uçotunun gələcək inkişafını əhatə edir
- C) Bu müasir təsərrüfatçılıq şəraitində mühasibat uçotunun gələcəkdə təkmilləşdirilməsi üçün əsas bazadır
- D) Mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradır
- E)** Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun inkişafı və təkmilləşdirilməsi və onun Beynəlxalq uçot standartlarına uyğunlaşdırılması üçün əsas baza hesab edilir

501) Sual: Peşəkar mühasib etikasının kodeksi nədir?

- A) Təmizlik və müstəqillik

- B) Obyektivlik və təmizlik
- C) Səlahiyyətlilik və təmizlik
- D) Təmizlik və obyektivlik
- E) Obyektivlik, müstəqillik, səlahiyyətlilik və təmizlik

502) Sual: Yeni təsərrüfatçılıq şəraitində mühasiblər hansı istiqamətdə ixtisaslaşırlar?

- A) Maliyyə uçotu və audit
- B) Idarəetmə və maliyyə uçotu
- C) Maliyyə uçotu və pedaqoji fəaliyyət
- D) Audit fəaliyyəti və büdcə təşkilatlarında uçot
- E) Idarəetmə və maliyyə uçotu, aslı olmayan mühasibatlıq və pedaqoji fəaliyyət

503) Sual: Mühasibat uçotunun normativ tənzimlənməsi hansı səviyyədə təşkil edilir?

- A) Bütün səviyyələrin məcmuu
- B) Birinci səviyyə
- C) İkinci səviyyə
- D) Dördüncü səviyyə
- E) Üçüncü səviyyə

504) Sual: Qanunvericilik səviyyəsində mühasibat uçotu hansı normativ sənədlə tənzimlənir?

- A) Mühasibat uçotunun hesablar planı ilə
- B) “Mühasibat uçotu haqqında” qanunla
- C) Mühasibat uçotu haqda əsasnamə ilə
- D) Maliyyə nazirliyinin hazırladığı göstəriş, əmr və təlimatlarla
- E) Ayrı-ayrı nazirlik, komitə və şirkətlərin hazırladığı təlimatla

505) Sual: Azərbaycan Respublikasında mühasibat uçotuna ümumi metodoloji rəhbərlik kim tərəfindən yerinə yetirilir?

- A) Respublika prezidentinin işlər idarəsi
- B) Maliyyə Nazirliyi
- C) Mərkəzi bank
- D) Sosial Müdafiə Fondu

E) Vergilər Nazirliyi

506) Sual: Mühasibat uçotu haqqında Qanuna müvafiq olaraq mühasibat uçotunun təşkilinə kim məsuliyyət daşıyır?

- A) Yuxarı təşkilat
- B) Təşkilatın mülkiyyətçisi
- C) Baş mühasib
- D) Menecer
- E) Təşkilatın rəhbəri**

507) Sual: Mühasibat uçotu haqda qanun neçə fəsildən ibarətdir?

- A) Beş
- B) İki
- C) Dörd
- D) Altı**
- E) Üç

508) Sual: Cəmləşdirmə və icmal sənədlər arasındaki fərq nədən ibarətdir?

- A) Heç bir fərq yoxdur
- B) İcmal sənədlər müxtəlif sənədlərə, cəmləşdirmə sənədi isə ilk sənədlər əsasən tərtib edilir
- C) İcmal sənədlər ilk sənədlərə əsasən tərtib edilir, cəmləşdirmə sənədi isə ilk sənəd hesab edilir**
- D) Cəmləşdirmə sənədi Balans və hesabatın, icmal sənəd isə lazımı məlumatların tərtib edilməsində istifadə edilir
- E) Cəmləşdirmə cədvəli ilk sənədlərə əsasən tərtib edilir, icmal sənədlərdə isə onlardan istifadə edilmir

509) Sual: Mühasibat uçotunun sənədləri hansı hallarda tərtib edilir?

- A) Ancaq informasiyaların kağız daşıyıcılarında
- B) İformasiyaların hesabı hesablanmasındır
- C) İformasiyaların əl ilə hesablanmasındır
- D) İformasiyaların həm kağız həm də maşın daşıyıcılarında**
- E) İformasiyalarınancaq maşın daşıyıcılarında

510) Sual: Sənədin yekunu hansı istiqamətdə yoxlanılır?

- A) Mahiyyət istiqamətində
- B) Məna istiqamətində
- C) Məzmun istiqamətində
- D) Riyazi istiqamətdə**
- E) Formal istiqamətdə

511) Sual: İcraedici sənədlərə hansı sənədlər aid edilir?

- A) Köhnəlmənin hesablanması üçün tərtib edilmiş cədvəl
- B) Hesab-faktura
- C) Pulun digər təşkilat tərəfindən kassaya verilməsini təsdiq edən qəbz**
- D) Material dəyərlilərinin alınmasına dair yazılmış vəkalətnamə
- E) Konkret işin yerinə yetirilməsi üçün tərtib edilən naryad

512) Sual: Təşkilatın mühasibat uçotu sənədlərinin arxivləşməsinə cavabdeh olan şəxs kimdir?

- A) Arxiv müdürü
- B) Baş mühasib
- C) Müəssisə rəhbəri**
- D) Maddi məhsul şəxs
- E) Anbardar

513) Sual: Sənədlərin uçot qaydasında işlənməsi elementləri nələrdən ibarətdir?

- A) Səhvlərin düzəldilməsi, hesabi hesablamanın yoxlanması
- B) Qeydiyyata alma, rəsmiyətə salınmanı və yoxlamanı
- C) Mühasibat yazılışının aparılmasını
- D) Uçot sənədlərinin qeydiyyatı, işlənməsi və təhlil edilməsi
- E) Hesabi hesablamanı, rəsmiyətə salınmanı və yoxlamanı**

514) Sual: Xarici sənədlər hansı qrup sənədlərə aid edilir?

- A) Məhsulların ticarət obyektiinə buraxılmasına yazılın qaiməyə
- B) Haqq-hesab ödəmə cədvəlinə
- C) Elektrik enerjisi üçün yazılın hesab-fakturaya**

- D) Mal material dəyərlilərinin anbarda qəbul edilməsinə dair rəsmiləşdirilən akta
- E) Məhsulların buraxılışı üçün yazılın əmtəə-nəqliyyat qaiməsinə

515) Sual:Aşağıda göstərilən siyahıdan ilk mühasibat sənədlərini seç və təyin et.

- A) Qruplaşdırma cədvəli
- B) Avans hesabatı
- C) Kassa hesabatı
- D) Kassa mədaxil orderi**
- E) Haqq-hesab ödəmə cədvəli

516) Sual:Üstəlik xərclərin bölüşdürülməsi cədvəli, təyinatına görə mühasibat uçotu sənədlərinin hansı kateqoriyasına aiddir?

- A) Sərancamverici
- B) İcra edici
- C) Mühasibat qaydası ilə işlənən**
- D) Kombiniləşmiş
- E) Müdafiə edici

517) Sual:Aşağıdakı hesablardan əsas aktiv hesabları təyin edib göstər:

- A) 44 (202/3), 08/5 (121), 05 (102/4), 95 (404)
- B) 14 (731/2), 05 (102/4), 50 (221), 76 (171,431)
- C) 40 (204), 44 (711), 60 (431,531), 62 (171,211)
- D) 01 (111/1,2), 08 (232,234), 04 (101), 10 (201/1)**
- E) 20 (202/3), 80 (801), 92 (401), 51 (223)

518) Sual:Aşağıdakı hesablardan əsas passiv hesablar qrupunu tapıb təyin et:

- A) 01 (111/1,2), 02 (112), 04 (101/3), 05 (102)
- B) 07 (111), 46 (601), 80 (801), 04 (102)
- C) 46 (601/1), 80 (801), 84 (171), 04 (102)
- D) 46 (601/1), 83 (542), 80 (801), 85 (301)**
- E) 86 (334), 87 (333), 07 (111), 08/5 (111/3)

519) Sual: Aşağıdakı hesablardan kalkulyasiya edici hesablar qrupunu təpib təyin et:

- A) 25 (202/2), 28 (202/2), 46 (601), 80 (801)
- B) 46 (601/1), 80 (801), 26 (202/2), 25 (202/2)
- C) 28 (202/2), 25 (202/2), 43 (711), 40 (204)
- D) 15 (201/1), 16 (202/1), 01 (111), 04 (101)
- E) 20 (202/2), 29 (202/6), 08/5 (121), 44 (202/1)

520) Sual: əməliyyat-nəticəli hesabı göstərin

- A) 701 "Satışın maya dəyəri"
- B) 801 "Ümumi mənfəət (zərər)"**
- C) 721 "İnzibati xərclər"
- D) 711 "Kommersiya xərcləri"
- E) 751 "Maliyyə xərcləri"

521) Sual: 601 Satış hesabı üzrə saldo balansın hansı bölməsinə yerləşdirilir?

- A) [yeni cavab]
- B) uzunmüddətli aktivlər
- C) qısamüddətli aktivlər
- D) kapital
- E) qısamüddətli öhdəliklər
- F) hesabin saldosu olmur**

522) Sual: Mühasibat uçotunun hesablar planı nəyi əks etdirir?

- A) bütün cavablar səhvdir
- B) iqtisadi məzmununa görə mühasibat hesablarının qruplaşmasını**
- C) iqtisadi məzmununa və təyinatına görə mühasibat hesablarının qruplaşmasını
- D) təyinatına və quruluşuna görə mühasibat hesablarının qruplaşmasını
- E) quruluşuna görə mühasibat hesablarının qrurlaşmasını

523) Sual: Kalkulyasiya hesablarının son saldosu necə müəyyən edilir?

- A) Bütün cavablar düzgündür

- B) $Ss = Dd + Si - D$
- C) $Ss = Dk + Dd + SS$
- D) $Ss = Dd - Dk - Si$
- E) $Ss = Si + Dd - Dk$**

524) Sual: Kontraktiv hesabların son caldosu necə müəyyən edilir?

- A) Bütün cavablar səhvdir
- B) $Ss = Si + Dd - Si$
- C) $Ss = Dk + Dd + Ss$
- D) $Ss = Dd - Dk - Si$
- E) $Ss = Si + Dk = Dd$**

525) Sual: Aşağıdakı hesablardan bölüşdürücü hesablar qrupunu tapıb təyin et:

- A) 01 (111/1,2), 08/5 (121), 89 (207), 25 (202/2)
- B) 02 (112), 05 (102/5), 01 (111), 08/5 (121)
- C) 001, 002, 003, 004
- D) 89 (207), 40 (204), 43 (711), 44 (202/3)
- E) 89 (207), 25 (202/2), 26 (202/2), 89 (207)**

526) Sual: Aşağıdakı hesablardan tənzimləyici hesablar qrupunu tapıb təyin et:

- A) 43 (711), 42 (207), 44 (202/3), 26 (207/2)
- B) 02 (112), 05 (102/5), 26 (721), 44 (202/3)**
- C) 40 (204), 43 (711), 25 (202/2), 26 (202/2)
- D) 19 (241), 42 (207), 44 (711), 76 (435,538)
- E) 31 (207), 89 (207), 26 (202/2), 25 (202/2)

527) Sual: Aşağıdakı hesablardan büdcə - bölüşdürücü hesablar qrupunu tapıb təyin et:

- A) 83 (542), 75 (432,532), 26 (202/2)
- B) 25 (202/2), 26 (202/2), 44 (202/3)
- C) 96 (444), 75 (432,532), 76 (431,531)
- D) 37 (204), 40 (204), 89 (207)**

E) 31 (207), 89 (207), 83 (542)

528) Sual:Borca görə, təşkilat və fiziki şəxslər arasındaki hesablaşmalar üzrə əməliyyatlar hansı hesablarda uçota alınır?

- A) Fond hesablarında
- B) Ehtiyatlar hesablarında**
- C) Təsərrüfat hesablarında
- D) Kontrar hesablarda
- E) Nəticəli hesablarda

529) Sual:Nizamlayıcı hesablar harda və necə tətbiq edilir?

- A) Maliyyə nəticələrini uçota alan hesabları tənzimləmək
- B) Müstəqil**
- C) Ancaq, müstəqil istifadə edilən hesabdan birlikdə istifadə etməklə
- D) Obyektdin uçota alınan hesabdan asılı olaraq müstəqil yaxud müstəqil tətbiqi məsləhət bilinnən hesabdan istifadə etmək
- E) Konturaktiv və konturpassiv hesabların tənzimlənməsində istifadə etmək

530) Sual:Mühasibat hesabları hansı məqsədlə təsnifləşdirilir?

- A) Mühasibat yazılışlarının aparılmasını təmin etmək üçün
- B) Hesabların tərəflərinin bərabərliyini izləmək üçün
- C) Hesabları müəyyən nişanələr üzrə nizama salmaq üçün**
- D) Mühasibin işini yüngülləşdirmək üçün
- E) Analitik və sintetik hesalar arasında qarşılıqlı əlaqəni təmin etmək üçün

531) Sual:Mühasibat uçotu hesablarının təsnifatının məqsədi nədən ibarətdir?

- A) Hesabların müxabirləşməsinin təyin edilməsi
- B) Mühasibat işində uçot işinin təşkil edilməsi
- C) Mühasibat məlumatları üzrə göstəricilərin əldə edilməsinin təmin edilməsi**
- D) Mühasibat aparati işinin yaxşılaşdırılması
- E) Aktiv və passiv hesabların qarşılıqlı əlaqəsinin təyin edilməsi

532) Sual:Balansa münasibətinə görə hesablar necə bölünür:

- A) Aktiv və passiv hesablar
- B) Balans və balans arxası hesablar**
- C) Əks və tənzimləyici hesabla
- D) Əməliyyat və nəticəli hesablar
- E) Nizamlayıcı və kalkulyasiya edici hesablar

533) Sual: İqtisadi məzmununa görə hesabların qruplaşmasının təsnifat nişanələri nələrdən ibarətdir?

- A) Hesabların təyinatına görə təsnifləşdirilməsi
- B) Hesabların təyinatı və qruluşu
- C) Əmlak, öhdəlik və təsərrüfat əməliyyatları göstəricilərinin eyni iqtisadi göstəricilər üzrə qrupları**
- D) İcmal informasiyalarının alınması
- E) Təsərrüfat əməliyyatlarının hesablarda əks etdirilməsi

534) Sual: Qruluşuna görə hesablar hansı əsas qruplara bölünür?

- A) Bölgündürəcü, müqaisəedici və əsas hesablara
- B) Aktiv, passiv və aktiv-passiv hesablara
- C) Əsas, nizamlayıcı, bölgündürəcü, kalkulyasiya edici, müqaisə nəticəli və balansarxası hesablara**
- D) Əsas, yığıb-bölgündürəcü və kalkulyasiya edici hesablara
- E) Kontraktiv, kontrpassiv, əsas köməkçi və maliyyə - nəticəli hesablara

535) Sual: İstehsal, təchizat və maliyyə proseslərinin uçotunun hansı hesablarda aparılması nəzərdə tutulmuşdur?

- A) Kalkulyasiya edici hesablar
- B) Ehtiyat hesabları
- C) Əməliyyat hesabları**
- D) Nizamlayıcı hesablar
- E) Maliyyə nəticəli hesablar

536) Sual: Yığıb – bölgündürəcü hesablar hansı qalığa malik olur?

- A) Sıfır qalıq
- B) Debet
- C) Kredit**

D) Heç bir qalıq olmur

E) Uçot obyektindən asılı olaraq debet yaxud kredit

537) Sual: Maliyyə nəticələri hansı hesablarda toplanır və müəyyən edilir:

A) Kalkulyasiya edici hesablar

B) Müqaisə edici hesablar

C) Əməliyyat – nəticəli hesablar

D) Maliyyə nəticəli hesablar

E) Əməliyyat hesabları

538) Sual: Əsas hesablar hansı hissələrə bölünür?

A) Müqayisə edici və maliyyə nəticəli hesablara

B) İnvəntar, fond, pul və hesablaşma hesablarına

C) Kontraktiv və kontrpassiv hesablara

D) Əməliyyat və nəticəli hesablara

E) Nizamlayıcı və maliyyə nəticəli hesablara

539) Sual: Yığıb-bölüşdürücü hesablara hansı hesablar daxildir?

A) “Əsas istehsalat” və “Hazır məhsul” hesabları

B) “Gələcək dəvər xərcləri” və “Qarşidakı xərclər üçün ehtiyatlar” hesablar

C) “Ümumtəsərrüfat xərcləri” və “Ümumistehsalat xərcləri” hesabları

D) “Hazır məhsul” və “yüklənmiş mallar” hesabları

E) “Kommersiya xərcləri” hesabi

540) Sual: İqtisadi məzmununa görə mühasibat uçotunun hesabları necə bölünür?

A) Əmlak, xüsusi kapital, öhdəliklər, fəaliyyət prosesi və onların nəticələri hesabları

B) Kalkulyasiya edici hesablar

C) Maliyyə nəticəli hesablar

D) Əsas və nizamlayıcı hesablar

E) Balans və balans arxası hesablar

541) Sual: Fəaliyyətin müxtəlif proseslərinin maliyyə nəticəsini müəyyən etmək üçün hansı hesablardan istifadə edilir?

- A) Əməliyyat hesabları
- B) Tənzimləyici hesablar
- C) Əsas hesablar
- D) Maliyyə-nəticəli hesablar
- E) Nəzarət-nəticəli hesablar

542) Sual: Nizamlayıcı hesablar hansı hissələrə bölünür?

- A) Fond, pul və inventar hesablarına
- B) Nəticəli və müqayisə edici hesablara
- C) Inventar, pul, fond və hesablaşmalar hesabına
- D) Kontraktiv və kontrapassiv hesablar**
- E) Əməliyyat və nəticəli hesablar

543) Sual: Əməliyyat hesabları hansı hissələrə bölünür?

- A) Tənzimləyici və inventar
- B) Inventar, pul, fond və hesablaşmalar
- C) Yığıb-bölüşdürücü, büdcə-bölüşdürücü, kalkulyasiyaedici və müqaisə edici**
- D) Maliyyə nəticəli və nəzarət nəticəli
- E) Əsas və toplayıcı

544) Sual: Mühasibat uçotunun predmeti nəyi əhatə edir?

- A) Təşkilatın əmlakı və onların əmələ gəlmə mənbələrini
- B) Təşkilatın təsərrüfat fəaliyyətini
- C) Məhsulun istehsalı və satışına çəkilən məsrəflərini
- D) Mühasibat uçotunda əks etdirilən təsərrüfat əməliyyatlarını
- E) Əmlakın tərkib və yerləşməsinə, əmələ gəlmə mənbələrinə, təsərrüfat əməliyyatlarına, fəaliyyətin pul ifadəsində əks etdirilən nəticəsinə görə ümumiləşdirilən informasiya sistemlərini**

545) Sual: Mühasibat uçotunun əsas obyektlərinin məcmuunu müəyyən et:

- A) Təsərrüfat prosesləri

- B)** Təşkilatın əmlakı, onun hüquqi və fiziki şəxslər qarşısında öhdəlikləri, müxtəlif mərhələlərdə əmlakın dövriyyəsi
- C) Təşkilatın təsərrüfat vasitələri və təsərrüfat əməliyyatları
- D) Təsərrüfat vəsaitləri və onların əmələ gəlmə mənbələri
- E) Müəssisəyə cəlb edilmiş vəsaitlər

546) Sual: Təşkilatın aktivlərinin qüvvədə olan təsnifatını açıqla:

- A) Əsas və dövriyyə vəsaitləri
- B)** Dövriyyədən kənar və dövriyyə aktivləri
- C) İstehsal və tə davül sferasında olan əşyalar (əmək əşyaları, bitməmiş istehsal, məhsul, pul vəsaiti, hesablaşmalarda olan vəsaitlər)
- D) Əmtəə və materiallar
- E) Dövriyyə vəsaitləri

547) Sual: Aktivlərin mahiyyətini müəyyən edərkən Azərbaycan uçotunu necə xarakterizə etmək olar?

- A) Mülki cəhətdən
- B) Fond verimi cəhətdən
- C) Hüquqi cəhətdən
- D) İqtisadi cəhətdən
- E)** İqtisadi və hüquqi cəhətdən

548) Sual: Təşkilatın əmlakları hansı mənbələr hesabına formalaşır?

- A)** Xüsusi kapital və hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərlə
- B) Nizamnamə kapitalı – formalaşdırmaqla
- C) Bank kreditləri almaqla
- D) Kapital cəlb etməklə
- E) Pul vəsaitini cəlb etməklə

549) Sual: Təşkilatın xüsusi kapitalının tərkibini açıqla:

- A) Kpeditorlar, borclar və cari kreditor borcları
- B)** Nizamnamə kapitalı, əlavə kapital, bölüşdürülməyən mənfəət, ehtiyat kapitalı, məqsədli maliyyələşmə
- C) Kapital qoyuluşları, cari kreditor borcları
- D) Borclar, ehtiyat kapitalı, məqsədli maliyyələşmə

E) Məqsədli maliyyələşmələr, kredit və borclar

550) Sual: Təşkilatın dövriyyə aktivlərinin tərkibini açıqla:

- A) Əsas vəsaitlər, kapital qoyuluşu, əmtəə-material ehtiyatları, debitor borcları
- B) Əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları
- C) Əsas vəsaitlər, debitor borcları
- D) Əmtəə-material ehtiyatları, kapital qoyuluşu
- E) Əmtəə-material ehtiyatları, debitor borcları, qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri**

551) Sual: Mühasibat uçotunun predmetinə nələr daxildir:

- A) Təsərrüfat əməliyyatları
- B) Təşkilatın təsərrüfat fəaliyyəti
- C) Təşkilatın əmlakı və onların yaranma mənbələri
- D) Nəzərdə tutulan planların (tapşırıqların) yerinə yetirilməsi məqsədilə təşkilatın pulla ifadə olunan əmlakının, onların mənbələrinin, təsərrüfat əməliyyatlarının və fəaliyyət nəticələrinin tərkib və yerləşməsinə görə lazım olan vəsaitin məcmuu**
- E) Məhsul istehsalına çəkilən və onlarla bağlı olan məsrəflər

552) Sual: Mühasibat uçotunun obyektləri hansılardır?

- A) Ayrı-ayrı növlərinə görə detallaşdırılmış qruplar üzrə təsnifləşdirilmiş iqtisadi resurslar
- B) Təşkilatın və onun bölmələrinin təsərrüfat fəaliyyəti
- C) Təchizat, istehsal və satış nəticələrinə aid edilən nailiyyətlər
- D) Təşkilatın əmlakı, öhdəlikləri və iş fəaliyyəti prosesində baş verən təsərrüfat əməliyyatları**
- E) Təsərrüfat əməliyyatları və onların təchizat, istehsal, satış və maliyyə nəticələrinə dair əldə edilən nailiyyətlər

553) Sual: Əmlaklar tərkibi və yerləşməsinə görə necə qruplaşdırılır?

- A) Yayındırılmış dövriyyə vəsaitləri və maliyyə aktivləri**
- B) Əsas, pul və maliyyə qoyuluşları
- C) Qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və pul vəsaitləri
- D) Əsas, dövriyyə, pul vəsaitləri; hesablaşmalarda olan vəsaitlər (debitor borcları)
- E) Maliyyə qoyuluşları və pul vəsaitləri

554) Sual:Dövriyyə vəsaitlərinin tərkibinə nələr daxildir?

- A) Ehtiyatlar, debtor borcları, maliyyə qoyuluşları, pul vəsaitləri və s. dövriyyə aktivləri
- B) Minimum əmək haqqının 100 qat dəyərindən çox olan əşyalar
- C) Bir ildən çox xidmət edən əşyalar
- D) Dəyərindən asılı olmayaraq bir ildən az xidmət edən əşyalar
- E) Debitor borcları və pul vəsaitləri

555) Sual:Formalaşma mənbəyinə görə təşkilatın əmlakları necə qruplaşdırılır?

- A) Məqsədli maliyyələşmə və mənfəət
- B)** Xüsusi və borc öhdəlikləri
- C) Hesablaşmalardakı öhdəliklər, borclar və bank kreditləri
- D) Kapital, ehtiyat və uzunmüddətli ehtiyatlar
- E) Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə

556) Sual:Aşağıdakı vəsait mənbələrinin hansıları borc alınmış vəsaitlərə aid edilir?

- A) Qısa və uzunmüddətli bank kreditləri
- B) Təşkilatın uzunmüddətli öhdəlikləri
- C)** Bank kreditləri, borclar və kreditor borcları
- D) Təşkilatın hesablaşmalar üzrə əhdəlikləri
- E) Qısa müddətli bank kreditləri

557) Sual:Mühasibat uçotunun metodlarına daha geniş izahat verin.

- A) Təsərrüfat əməliyyatlarının balans ümumiləşdirilməsi
- B) Mühasibat uçotunu aparmaq üçün üsul və qaydaların məcmuu
- C) Əmlak, öhdəlik və təsərrüfat əməliyyatlarının balans ümumiləşdirilməsi
- D) Mühasibat uçotu predmetinin tanınması üsulu
- E)** Mühasibat uçotunun sənədləşmə, inventarlaşma, balans, qiymətləndirmə, kalkulyasiya etmə, hesablar sistemi, ikili yazılış və hesabat vasitəsilə mühasibat uçotunun predmetinin üsul və qaydalarının tanınması sistemi

558) Sual:Maliyyə hesabatlarının beynəlxalq standartlarına müvafiq olaraq mühasibat uçotunun islahatı Programı neçə bölmədən ibarətdir?

- A) Altı

- B) Beş
- C) Dörd
- D) İki**
- E) Yeddi

559) Sual: Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun konsepsiyası neçə bölmədən ibarətdir

- A) 6
- B) 9**
- C) 5
- D) 7
- E) 10

560) Sual: Mühasibat uçotu haqqında Qanun tənzimləmə obyekt kimi necə çıxış edir?

- A) Mühasibat uçotu üzrə hesabların açılmasına imkan yaradan kimi
- B) Mühasibat uçotunun ayrı-ayrı obyektlərinin metodologiyası kimi
- C) Mühasibat uçotu hesabatının təşkili və metodologiyası kimi**
- D) Mühasibat müşahidəsi üzrə obyektlərin qruplaşdırılması kimi
- E) Mühasibat uçotunun başqa elementlərinin düzgünlüyünü təmin edən kimi

561) Sual: Mühasibat uçotunun normativ tənzimlənməsi sisteminin səviyyəsini açıqla:

- A) Mühasibat uçotunun normativ tənzimlənməsinin beşmərhələli sistemi
- B) Mühasibat uçotunun normativ tənzimlənməsinin üçmərhələli sistemi
- C) Mühasibat uçotunun normativ tənzimlənməsinin dördmərhələli sistemi**
- D) Mühasibat uçotunun normativ tənzimlənməsinin ikimərhələli sistemi
- E) Mühasibat uçotunun normativ tənzimlənməsinin birmərhələli sistemi

562) Sual: Mühasibat xidmətinin vəzifəsi və təşkili, hansı daxili sənədlə rəsmiyyətə salınır?

- A) Yuxarı təşkilatın sərəncamı ilə
- B) Mühasibatlıq haqda əsasnamə ilə**
- C) Uçot siyasəti haqqında əmrlə
- D) Təşkilat rəhbərinin əmri ilə

E) Menecerin göstərişi ilə

563) Sual: Mühasibat uçotu haqqında Qanuna müvafiq olaraq təşkilatın baş mühasibini kim təyin edir?

- A) Menecer
- B) Mülkiyyətçilərin ümumi iclası
- C) Təşkilatın rəhbəri**
- D) Əmək kollektivinin qərarı
- E) Yuxarı təşkilatın rəhbəri

564) Sual: Əgər mühasibat (maliyyə) uçotunun məlumatları vergi uçotunun aparılması üçün lazım olan tələbləri ödəyirsə, onda həmin registrlər dəyişdirilməlidir?

- A) Dəyişdirilməyə bilər**
- B) Dəyişdirilməlidir
- C) Yeni uçot registrləri tərtib edilməlidir
- D) Unifikasiya edilmiş vergi uçotu tərtib edilməlidir
- E) Uçot standartlarında nəzərdə tutulan sənədlər tərtib olunmalıdır

565) Sual: Vergi Məcəlləsinə uyğun olaraq istənilən təsərrüfat subyekti müstəqil olaraq vergi uçotu registrlərini formalasdırıa bilərmi?

- A) Qanunla nəzərdə tutulan hallarda
- B) Bilər**
- C) Bilməz
- D) Yalnız hesablama metodu tətbiq edən müəssisələr tətbiq edə bilər
- E) Yalnız kassa metodu tətbiq edən müəssisələr tətbiq edə bilər

566) Sual: Yuxarıda sadalanan vəzifələrin yerinə yetirilməsi üçün dövlət vergi orqanlarına aşağıdakı nəzarət tədbirlərinin həyata keçirilməsi səlahiyyəti verilmişdir?

- A) vergi ödəyicisinin ərazi, bina, sənəd və əşyalarının baxışını keçirmək
- B) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə edilən ərazi və binalara daxil olmaq;
- C) yoxlama üçün zəruri olan sənədləri tələb etmək
- D) sənəd və nümunə kimi əşyaları götürmək
- E) Bütün cavablar düzdü**

567) Sual:Hansı müəssisələrdə mühasibat uçotunun sadə forması tətbiq olunur?

- A) Kassa metodu tətbiq edən müəssisələrdə
- B) material məsrəfləri çox tələb edən məhsul istehsalı (işlərin görülməsi) ilə məşğul olan, lakin azsaylı təsərrüfat əməliyyatları (bir qayda olaraq ayda otuzdan çox olmayan) həyata keçirən kiçik müəssisələrdə
- C) material məsrəfləri az tələb edən məhsul istehsalı (işlərin görülməsi) ilə məşğul olan və çoxsaylı təsərrüfat əməliyyatları (bir qayda olaraq ayda otuzdan çox olmayan) həyata keçirən kiçik müəssisələrdə
- D) material məsrəfləri az tələb edən məhsul istehsalı (işlərin görülməsi) ilə məşğul olan və kassa metodu tətbiq edən kiçik müəssisələrdə
- E) material məsrəfləri az tələb edən məhsul istehsalı (işlərin görülməsi) ilə məşğul olan və azsaylı təsərrüfat əməliyyatları (bir qayda olaraq ayda otuzdan çox olmayan) həyata keçirən kiçik müəssisələrdə

568) Sual:Mühasibat uçotunun sadə formasını tətbiq edən müəsisələr bütün təsərrüfat əməliyyatları hansı registrdə aparırlar?

- A) təsərrüfat fəaliyyəti faktlarının uçotu jurnalında (K-1 № li forma)
- B)** təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (K-1 № li forma)
- C) təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (V-1 № li forma)
- D) təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (K-2 № li forma)
- E) Təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (icmal cədvəllərində)

569) Sual:Vergi auditinin əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

- A) vergi və digər məcburi ödənişlərin hesablanması düzgünlüğünün yoxlanması
- B)** vergi qanunvericiliyinə əməl olunması;
- C) tətbiq edilmiş vergi dərəcələri və güzəştlərinin düzgünlüğünün yoxlanması
- D) tətbiq edilmiş vergi bəyannamələrinin düzgünlüğünün yoxlanması və onların vergi orqanlarına vaxtında təqdim edilməsi;
- E) Bütün cavablar düzdü

570) Sual:Vergi uçotunun məlumatlarını təsdiq edən əsas sənədlər hansılardır?

- A) Ilkin uçot sənədləri və sintetik və analitik mühasibat registrləri
- B) ilkin uçot sənədləri (mühasibat arayışı da daxil olmaqla), sintetik və analitik mühasibat uçotu registrləri, vergi bəyannamələri
- C) ilkin uçot sənədləri (mühasibat arayışı da daxil olmaqla), sintetik mühasibat uçotu registrləri və vergi bəyannamələri
- D) ilkin uçot sənədləri (mühasibat arayışı da daxil olmaqla), təsdiqedici sənədlər, analitik mühasibat uçotu registrləri
- E)** ilkin uçot sənədləri (mühasibat arayışı da daxil olmaqla), analitik mühasibat uçotu registrləri və vergi bəyannamələri

571) Sual:Mühasibat uçotunun sadə formasını tətbiq edən müəsisələr işçilərlə əməyin ödənişi üzrə hesablaşmaların və gəlir vergisi üzrə büdcə ilə hesablaşmaların uçotu hansı registrdə aparıllar?

- A) K-Nö 3 formalı jurnalda
- B) V-Nö 2 formalı cədvəldə**
- C) V-Nö 2 formalı jurnalda
- D) K-Nö 1 formalı kitabda
- E) K-Nö 1 formalı cədvəldə

572) Sual:əgər qanunvericilik vergitutma məqsədləri üçün ayrı-ayrı obyektlərin uçotunun qismən aparılmasını, yaxud onların daha sonra uçota alınmasını müəyyən edirəsə, onda müvafiq düzəlişlər nə vaxt edilir?

- A) ilkin sənədlərdə deyil, modifikasiya edilmiş mühasibat uçotu registrlərində informasiyanın formalaşması mərhələsində edilir
- B) ilkin sənədlərdə deyil, modifikasiya edilmiş mühasibat uçotu və ya analistik vergi uçotu registrlərində informasiyanın formalaşması mərhələsində edilir**
- C) ilkin sənədlərdə deyil, modifikasiya edilmiş analistik vergi uçotu registrlərində informasiyanın formalaşması mərhələsində edilir
- D) ilkin uçot sənədlərinə düzəlişlər edilməsi nəzərdə tutulduğda
- E) Hər ilin sonunda

573) Sual:Təsərrüfat subyektinin vergitutma sisteminin ilkin qiymətləndirilməsi aşağıdakı proseduralardan ibarətdir:

- A) mövcud təsərrüfat münasibətləri sisteminin hüquqi və vergi ekspertizası;
- B) Bütün cavablar düzdü**
- C) vergi ödəyicilərinə təsir edən əsas amillərin müəyyən edilməsi;
- D) vergi ödəmələrinin hesablanması metodikasının yoxlanması
- E) vergilərin hesablanması və ödənilməsinə görə məsul olan xidmətlərin funksiya və səlahiyyətlərinin öyrənilməsi və sənəd dövriyyəsinin qiymətləndirilməsi;

574) Sual:Vergitutma məqsədləri üçün ayrı-ayrı təsərrüfat əməliyyatlarının qeyd edilməsi əlavə ilkin sənədlərin tərtib olunmasını tələb edirmi?

- A) Həmin ilkin sənədlərdə uçot məlumatları toplanırsa
- B) edir
- C) etmir**
- D) qanunvericilikdə nəzərdə tutulmuş hallarda edir

E) məcəllədə nəzərdə tutulmuş hallarda edir

575) Sual: Vergi auditi müxtəlif əlamətləri üzrə əsasən aşağıdakı kimi təsnifləşdirilir:

- A) aparılma vaxtına görə
- B) yoxlanılan məsələlərin həcmindən görə;
- C) planlaşdırma (təyinat) üsuluna görə;
- D) aparılması üsuluna görə
- E) Bütün cavablar düzdü**

576) Sual: Əgər mühasibat uçotu registrlərindəki mövcud informasiya vergi bazasının müəyyənləşdirilməsi üçün kifayət deyilsə, onda vergi ödəyicisi yeni vergi uçotu registri necə formalasdırı bilər?

- A) Xüsusi formalı registrlər tətbiq etməklə
- B) mühasibat uçotu registrlərinə müəyyən rekvizitlər əlavə etməklə
- C) müstəqil olaraq tətbiq olunan mühasibat uçotu registrlərinə lazımi rekvizitlər əlavə etməklə**
- D) Vergilər Nazirliyinin müəyyən etdiyi formalarda müstəqil uçot registrləri tərtib etməklə
- E) Maliyyə Nazirliyinin müəyyən etdiyi formalarda müstəqil uçot registrləri tərtib etməklə

577) Sual: Əgər imkan daxilində müstəqil vergi uçotu registrləri sistemindən imtina edilməsi haqqında qərar qəbul edilərsə, onda hansı proseslər yerinə yetirilməlidir.

- A) Düzəliş etmədən həqiqi məlumat təsnifləşdirmək mümkün olsun
- B) mövcud maliyyə uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda heç bir düzəliş etmədən və asanlıqla həm mühasibat (maliyyə), həm də vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun
- C) mövcud mühasibat uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda heç bir düzəliş etmədən və asanlıqla həm vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun
- D) mövcud mühasibat uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda heç bir düzəliş etmədən və asanlıqla həm mühasibat (maliyyə), həm də vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun**
- E) mövcud mühasibat uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda müəyyən düzəlişlər etməklə və asanlıqla həm mühasibat (maliyyə), həm də vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun

578) Sual: Mühasibat (maliyyə) uçotu registrlərinə əsasən formalasmış vergi uçotu məlumatları hansı tələblərə cavab verməlidir?

- A) Mühasibat qanununda nəzərdə tutulan tələblərə uyğun
- B) uçot obyektlərinin (o cümlədən, nəticələri bir neçə hesabat dövründə uçota alınan, yaxud bir sıra illərə keçirilən əməliyyatların) xronoloji qaydada

fasiləsiz olaraq əks etdirilməsi tələblərinə

C) vergitutma məqsədləri üçün uçot obyektlərinin xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə

D) vergitutma məqsədləri üçün vergi bazasının (o cümlədən, nəticələri bir neçə hesabat dövründə uçota alınan, yaxud bir sıra illərə keçirilən əməliyyatların) xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə

E) vergitutma məqsədləri üçün uçot obyektlərinin (o cümlədən, nəticələri bir neçə hesabat dövründə uçota alınan, yaxud bir sıra illərə keçirilən əməliyyatların) xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə

579) Sual:Hansı sənədlər vahid informasiya massivini təşkil edir?

A) Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və fərqli mühasibat prosedur üsullarından istifadə edilməklə işlənmiş ilkin sənədlər

B) Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və eyni mühasibat prosesi üsullarından istifadə edilməklə işlənmiş ilkin sənədlər

C) Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və eyni vergi prosesi üsullarından istifadə edilməklə işlənmiş ilkin sənədlər

D) Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və eyni mühasibat prosesi üsullarından istifadə edilməklə işlənmiş ilkin sənədlər

E) əməliyyatların əks etdirilməsi üçün istifadə olunan sənədlər

580) Sual:İlkin uçot sənəd formaları hansı tələblərə cavab verməlidir?

A) Bütün cavablar düzdü

B) icmal uçot sənədlərindəki mövcud informasiya məlumatların lazımı dərəcədə dolğun olmasını təmin etməli

C) Mühasibin tələblərinə

D) bir uçot sənədi digərini təkrarlamalı və tamamlamalıdır

E) əgər müəssisənin fəaliyyəti nisbətən stabildirsə, ilkin uçot sənədlərinin quruluşu uzun müddət ərzində dəyişməz qalmalı

581) Sual:Unifikasiya edilmiş ilkin uçot sənəd formaları özündə aşağıdakı məcburi rekvizitləri əks etdirməlidir:

A) Bütün cavablar düzdü

B) sənədin adı

C) sənədin tərtib olunduğu tarix

D) sənədi tərtib edən müəssisənin adı

E) təsərrüfat əməliyyatının məzmunu

582) Sual:Analistik vergi uçotu registrleri nədir?

A) Kağız informasiya, EHM və istənilən maşın daşıyıcıları

- B)** Mühasibat uçotu hesablarında əks etdirilmədən vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hesabat (vergi) dövrü üçün mənfəət vergisinin vergitutma obyektləri haqqında vergi uçotu məlumatlarını qruplaşdırın və sistemləşdirən icmal sənəd formalarıdır
- C)** Vergitutma məqsədləri üçün uçot obyektlərinin (o cümlədən, nəticələri bir neçə hesabat ilində uçota alınan, yaxud bir neçə növbəti ilə keçirilən əməliyyatların) xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi formalarıdır
- D)** Vergi bəyannaməsində əks etdirmək üçün lazım olan vergi uçotu göstəriciləri və ilkin sənədlərdəki mövcud informasiyanın toplanması və sistemləşdirilməsi üsuludur
- E)** Vergi uçotu registrleri xüsusi formalar şəklində işlənib hazırlanmış kağız informasiya, EHM və istənilən maşın daşıyıcılarıdır

583) Sual: Əgər qanunvericilik vergitutma məqsədləri üçün ayrı-ayrı obyektlərin uçotunun qismən aparılmasını, yaxud onların daha sonra uçota alınmasını müəyyən edirsə, düzəlişlər hansı sənəddə və nə vaxt edilir?

- A) yalnız analistik vergi uçotu registrlərində informasiyanın formalasması mərhələsində
- B) ilkin sənədlərdə informasiyanın formalasması mərhələsində
- C)** modifikasiya edilmiş mühasibat uçotu və ya analistik vergi uçotu registrlərində informasiyanın formalasması mərhələsində
- D) mühasibat uçotu və ya analistik vergi uçotu registrlərində informasiyanın formalasması mərhələsində
- E) Mühasibat arayışında səbəblər göstərilməklə

584) Sual: Bütün ilkin uçot sənədləri hansı uçot çərçivəsində hüquqi qüvvəyə malikdir?

- A) İdarəetmə uçotu və ona bərabər olan uçot növləri
- B) Mühasibat və vergi uçotu
- C)** Yalnız vergi uçotu
- D) Yalnız mühasibat uçotu
- E) Mühasibat, vergi və idarəetmə uçotu

585) Sual: Satışdan olan gəlirlər hansı gəlirlərdən formalasır?

- A) Azqiymətli və tezköhnələn əşyaların satışından gəlirlər
- B) materialların, azqiymətli və tezköhnələn əşyaların satışından olan vəsaitlərindən
- C) satılmış məhsullara (mallara) görə alıcılardan daxil olmuş pul vəsaitlərindən
- D) qiymətli kağızların satışından və satılmış məhsullara (mallara) görə alıcılardan daxil olmuş pul vəsaitlərindən
- E)** satılmış məhsullara (mallara, işlərə, xidmətlərə) görə alıcılardan (sifarişçilərdən) daxil olmuş pul vəsaitlərindən

586) Sual: Vergi qanunvericiliyinə əsasən hansı əməliyyatlar mal, iş və xidmətlərin satışı kimi qiymətləndirilir?

- A) əvəzi ödənilməklə və ya əvəzsiz olaraq mallara görə mülkiyyət hüququnun bir şəxs tərəfindən digərinə verilməsi, bir şəxs tərəfindən digərinə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)
- B) əvəzi ödənilməklə və ya əvəzsiz olaraq mallara görə sənədlərin bir şəxs tərəfindən digərinə verilməsi, bir şəxs tərəfindən digərinə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)
- C) əvəzi ödənilməklə və ya əvəzsiz olaraq mallara görə sənədlərin bir şəxs tərəfindən digərinə verilməsi və əvəzində işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)
- D) İşlərin görülməsi və xidmətlərin göstərilməsi
- E) əvəzi ödənilməklə mallara görə mülkiyyət hüququnun bir şəxs tərəfindən digərinə verilməsi, bir şəxs tərəfindən digərinə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)

587) Sual:Hansı halda əmlak (mal, məhsul, iş, xidmət) və əmlak hüququ əvəzsiz olaraq alınmış hesab olunur?

- A) əmlakin alınması və sonradan geri qaytarılması
- B) həmin əmlakin alınması onu alan tərəfdə geri satmaq və ya onun dəyərini ödəmək, yaxud onu verən tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın
- C) həmin əmlakin alınması onu alan tərəfdə geri qaytarmaq və ya onun dəyərini almaq, yaxud onu verən tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın
- D) həmin əmlakin alınması onu alan tərəfdə geri qaytarmaq və ya onun dəyərini ödəmək, yaxud onu alan tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın
- E) həmin əmlakin alınması onu alan tərəfdə geri qaytarmaq və ya onun dəyərini ödəmək, yaxud onu verən tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın

588) Sual:əməliyyat gəlirlərinə aşağıdakılardaxildir:

- A) birgə fəaliyyətdən olan mənfəət və müəssisənin pul vəsaitlərinin istifadəyə verilməsindən alınmış faizlər
- B)** Bütün cavablar düzdü
- C) müəssisə aktivlərinin ödənişlə müvəqqəti istifadəyə təqdim edilməsindən alınan gəlirlər;
- D) ixtiraya görə patentin, sənaye nümunələri və digər intellektual mülkiyyət nümunələrinə görə hüququn təqdim edilməsindən olan gəlirlər (royalti);
- E) digər müəssisələrin nizamnamə kapitalında iştirakdan olan gəlirlər (qiymətli kağızlar üzrə faiz gəlirləri də daxil olmaqla);

589) Sual:Müəssisənin son maliyyə nəticələri nədən formalasır?

- A) Əsas vəsaitlərin və digər əmlakın satışından olan maliyyə nəticələri
- B) Məhsulların satışından olan maliyyə nəticələri
- C) Qeyri maddi aktivlərin satışından olan maliyyə nəticələri

D) Satışdankənar əməliyyatlardan olan və bu əməliyyatlar üzrə xərclərin məbləği qədər azaldılmış maliyyə nəticələri

E) Bütün cavablar düzdü

590) Sual:Məhsulların satışından olan mənfəət nədir?

A) Bütün cavablar düzdü

B) mövcud bazar qiymətləri ilə (ƏDV və aksiz xaric) məhsul satışından əldə edilmiş pul vəsaitləri və onun istehsalına (satışına) çəkilmiş məsrəflər (onların maya dəyəri) arasındaki fərqdən ibarətdir.

C) məhsulların faktiki qiymətləri ilə (ƏDV və aksiz xaric) məhsul satışından əldə edilmiş pul vəsaitləri və onun istehsalına (satışına) çəkilmiş məsrəflər (onların maya dəyəri) arasındaki fərqdən ibarətdir

D) məhsulların faktiki maya dəyəri ilə (ƏDV və aksiz xaric) məhsul satışından əldə edilmiş pul vəsaitləri və onun istehsalına (satışına) çəkilmiş məsrəflər (onların maya dəyəri) arasındaki fərqdən ibarətdir

E) məhsulların tam maya dəyəri ilə (ƏDV və aksiz xaric) məhsul satışından əldə edilmiş pul vəsaitləri və onun istehsalına (satışına) çəkilmiş məsrəflər (onların maya dəyəri) arasındaki fərqdən ibarətdir

591) Sual:Hansı gəlirlər əməliyyat gəlirləri adlanır?

A) Uzun müddəti aktivlərin satışından olan gəlirlər

B) Əmlak satışından olan gəlirlər

C) Qiymətli kağızların satışından olan gəlirlər

D) Material qiymətlilərinin satışından olan gəlirlər

E) Satışdankənar əməliyyatlardan olan gəlirlər

592) Sual:Balans mənfəəti nədir?

A) məhsulun (işlərin, xidmətlərin), əsas vəsaitlərin, material qiymətlilərinin və digər aktivlərin satışından olan mənfəət

B) Qeyri-maddi aktivlərin satışından olan mənfəət

C) məhsulun (işlərin, xidmətlərin), əsas vəsaitlərin, material qiymətlilərinin və digər aktivlərin satışından və satışdankənar əməliyyatlardan olan mənfəət

D) məhsulun (işlərin, xidmətlərin), material qiymətlilərinin və digər aktivlərin satışından və satışdankənar əməliyyatlardan olan mənfəət

E) məhsulun (işlərin, xidmətlərin), material qiymətlilərinin və digər aktivlərin satışından və satışdankənar əməliyyatlardan olan mənfəət

593) Sual:Büdcə ilə hesablaşmaların məqsəd və vəzifəleri kimi aşağıdakılari göstərmək olar:

A) büdcə ilə hesablaşmaların müəyyən edilmiş formalarına riayət edilməsi üzərində nəzarət edilməsi;

B) Bütün cavablar düzdü

- C) bütçə ilə hesablaşmaların tamlığı, düzgülüyü və vaxtında həyata keçirilməsi üzərində nəzarət edilməsi;
- D) vaxtı keçmiş borcların olması məqsədilə bütçə ilə hesablaşmaların vaxtında yoxlanılması;
- E) vergi bazasının tam və düzgün müəyyən edilməsi

594) Sual:Mövcud qanunvericiliyə uyğun olaraq müəssisələrin vergiyə cəlb edilməsi aşağıdakıları nəzərdə tutur:

- A) Bütün cavablar düzdü
- B) vergitutma obyektinin həcminin müəyyən edilməsi
- C) uçot göstəricilərinə əsasən formalaşmış vergitutma bazası və müəyyən edilmiş vergi dərəcəsinə əsasən bütçəyə ödəniləsi vergi məbləğinin hesablanması;
- D) hesablanmış vergi ödənişləri üzrə bütçə ilə hesablaşmaların həyata keçirilməsi
- E) vergi bəyannamələrinin tərtib və vergi orqanlarına təqdim edilməsi

595) Sual:Vergi uçotu registrleri nədir?

- A) Təsərrüfat subyekti tərəfindən mühasibat uçotunun məlumatlarına əsasən tətbiq edilən ilkin uçot formalarıdır
- B) Təsərrüfat subyekti tərəfindən vergi uçotunun aparılması üçün tətbiq edilən ilkin uçot formalarıdır
- C) Təsərrüfat subyekti tərəfindən vergi uçotunun aparılması üçün tətbiq edilən icmal uçot formalarıdır
- D) Təsərrüfat subyekti tərəfindən mühasibat uçotunun məlumatlarına əsasən tətbiq edilən ilkin uçot formalarıdır
- E) uçot məlumatlarına əsasən tətbiq edilən ilkin uçot formasıdır

596) Sual:Vergilər üzrə bütçə ilə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün mühasibat uçotunun hesablar planında hansı hesab nəzərdə tutulmuşdur?

- A) 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəər”
- B) 334-1 “Mənfəətdən bütçəyə ödəmələr”
- C) 801 “Mənfəət və zərərlər”
- D) 521 “Vergi öhdəlikləri”
- E) 241 “Əvəzləşdirilən ƏDV”

597) Sual:Müəssisələrin satışdankənar əməliyyatlardan əldə edilən gəlirləri ümumilikdə aşağıdakı kimi qruplaşdırılır:

- A) icarəyə verilmiş vəsaitlərdən olan gəlirlər
- B) ümidsiz borcların daxil olmasından gəlirlər
- C) veksellərdən olan gəlirlər

D) Bütün cavablar düzdü

E) maliyyə əməliyyatlarından olan gəlirlər

598) Sual:Şübhəli borclar üzrə ehtiyat gəlirdən çıxılan xərclərə aid edilirmi?

A) Edilir

B) Yalnız müəssisənin sərəncamında qalan mənfəət hesabına yaradıla bilər

C) Edilmir

D) Mənfəət hesabına yaradıla bildikdə

E) Qanunvericilikdə müəyyən edilmiş həddə edilir

599) Sual:Satış pulunun yükləmə üzrə (hesablama) metodu ilə uçota alındığı hallarda müəssisələr şübhəli borclar üzrə ehtiyat yaratmaq hüququna malikdirlər?

A) Nadir hallarda malikdir

B) Yalnız “ödəmə üzrə” (kassa) metodunun tətbiqi zamanı malikdirlər

C) Malikdirlər

D) Hər iki metodun tətbiqi zamanı malikdirlər

E) Malik deyillər

600) Sual:Ödəmə müddəti başa çatmış və zəmanətlə təmin olunmamış debitor borcları şübhəli borclar hesab olunurmu?

A) Olunur

B) Olunmur

C) Yalnız kassa metodunun tətbiqi zamanı Olunur

D) Çox hallarda olunmur

E) Yalnız “ödəmə üzrə” metodunun tətbiqi zamanı Olunur

601) Sual:Əksər müəssisələr hesablama metodunu (yükləmə üzrə) tətbiq edirsə, onda məhsulların satışından olan gəlirlər hansı fakt üzrə uçota alınırlar?

A) malların yüklenməsinin hər bir mərhələ üzrə yerinə yetirilmiş işlərin ödənişi üzrə

B) malların yüklenməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktı üzrə

C) Göstərilən xidmətlərin dəyərinin ödənişi faktı üzrə

D) yüklenmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi faktı üzrə

E) işlərin yerinə yetirilməsinin hər bir mərhələ üzrə ödənişi üzrə

602) Sual: Tikinti müəssisələrində, elmi-tədqiqat və sınaq-konstruksiya işləri ilə məşğul olan sahələrdə yerinə yetirilmiş işlər bir neçə mərhələdən ibarət olduğu üçün satış pulu kimi nə qəbul edilir?

- A) malların yüklenməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktı
- B) Yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi üzrə
- C) malların yüklenməsinin hər bir mərhələ üzrə yerinə yetirilmiş işlərin ödənişi üzrə
- D) yüklənmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi faktı
- E) hər bir mərhələ üzrə yerinə yetirilmiş işin ödənişi

603) Sual: Əgər müəssisə satışdan olan gəlirləri məhsulların yüklenməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi faktı üzrə müəyyən edərsə, onda bu halda vergilərin ödənilməsi üzrə öhdəlik nədən asılı olmayaraq yaranır?

- A) yüklənmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi faktı
- B) İşlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktı
- C) alıcılardan (debitorlardan) pul vəsaitlərinin alınması faktından
- D) malların yüklenməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktı
- E) alıcıların (debitorların) pul vəsaitlərini ödəmək öhdəliyinin yaranması faktı

604) Sual: Dövriyyədən kənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) satışından əldə edilən mənfəət (zərər) məbləği necə hesablanılır?

- A) ƏDV və aktivləri çıxməq lazımdır
- B) həmin qiymətlilərin satışından olan (buraxılmış qiyməti ilə) pul vəsaitləri ilə həmin qiymətlilərin əldə edilməsinə, satışına çəkilmiş məsrəflər və dolayı vergilər (ƏDV, aksizlər) arasındaki fərq kimi
- C) həmin qiymətlilərin satışından olan gəlirlərdən onların qalıq dəyərindən, satışına çəkilmiş məsrəflər və dolayı vergilər (ƏDV, aksizlər) və kommersiya xərclərini çıxməq lazımdır
- D) həmin qiymətlilərin satışından olan gəlirlərdən onların ilkin dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxməq lazımdır
- E) həmin qiymətlilərin satışından olan gəlirlərdən onların qalıq dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxməq lazımdır

605) Sual: Material qiymətliləri və digər aktivlərin satışından olan mənfəət (zərər) məbləği necə hesablanılır?

- A) həmin qiymətlilərin satışından olan gəlirlərdən onların ilkin dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxməq lazımdır
- B) həmin qiymətlilərin satışından olan gəlirlərdən onların qalıq dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxməq lazımdır
- C) həmin qiymətlilərin satışından olan gəlirlərdən satışına çəkilmiş məsrəflər və dolayı vergilər (ƏDV, aksizlər) və kommersiya xərclərini çıxməq lazımdır

D) ƏDV, aksizlər və kommersiya xərclərini çıxmaq lazımdır

E) həmin qiymətlilərin satışından olan (buraxılış qiyməti ilə) pul vəsaitləri ilə həmin qiymətlilərin əldə edilməsinə, satışına çəkilmiş məsrəflər və dolayı vergilər (ƏDV, aksizlər) arasındaki fərq kimi

606) Sual: Keçmiş illərə aid olan, lakin cari ildə aşkar edilmiş mənfəət (zərər) hansı dövrün maliyyə nəticələrinə aid edilir?

- A) hesabat rübünnü
- B) hesabat ilindən sonrakı dövrün
- C) hesabat ilinin**
- D) Cari hesabat dövrünün
- E) gələcək dövrlərin

607) Sual: Hesabat dövründə əldə edilmiş, lakin növbəti hesabat dövrlərinə aid olan gəlirlər hansı dövrün gəlirləri kimi uçota alınır?

- A) hesabat ilindən sonrakı dövrün
- B) cari hesabat dövrünün
- C) gələcək dövrlərin gəlirləri kimi**
- D) hesabat ilinin
- E) Hesabat dövrünün

608) Sual: 521 sayılı hesabın debet və kredit dövriyyələri üzrə nə əks olunur?

- A) Krediti üzrə büdcədən əvəzləşdiriləcək, debeti üzrə isə faktiki olaraq büdcəyə köçürülmüş (ödənilmiş) vergi məbləği
- B) Debet üzrə faktiki olaraq büdcəyə köçürülmüş vergi məbləği kredit üzrə büdcənin müəssisəyə olan borcu
- C) Krediti üzrə büdcənin müəssisəyə olan borcu, debeti üzrə isə faktiki olaraq büdcəyə köçürülmüş (ödənilmiş) vergi məbləği, yaxud əvəzləşdiriləcək vergi məbləği
- D) Krediti üzrə faktiki olaraq büdcəyə köçürülmüş (ödənilmiş) vergi məbləği, debeti üzrə isə büdcəyə ödəniləcək, yaxud büdcənin müəssisəyə olan borcu (əvəzləşdiriləcək vergi məbləği)
- E) Krediti üzrə büdcəyə ödəniləcək, debeti üzrə isə faktiki olaraq büdcəyə köçürülmüş (ödənilmiş) vergi məbləği, yaxud büdcənin müəssisəyə olan borcu (əvəzləşdiriləcək vergi məbləği)**

609) Sual: Vergi uçotunun məlumatlarını təsdiq edən əsas ilkin uçot sənədləri hansılardır?

- A) analitik mühasibat uçotu registrleri və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)**
- B) Vergi bəyannamələri

- C) vergi hesab-fakturaları və vergi bəyannamələri
- D) vergi hesab-fakturaları və vergi bəyannamələri (mühəsibat arayışı da daxil olmaqla)
- E) sintetik mühəsibat uçotu registrleri və vergi bəyannamələri (mühəsibat arayışı da daxil olmaqla)

610) Sual: Baş mühəsibə hesablanan əmək haqqı hansı xərcin tərkibində uçota alınır?

- A) Kommersiya xərcləri
- B) Ümumistehsalat xərcləri
- C) Ümumtəsərrüfat xərcləri**
- D) Əsas istehsalat
- E) Tədavül xərcləri

611) Sual: Müstəqim məsrəflər məhsul buraxılışının həcmindən asılıdır mı?

- A) Asılı deyil
- B) Hə**
- C) Yox
- D) Bir sıra hallarda ya hə yada yox
- E) Asıldır

612) Sual: Müstəqim məsrəflər hansı hesabda uçota alınır?

- A) Ümumistehsalat
- B) Kalkulyasiya edici**
- C) Yığıb – bölüşdürücü
- D) Müqaisə edici
- E) Əsas istehsalat

613) Sual: əsas istehsalata material buraxılmışdır əməliyyatına düzgün yazılışı təyin et:

- A) Dt 44 (202/3) Kt 10 (201/1)
- B) Dt 21 (201/3) Kt 10 (201/1)
- C) Dt 26 (202/3) Kt 10 (201/1)
- D) Dt 20 (202/3) Kt 10 (201/1)**
- E) Dt 25 (202/3) Kt 10 (201/1)

614) Sual:əmək haqqı vermək üçün Hesablaşma hesabından kassaya nəqd pul alınmışdır əməliyyatına düzgün yazılışı təyin et:

- A) Dt 55 (, 224) Kt 51 (, 223)
- B) Dt 51 (, 223) Kt 50 (, 221)
- C) Dt 50 (, 221) Kt 71 (, 244)
- D) Dt 52 (, 224) Kt 51 (, 223)
- E) Dt 50 (, 221) Kt 51 (, 223)**

615) Sual:İqtisadi subyektlərin hansı göstəriciləri maliyyə nəticəsinə aid edilir?

- A) Xərc və itkilər
- B) Gəlir və xərclər
- C) Maliyyə prosesləri
- D) Mənfəət və zərər**
- E) Kapital və fondlar

616) Sual:Uçot jurnal-order formasının əsasını hansı registrlər təşkil edir?

- A) bütün cavablar düzgündür
- B) təsərrüfat əməliyyatlarının uçotu jurnalı
- C) memorial-orderlər
- D) tabulyaqramlar
- E) jurnal-orderlər**

617) Sual:Uçotun avtomatlaşdırılmış formasının əsasını hansı registrlər təşkil edir?

- A) bütün cavablar səhvdir
- B) təsərrüfat əməliyyatlarının uçotu jurnalı (kitabı)**
- C) memorial-orderlər
- D) hesabların təhlili
- E) jurnal orderlər

618) Sual:Uçotun sadələşdirilmiş formasının əsasını hansı registrlər təşkil edir?

- A) hesabların təhlili**

B) təsərrüfat əməliyyatlarının uçotu kitabı

C) memorial-orderlər

D) analitik cədvəllər

E) jurnal-orderlər

619) Sual:Jurnal- orderlər hansı əlamətlərinə görə doldurulur

A) bütün cavablar səhvdir

B) analitik

C) kredit

D) debet

E) sadələşdirilmiş

620) Sual:Uçotun jurnal-order formasında vedomostlar hansı əlamətlərinə görə doldurulur?

A) bütün cavablar səhvdir

B) analitik

C) kredit

D) debet

E) sadələşdirilmiş

621) Sual:Ucotun jurnal-order formasının əsasını neçə jurnal-order təşkil edir?

A) 15

B) 1

C) Qeyri-məhdud sayda

D) 5

E) 10

622) Sual:Jurnal-orderlərdəki hansı hesablar üzrə sintetik və analitik uçot aparılır?

A) 201 “Material ehtiyatları”

B) 531 “ Malsatan və podratçıları qısamüddətli kreditor borcları”

C) 521 “Vergi öhtəlikləri

D) 542 “Gələcək hesabat dövrün gəlirləri”

E) 545 “ Digər qısamüddətli öhdəliklər”

623) Sual: Uçotun sadələşdirilmiş formasında hansı registr dövriyyə vedomostunu əvəz edir?

- A) bütün cavablar düzgündür
- B) balans
- C) təsərrüfat əməliyyatlarının uçotu kitabı**
- D) pul vəsaitlərinin uçotu vedomostu memorial-order
- E) jurnal-order

624) Sual: Mühəsibat uçotu sistemində hansı formalar tətbiq edilir?

- A) bütün cavablar düzdür
- B) jurnal-order
- C) memorial-order
- D) avtomatlaşdırılmış
- E) sadə

625) Sual: 11. Uçotun sadələşdirilmiş formasında təsərrüfat əməliyyatlarının uçotu kitabında təsərrüfat, əməliyyatları yzrə yazılışlar hansı qaydada həyata keçirilir?

- A) bütün cavablar səhvdir
- B) istənilən**
- C) xronoloji
- D) artan yekunla
- E) balans

626) Sual: Uçotun sadələşdirilmiş forması hansı müəssisələr üçün xarakterikdir?

- A) şirkətlər
- B) istehsalat
- C) ticarət
- D) kiçik**
- E) orta

627) Sual: Uçotun memorial-order formasının əsasını registrlər təşkil edir?

- A) bütün cavablar səhvdir
- B) təsərrüfat əməliyyatlarının uçotu kitabı
- C) memorial-orderlər**
- D) hesabların təhlili
- E) təsərrüfat əməliyyatlarının uçotu jurnalı

628) Sual: Baş kitab nəyi təcəssüm etdirir?

- A) hesabların təhlilini
- B) sistemli yığma registrləri
- C) bütün cavablar düzgündür
- D) qruplaşma vedomostunu**
- E) analitik uçot kartoçmasını

629) Sual: Təsərrüfat əməliyyatlarının uçotu kitabında yazılışlar hansı sənədlər əsasında həyata keçirilir?

- A) mühasibat arayışları
- B) dövriyyə cədvəlləri
- C) ilk sənədlər**
- D) analitik uçot kartoçkaları
- E) jurnal-orderlər

630) Sual: Jurnal-orderlərdə yazılışlar hansı sənədlər əsasında həyata keçirilir?

- A) memorial-orderlər
- B) dövriyyə cədvəlləri
- C) ilk sənədlər**
- D) analitik uçot kartoçkaları
- E) mühasibat arayışları

631) Sual: Debitor və kreditorlarla hesablaşmaların analitik uçotu üçün hansı registr nəzərdə tutulmuşdur:

- A) Tək və çoxsütunlu
- B) Kontokorrent**

- C) Material
- D) Çoxsütunlu
- E) Tək sütunlu

632) Sual: Aşağıdakı səhv yazılış üçün necə düzəliş edilir? Ödəmə cədvəlinə əsasən 20000 manat əmək haqqı verilmişdir. Mühasib onu 1 №-li jurnal-orderdə 50 (221) hesabın kreditində 200000 manat kimi əks etdirilmişdir. Bu yazılışa necə düzəliş verilməlidir?

- A) Bütün hallarda əlavə yazılış metodu tətbiq edilir
- B) 200000 manat məbləğinə storno yazılışı aparılmalı
- C) Pul sənədlərində düzəliş aparılmır
- D) Düzəliş korrektura üsulu ilə aparılır
- E) 200000 manata storno, 20000 manata isə növbəti hesabat dövründə əlavə yazılış aparılır

633) Sual: Kiçik müəssisələrin əmlaklarının uçotunda hansı sadələşdirilmiş formanın mühasibat registrindən – təsərrüfat əməliyyatının uçot kitabından (1 c -1 №-li formadan) istifadə edilir?

- A) 4 və 5 №-li mühasibat uçotunun registr-cədvəllərdən istifadə edilən zaman
- B) 2, 3 №-li cədvəl registrlərdən istifadə edilməklə mühasibat uçotunun formalarından istifadə edən zaman
- C) 5 və 6 №-li mühasibat uçotunun registr-cədvəllərdən istifadə edilən zaman
- D) 9 №-li mühasibat uçotu cədvəllərindən istifadə edən zaman
- E) Kiçik müəssisələrin əmlakının uçotunda istifadə etməməklə mühasibat uçotunun sadələşdirilmiş formasından istifadə edən zaman

634) Sual: Uçot registrlərində səhvlərin əlavə yazılış üsulu ilə düzəldilməsi hansı hallarda tətbiq edilir?

- A) Uçot registrlərində əlavə yazılış aparmaq tələb olunduqda
- B) Uçot registrindəki yekunun səhv olması və onda tərtib edilmiş müxabirləşmədə dəyişiklik aparmaq tələb olunmadıqda
- C) Uçot registrlərindəki hesabların müxabirləşməsi düzgün, ancaq ondakı məbləğ az əks etdirildikdə
- D) Yekunların uçot registrlərində yekunun səhv hesablanması müəyyən edildikdə və onların tam yaxud hissə ilə düzəldilməsi aparıldıqda
- E) Uçot məlumatlarının tələb olunandan az yaxud artıq əks etdirilməsində

635) Sual: Qırmızı storno düzəliş üsulu, registrlərdəki düzəlişlərin aparılmasında hansı hallarda tətbiq edilir?

- A) Registrlərdəki yekun məbləğlərinin balansa uyğun əks etdirilməsi tələb olunduqda
- B) Uçot registrlərindəki yekunların səhv olması müəyyən edildikdə və hesabların müxabirləşməsində dəyişikliyin aparılması tələb olunmadıqda
- C) Hesablardakı müxabirləşmənin registrlərdəki yazılışlarının düzgün, məbləğin isə az əks etdirilməsi müəyyən edildikdə

- D)** Uçot registrlərində aparılan yazılışlarda səhv müəyyən edildikdə və buna görə həmin səhvi düzəltmək üçün hissə ilə və tam yazılış aparıldıqda
E) Əməliyyatın tələb olunandan az yaxud artıq əks etdirilməsində sözü gedən üsulla düzəldilməsi tələb olunduqda

636) Sual: Yekunu Baş kitaba köçürdükdən sonra jurnal-orderdə buraxılmış səhvi necə düzəltmək olar?

- A) Səhv olan məbləğ mühasibat uçotunun registrində yazıldıqdan sonra düzəliş aparılır
B) Jurnal-orderdəki səhv yazılışın üzərindən xətt çəkib, onun üzərindəki düz olan məbləq yazılır
C) Baş kitabdakı səhv yazılış korrektura üsulu ilə düzəldilir
D) Səhv olan məbləğ az yazıldıqda, tələb olunan məbləğə əlavə yazılış aparılır. Əksinə olduqda isə “qırmızı storno” metodu ilə mühasibat yazılışı tərtib edilir
E) Baş kitaba ayrı sətirdə yazılıan məlumata dair yazılıan arayışın məbləğinə, uçot registrində düzəliş aparmaqla yerinə yetirilir

637) Sual: Kvartallıq hesabat tərtib edildikdən sonra, hesabatda buraxılmış səhv necə düzəldilir?

- A) Həm əlavə həm də korrektura üsulu ilə düzəliş aparılır
B) Düzəliş aparılmır
C) Düzəliş əlavə yazılış metodu ilə yaxud vergi xidmətinin yazılı icazəsi ilə korrektura üsulu ilə aparılır
D) Düzəliş korrektura üsulu ilə aparılmaqla vergi xidmətinə məlumat verilir
E) “Qırmızı storno” üsulu ilə düzəliş aparılır

638) Sual: Mühasibat uçotunun registrlərini tətbiq etməklə kiçik müəssisələrdə hansı cədvəllərdən istifadə edilir?

- A) 3 və 4 №-li cədvəllərdən
B) B-1 və B-2 №-li cədvəllərdən
C) B-5 və B-6 №-li cədvəllərdən
D) B-1 və B-9 – daxil olmaqla cədvəllərdən
E) B-9 №-li cədvəldən

639) Sual: Mühasibat uçotunun formaları nəyi təcəssüm etdirir?

- A) uçot kartını
B) vedomostların siyahisini
C) ilk sənədləri
D) biri-birilə əlaqəsi olan uçot registrləri sistemini
E) sənədlərin təsnifatını

640) Sual:Bazar qiymətinin müəyyən olunması üçün təyin olunmuş nişanələri açıqla:

- A) Ticarət vahidləri
- B) Bir aktiv üzrə ticarət əməliyyatları
- C) İstehsalçı və istehlakçı
- D) Açıq qiymətin mövcudluğu
- E) Yuxarıda göstərilən nişanələrin məcmuu

641) Sual:Ödənişlə alınan əmlakların qiymətləndirilməsi hansı üsulla yerinə yetirilir?

- A) Topdan dəyərlə
- B) Bazar dəyəri ilə
- C) Əmlakın alınmasına çəkilən həqiqi xərc və onların obyektə daşınmasına çəkilən əlavə xərci toplamaqla
- D) Pərakəndə dəyərlə
- E) Təhvil verən tərəfin uçotunda istifadə olunan dəyərlə

642) Sual:əvəzsiz alınan əmlakın qiymətləndirilməsi hansı dəyərdən asılı olaraq qiymətləndirilir?

- A) Topdan qiymətdən
- B) Müqavilə qiymətdən
- C) Pərakəndə qiymətdən
- D) Təhvil verən tərəfin uçotda istifadə olunan dəyərindən
- E) Bazar qiymətindən

643) Sual:İnvestorlar üçün maliyyə qoyuluşları uçot və hesabatda necə əks etdirilir?

- A) Topdan qiymətlə
- B) Bazar dəyəri ilə
- C) İlk dəyərlə
- D) Həqiqi məsrəflər məbləği ilə
- E) Balans dəyəri ilə

644) Sual:Müəssisənin özü tərəfindən istehsal edilən əmlaklar necə qiymətləndirilir?

- A) Maya dəyəri ilə

- B) Əmlakın alınmasına çəkilən həqiqi xərci və onun obyektdə gətirilməsinə qədər olan əlavə xərci toplamaqla
- C) Pərakəndə dəyərlə
- D) Obyektin yaradılması ilə bağlı həqiqi məsrəflərin məbləği ilə**
- E) Bazar dəyəri ilə

645) Sual: Satış üçün nəzərdə tutulan məhsullar mühasibat uçotu və hesabatında necə əks etdirilir?

- A) Pərakəndə qiymətlə
- B) Normativ maya dəyəri ilə
- C) Plan maya dəyəri ilə
- D) Həqiqi istehsal maya dəyəri ilə**
- E) Uçot qiyməti ilə

646) Sual: Bitməmiş istehsalda məsrəflər uçot və hesabatda hansı dəyərlə əks etdirilir?

- A) Sənaye maya dəyəri ilə
- B) Normativ maya dəyəri ilə
- C) Həqiqi maya dəyəri ilə**
- D) Plan maya dəyəri ilə
- E) Tam maya dəyəri ilə

647) Sual: Ticarət və ictimai iaşə müəssisələrində olan malların qiymətləndirilməsində hansı qiymətlərdən istifadə edilir?

- A) Bazar
- B) Topdan, alış
- C) Pərakəndə, müqavilə
- D) Pərakəndə, satış
- E) Topdan, pərakəndə, müqavilə, azad, alış, satış**

648) Sual: Bölüşdürülməyən mənfəət (ödənilməyən zərər) hesabının debeti, Təsisçilərlə hesablaşmalar hesabının krediti yazılışı nəyi göstərir?

- A) Mənfəətin bank krediti üzrə borcların ödənilməsinə yönəldilməsi
- B) Gəlirin təşkilatın mülkiyyətçisinə hesablanması**
- C) Mənfəətin xeyriyyə fəaliyyətinə yönəldilməsi
- D) Mənfəətin təşkilatın fəaliyyətinin genişləndirilməsinə yönəldilməsi

E) Mənfəətin həvəsləndirmə fondlarına yönəldilməsi

649) Sual: Bankın qısa müddətli ssudaları, hesablaşma hesabına köçürülmüşdür əməliyyatına düzgün yazılışı təyin et:

- A) Dt 50 (221) Kt 79 (223)
- B) Dt 51 (223) Kt 95 (171,211)
- C) Dt 52 (224) Kt 94 (173,213)
- D) Dt 51 (223) Kt 94 (173,213)**
- E) Dt 50 (221) Kt 73 (177)

650) Sual: Dövriyyə cədvəlinin əsas hesablama təyinatı nə ilə izah olunur?

- A) Dövriyyə cədvəli balans tərtib edilməsini təmin edir
- B) Uçot yazılışlarının yoxlanması, balans tərtib edilməsi və təşkilatın əmlakının vəziyyəti və dəyişməsi ilə ümumilikdə tanış olmaq üçün bütün sintetik hesablar üzrə dövriyyə və qalıqların məbləqlərini dövrü ümumiləşdirmək**
- C) Mühasibat uçotunun düzgün aparılmasına nəzarəti təyin etmək
- D) Təşkilatın əmlakı ilə ümumilikdə tanış olmaq üçün mühasibat uçotunun məlumatlarını ümumiləşdirmək
- E) Hesabat tərtib etmək üçün zəruri məlumatlar əldə etmək

651) Sual: Yekunların saxlanması üçün sintetik hesablar üzrə dövriyyə cədvəlinin hansı sütununda bərabərlik gözlənilməlidir:

- A) Dövriyyə cədvəlinin son qalıqlarının bərabər olması
- B) İlk debet və kredit qalıqlarının son debet və kredit qalıqlarının yekununa bərabər olması
- C) İlk debet qalığının kredit dövriyyəsinin yekununa bərabər olması
- D) Debet dövriyyəsi yekununun, son kredit qalığının yekununa bərabər olması
- E) İlk debet qalığı yekununun ilk kredit qalığının yekununa; debet dövriyyəsinin kredit dövriyyəsinin; son debet qalığının son kredit qalığına bərabər olması**

652) Sual: Hesablarda əmlakın, kapitalın və öhdəliklərin hərəkətini əks etdirilən əks tərəfin texniki terminlərini açıqla:

- A) İlk və son qalıq
- B) Debet və kredit**
- C) Aktiv və passiv
- D) Mədaxil və məxaric
- E) Daxilolma və xaricolma

653) Sual:Məzmununa görə hesablar planının hansı bölməsində ciddi dəyişiliklik aparılmışdır?

- A) 4,3,5 (2,3,9)
- B) 1,2,4 (2,3,1)
- C) 5,6,3 (4,7,2)
- D) 7,8,6 (1,2,9)**
- E) 4,2,3 (5,6,8)

654) Sual:Azərbaycanda hesablar planının ardıcıl istifadəsində hansı modeldən istifadə edilir?

- A) Xətti model
- B) Matrik model
- C) Milli model
- D) Xətti-iərarxakıq model**
- E) Beynəlxalq model

655) Sual:Dövriyyə cədvəli üçün əsasən nə tərtib olunur?

- A) Baş kitab
- B) Jurnal
- C) Köməkçi cədvəllər
- D) Sintetik və analitik registrlər
- E) Qəti balans**

656) Sual:Dövriyyə cədvəli ilk dəfə nə vaxt tətbiq edilməyə başlamışdı?

- A) Uçot registrlərinin təkmilləşdirildiyi dövrde
- B) Hesabdarlığın qədim İtaliya formasının tətbiq olunduğu dövrde
- C) Hesabdarlığın yeni İtaliya formasının tətbiq olunduğu dövrde**
- D) Hesabdarlığın Almaniya formasının tətbiq olunduğu dövrde
- E) Rusiyada uçotun təşkil olunduğu dövrde

657) Sual:Mühasibat uçotunun hesablar planının işlənməsi hansı məqsədi yerinə yetirilir?

- A) Mühasibat uçotunun onlar əsasında qurulmasını həyata keçirmək üçün

- B) Müxtəlif təşkilatların təsərrüfat proseslərinin əks etdirilməsində informasiyaların müqayisəliliyinə nail olmaq üçün
- C) Təşkilatın mühasibat aparatının işinin yüngülləşdirilməsini təmin etmək üçün
- D) Aktiv və passiv hesablar arasında qarşılıqlı əlaqəni müəyyən etmək üçün
- E) Hesabların müxabirləşməsinin təyin edilmiş qaydada həyata keçirilməsinə nail olmaq üçün

658) Sual: Pul vəsaitlərinin hərəkəti haqda hesabat hansı məqsədə tərtib edilir?

- A) Mühasibat hesabatının normativ tənzimlənməsi məqsədilə pul vəsaitlərinin xüsusi təyin edilmiş məqsədə istifadəsini əks etdirən istifadəsini formalasdırmaq
- B) Pul vəsaitlərinin konkret məqsədə istifadə edilməsinə dair informasiyani formalasdırmaq
- C) Pul vəsaitlərinin hərəkətini uçotda əks etdirən məlumatları formalasdırmaq
- D) Pul vəsaitlərini uçota alan hesablar baxımından pul vəsaitinin hərəkəti haqda informasiya formalasdırmaq
- E) Pul vəsaitlərinin uçotunu aparan hesabların qalığı haqda məlumatı formalasdırmaq

659) Sual: İnfomasiyaların mühasibat hesabatında əhatə edilmə dövrü dedikdə nə başa düşülür?

- A) Dəyişən əhəmiyyətə malik müəyyən edilmiş kəmiyyət səviyyəsi
- B) Mühasibat hesabatında təqdim edilən göstəricilərin ayrılan – fərqləndirici hissələri
- C) Hesabatda əks etdirilən uçot göstəriciləri
- D) Hesabatda formalasən sintetik və analitik hesabların göstəriciləri
- E) Mühasibat hesabatını formalasdırmaq məqsədilə Baş kitab hesablarının və analitik hesabların qruplaşdırılmış göstəriciləri

660) Sual: Xarici istifadəçilər üçün mühasibat hesabatının tərkibi necə təyin edilir?

- A) Fərdi
- B) Qeyri-mərkəzləşmiş
- C) Mərkəzləşmiş
- D) Təşkilat rəhbərinin qərarı ilə
- E) Təyin olunmuş qaydada

661) Sual: Aşağıda göstərilən iki əsas hesabat forması hansı səbəblərin müəyyən edilməsinin əsası hesab edilir?

- A) Pul vəsaitinin hərəkəti haqda hesabat
- B) Mühasibat balansı
- C) Mənfəət və zərər haqda hesabat

D) Hesabatın konkret istifadəçisinin məqsədini təyin edən hesabat

E) Kapitalın dəyişməsi haqda hesabat

662) Sual:Mühasibat hesabatının standartlaşması nə ilə müşayət olunur?

A) Pul vəsaitlərinin hərəkətinin tənzimlənməsini təmin etmək üçün tələb olunan norma və qaydaların tətbiqinin zəruriliyi

B) Müxtəlif istifadəçilərin informasiyalarının müqayisəliliyini təmin etmək üçün vahid qayda və normaların tətbiqinin zəruriliyi

C) Daxili istifadəçilərin informasiyalarının müqayisəliliyini təmin etmək üçün vahid qayda və normaların tətbiqinin zəruriliyi

D) Vahid norma və qaydaların tətbiqinin zəruriliyi

E) Əmtəə-material dəyərlilərinin uçotunun aparılması üçün tələb olunan norma və qaydaların tətbiqinin zəruriliyi

663) Sual:Mühasibat uçotu və hesabatının beynəlxalq standartlara keçməsi ilə əlaqədar 2008-ci ildə mühasibat, hansı hesabat formaları qəbul etmişdir?

A) Mühasibat balansı, mənfəət və zərər haqda hesabat, və onlara yazılın izahat vərəqəsi

B) Mühasibat balansı və balansa əlavə

C) Mənfəət və zərər və kapitalın hərəkəti haqda hesabat

D) Mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqda hesabat

E) Pul vəsaitlərinin və kapitalın hərəkəti haqda hesabat

664) Sual:Hesabat mütləq qaydada hara təqdim olunmalıdır?

A) Maliyyə və Vergi nazirliklərinə

B) Təsisçilərə, dövlət statistika orqanlarına, icra hakimiyyəti orqanlarına, banklara, vergi orqanlarına və qanunvericiliyə uyğun olaraq digər istifadəçilərə

C) Bank və maliyyə orqanlarına

D) Yerləşmə ərazisindən asılı olaraq ərazi statistika orqanlarına

E) Təşkilatın fəaliyyətində iştirak edənlərə yaxud mülkiyyətçilərə

665) Sual:Mühasibat hesabatının əsas elementi kimi hansı hesabat əsas element hesab edilir?

A) Mənfəət və zərər haqda hesabat

B) Kapitalın dəyişməsi haqda hesabat və pul vəsaitinin hərəkəti haqda hesabat

C) Mühasibat balansı, mənfəət və zərər haqda hesabat

D) Mühasibat balansı və pul vəsaitlərinin hərəkəti haqda hesabat

E) Pul vəsaitlərinin hərəkəti haqda hesabat

666) Sual:Mühasibat hesabatının tərkibində mühasibat uçotunun hansı prinsipi əsas hesab edilir?

- A) Təşkilatın əmlakının tənzimləmə prinsipi
- B) Təşkilatın fəaliyyətini tənzimləmə prinsipi
- C) Təşkilatın fəaliyyətində fasılısızlıq prinsipi**
- D) Təşkilatın əmlakının xüsusiləşmə prinsipi
- E) Təsərrüfat fəaliyyəti hallarının müvəqqəti müəyyən etmə prinsipi

667) Sual:Mühasibat hesabatını tərtib edən zaman mühasibat uçotunun hansı məlumatlarından istifadə edilir?

- A) Hesabatda əks etdirilən uçot göstəricilərindən
- B) Mühasibat hesabatında təqdim edilən göstəricilərin ayrılan – fərqləndirici hissələrindən
- C) Dəyişən əhəmiyyətə malik müəyyən edilən kəmiyyət səviyyəsindən
- D) Mühasibat hesabatını formalaşdırmaq məqsədilə Baş kitab və analitik hesabların qruplaşdırılmış göstəricilərindən**
- E) Hesabatda formalaşan sintetik və analitik hesabların göstəricilərindən

668) Sual:Mühasibat hesabatı mütləq audit edilməlidirmi?

- A) Daxil olmuş neqativ hallarla əlaqədar olduqda
- B) Buna təşkilat rəhbərinin qərarı olduqda
- C) Bu qanunvericiliklə nəzərdə tutulduqda**
- D) Buna təşkilatın mülkiyyətçisinin qərarı olduqda
- E) Nəzarət orqanlarının sərəncamı olduqda

669) Sual:Mühasibat balansına əlavə edilən hesabat formaları nəyi əks etdirir?

- A) Mühasibat balansının və mənfəət və zərər haqda hesabatın əsas göstəricilərinin açılışını
- B) Balansın hər bir maddəsinin xarakterizə edilməsini
- C) Mühasibat hesabatının tam həcmidə formalaşmasını
- D) Göstəricilərin müxtəlif növlərinin və maliyyə - təsərrüfat fəaliyyətlərinin əsas istiqamətlərinin xarakterini**
- E) Mühasibat balansının əsas göstəricilərinin açılışını

670) Sual:Mühasibat hesabatına hansı tələblər təqdim edilir?

- A) Hesabatın azərbaycan dilində, manatla və təşkilatın rəhbəri tərəfindən tərtib olunması
- B) Hesabatın ilk sənəd formalarının, sintetik və analitik uçotun məlumatlarına əsaslanması
- C) Hesabatın dəqiq, tam, filialların bütün göstəricilərini hərtərəfli əks etdirməsini; sintetik və analitik uçotun ilk uçot sənədlərinin məlumatlarına əsaslanması; Azərbaycanın milli valyutası olan manatla və təşkilatların rəhbərinin imzası ilə təsdiq olunması
- D) Təşkilatın əmlak və maliyyə vəziyyətinin tam və hərtərəfli əks etdirilməsi
- E) Hesabatın hər bir göstəricisinin hərtərəfli açıqlanması

671) Sual:Mühasibat hesabatı dedikdə nə başa düşülür?

- A) Balans, mənfəət və zərər haqda hesabat tərtib etmək
- B) Təhlil aparmaq və idarə etmə məqsədi ilə təşkilatın vəziyyətinin ümumiləşdirilməsi və sistemləşdirilməsi
- C) Hesabat dövrü ərzində təsərrüfat fəaliyyətinin göstəricilərinə dair tərtib edilən maliyyə göstəriciləri
- D) Hesabat dövrü ərzində mühasibat uçotunun məlumatlarına əsasən təşkilatın əmlakı və təsərrüfat fəaliyyətinin maliyyə vəziyyəti haqda təyin olunmuş formada tərtib edilən göstəricilər sistemi
- E) Mühasibat uçotunun məlumatlarına əsasən təşkilatın əmlakı və təsərrüfat fəaliyyətinin maliyyə nəticələri haqda təyin olunmuş formada tərtib edilən vahid sistem

672) Sual:Beynəlxalq maliyyə hesabatı hansı xarakterə malikdir?

- A) Rentebelliyyin yüksəldilməsinə dair yol göstərmək
- B) Gələcəyə dair istiqamət göstərmək
- C) Təklif vermək
- D) Normativ sərəncam vermək
- E) Direktiv

673) Sual:Təşkilat illik hesabatı aşıq mətbuatda dərc etdirmək hüququna malikdirmi?

- A) Hesabat məlumatlarının təqdim edilməsi hüququ məhdudlaşdırılmışından dərc etdirə bilər
- B) Təşkilat rəhbəri icarənin haqqını verdikdən sonra dərc etdirə bilər
- C) Hesabatı nəinki dərc etdirmək həmdə onu yerinə yetirməyə borcludur
- D) Təşkilatın hesabat məlumatları kommersiya sırrı hesab edildiyindən dərc etdirmək hüququna malik deyil
- E) Təşkilat, əmlak və maliyyə vəziyyəti haqda hesabat, müstəqil auditor tərəfindən təsdiq edildikdən sonra dərc etdirə bilər

674) Sual:Mühasibat hesabatının mütləq təqdim edilmə müddəti necə təsdiq edilir?

- A) Qanunvericilik səviyyəsində
- B) Auditin təyin etdiyi sərəncamla
- C) Mülkiyyətçinin qərarı ilə
- D) Təşkilat rəhbərinin qərarı ilə
- E) Nəzarət orqanlarının qərarı ilə

675) Sual:Mühasibat balansının tanınmasını tam xarakterizə et:

- A) Mühasibat balansı-təsərrüfat əməliyyatları üzərində nəzarət etmək üçün informasiyaların balans ümumiləşdirilməsi üsuludur
- B) Mühasibat balansı-əmlakın, xüsusi kapitalın və öhdəliklərin pul ifadəsində qruplaşdırma və əks etdirmə üsuludur
- C) Mühasibat balansı-iqtisadi informasiyaların qruplaşdırma üsuludur**
- D) Mühasibat balansı-mühasibat hesabları ilə əlaqəli və maliyyə nəticəsinin əks etdirilməsi üsuludur
- E) Mühasibat balansı-təsərrüfat vəsaitlərinin əks etdirilməsi üsuludur

676) Sual:Balansın passivinin bölmələri nəyi ifadə edir?

- A) Kreditor borclarını
- B) Kapital və ehtiyatları, uzunmüddətli və qısa müddətli öhdəlikləri**
- C) Qısa və uzunmüddətli öhdəlikləri
- D) Kapital və kreditor borclarını
- E) Kapital və fondları

677) Sual:Təşkilat, bərpa balansını hansı halda tərtib edir?

- A) Müəssisə və təşkilat tamamilə müflisləşməyə uğradıqda
- B) İllik hesabatlar tərtib edən zaman**
- C) Əsas vəsaitə bərpa dəyəri təyin edən zaman
- D) Fasiləsiz iş prinsipinin pozulması hallarında
- E) Müəssisə və təşkilat, fəaliyyətini müvəqqəti dayandırıldıqda

678) Sual:Mühasibat uçotunun kapital (əsas) bərabərliyi nə ilə ifadə olunur?

- A) İstehsal prosesinin satış prosesi ilə qarşılıqlı əlaqəsi ilə
- B) Təşkilatın əmlakının kapital və kreditorlar arasında öhdəliyi qarşısındaki əlaqəsi ilə**
- C) Təşkilatın təsərrüfat prosesləri arasındaki qarşılıqlı əlaqə ilə

D) Təsərrüfat prosesinin xarakteri ilə

E) Təsərrüfat əməliyyat və proseslərinin qarşılıqlı əlaqəsi ilə

679) Sual:Mühasibat balansının əsas növlərini sadalayın

A) Sağlamlaşdırıcı və ləğvedici

B) Dövri, illik, giriş

C) İllik, giriş və bölüşdürücü

D) Dövrü, sağlamlaşdırıcı və ləğv edici

E) Dövrü, illik, giriş, bölüşdürücü, sağlamlaşdırıcı, ləğv edici, icmal

680) Sual:Mühasibat balansının müəyyən edilməsinə izahat ver:

A) Müəssisənin maliyyə vəziyyətini əks etdirən bir sistem

B) Pul ifadəsində ifadə olunan əmlakın tərkibini əks etdirən məcmuu göstərici

C) Hesabat dövrünün informasiyalarını əks etdirən balans metodu

D) Müəyyən dövrdə təşkilatın resurslarının (aktivlərin) və öhdəliklərin (passivlərin) ümumiləşdirilməsi

E) Tərkib və yerləşməsinə görə əmlakın və onun pul ifadəsilə ifadə olunan mənbəyinin ümumiləşdirilməsi və iqtisadi cəhətdən quruplaşdırılması üsulu

681) Sual:Aşağıda göstərilən bölmə və qruplardan hansıları balansın passivinə aid edilir?

A) Əsas vəsaitlər və digər material dəyərliləri

B) Dövr etməyən aktivlər, əsas vəsaitlər

C) Pul vəsaitləri, hesablaşmalar və sair aktivlər

D) Bank kreditləri və kreditorlara olan borclar

E) Ehtiyatlar, məsrəflər, alınmış dəyərlilərə görə əlavə dəyər vergisi

682) Sual:Dövriyyə aktivləri balansın hansı bölməsində göstərilir?

A) Balansın aktivinin III bölməsində

B) Balansın aktivinin I bölməsində

C) Balansın passivinin II bölməsində

D) Balansın aktivinin II bölməsində

E) Balansın passivinin I bölməsində

683) Sual: Malgöndərənlər və maliyyə orqanlarına olan kreditor borcları balansın hansı hissələrində əks etdirilir?

- A) Passivinin III bölməsində
- B) Aktivinin II bölməsində
- C) Passivinin II bölməsində**
- D) Aktivinin I bölməsində
- E) Passivinin I bölməsində

684) Sual: Debitor borcları balansın hansı bölməsində əks etdirilir?

- A) Balansın passivinin III bölməsində
- B) Balansın aktivinin I bölməsində
- C) Balansın passivinin I bölməsində
- D) Balansın aktivinin III bölməsində**
- E) Balansın passivinin II bölməsində

685) Sual: Mühəsibat balansı necə bölmədən ibarətdir?

- A) Beş bölmədən
- B) Dörd bölmədən
- C) Üç bölmə aktivdən və üç bölmə passivdən
- D) İki bölmə aktivdən və üç bölmə passivdən**
- E) Aktivdə üç bölmədən

686) Sual: əsas vəsaitlərin amortizasiyası və Qeyri-maddi aktivlərin amortizasiyası maddəsi olmayan balans necə adlanır (yəni 02,05 və ya 102, 112 №-li hesablarsız)?

- A) Giriş balansı
- B) Giriş balansı
- C) Burutta balansı
- D) Qəti balans**
- E) Netto balans

687) Sual: Mühəsibat balansının tərəflərinin mənasını təyin etmək üçün hansı terminlərdən istifadə edilir?

- A) Balansın aktiv və passivinin bərabərliyindən
- B) Balansın maddə və bölmələrindən
- C) Balansın aktiv və passivlərindən**
- D) Balansın valyuta bölmələrindən
- E) Balansın yekun və nəticələrindən

688) Sual: Balansın hansı elementi əsas element hesab edilir?

- A) Balansın aktiv və passivinin eyniliyi
- B) Mühasibat uçotunun hesabları
- C) Balansın maddələri**
- D) Balansın valyutası
- E) Balansın bərabərliyi

689) Sual: Giriş balansı hansı məqsədə tərtib olunur?

- A) Yeni fəaliyyətə başlayan təşkilat üçün
- B) Ilin axırında son nəticəni müəyyən etmək üçün
- C) Yeni yaradılan və fəaliyyətdə olan təşkilatın yenidən təşkili zamanı**
- D) Fəaliyyətdə olan təşkilatın ləğv edilməsi zamanı
- E) Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin planlaşdırılması üçün

690) Sual: Təsərrüfat əməliyyatlarının təsiri ilə balansın dəyişməsinin hansı növləri mövcuddur:

- A) Balans dəyişməsinin üç növü
- B) Balans dəyişməsinin iki növü
- C) Balans dəyişməsinin bir növü
- D) Balans dəyişməsinin dörd növü**
- E) Balans dəyişməsinin beş növü

691) Sual: Balansın aktivi hansı bölmələrdən ibarətdir?

- A) İstehsalat ehtiyatları və pul vəsaitləri
- B) Dövriyyədən kənar və dövriyyə aktivləri**
- C) Əsas vəsaitlər və istehsal ehtiyatları

- D) Əsas vəsaitlər və dövriyyə aktivləri
- E) Əsas vəsaitlər və qeyri-maddi aktivlər

692) Sual: Mühasibat uçotu obyektlərinin qiymətləndirilməsi, kim tərəfindən yerinə yetirilir?

- A) Təşkilat rəhbəri
- B) Baş mühasib
- C) Mühasibat uçotunun tənzimlənməsini həyata keçirən orqan**
- D) Menencer
- E) Nəzarət edici orqanlar

693) Sual: Azərbaycan ərazisində əmlaklar hansı valyuta ilə qiymətləndirilir?

- A) Funt sterinqlə
- B) Alman markası ilə
- C) Manatla**
- D) Dollarla
- E) Avro ilə

694) Sual: Təşkilatın mülkiyyətinə daxil olan əmlakın qiymətləndirilməsi hansı normativ sənədlə tənzimlənir?

- A) “Mühasibat uçotu haqqında” Qanunla**
- B) Mühasibat uçotunun aparılmasına dair əsasnamə ilə
- C) “Əsas vəsaitlər” haqda Beynəlxalq Standartla
- D) “Ehtiyatlar üzrə” 7 №-li milli standartla
- E) “Torpaq, tikili və avadanlıqlar üzrə” milli standartla

695) Sual: Qeyri – maddi aktivlər hansı qiymətlə qiymətləndirilir?

- A) Həqiqi maya dəyəri ilə
- B) Uçot qiyməti ilə
- C) İlk dəyərlə
- D) Qalıq dəyəri ilə**
- E) Bərpa dəyəri ilə

696) Sual:Kalkulyasiyanın mənasını açıqla:

- A) Mühasibat uçotunun ən mühüm elementi sayılan üsulu
- B) Kalkulyasiya ayrı-ayrı uçot obyektlərinin pul formasında dəyərinin hesablanması və eyni zamanda onların qiymətləndirilməsi üsulu**
- C) Ayrı-ayrı uçot obyektlərinin pul formasında dəyərinin hesablanması üsulu
- D) Ayrı-ayrı mühasibat uçotu obyektlərinin qiymətləndirilməsi üsulu
- E) İstehsalın fəaliyyətinin qiymətləndirilməsi üsulu

697) Sual:əmtəə-material ehtiyatlarının yeni qiymətləndirilməsi hansı metodla yerinə yetirilir?

- A) Fifo
- B) Lifo**
- C) Orta maya dəyəri ilə
- D) Həqiqi maya dəyəri ilə
- E) Plan maya dəyəri ilə

698) Sual:Məhsulun maya dəyəri hansı proses nəticəsində müəyyən edilir:

- A) İnventerizasiya aparmaq
- B) Qiymətləndirmə aparmaq
- C) Kalkulyasiya etmək**
- D) Xüsusi hesablama aparmaq
- E) Uçot yazılışları aparmaq

699) Sual:Obyektlərin amortizasiyası mühasibat uçotunda hansı məqsəd üçün istifadə edilir?

- A) İlk dəyərin qiymətləndirilməsi
- B) Qalıq dəyərinin qiymətləndirilməsi
- C) Bərpa dəyərinin qiymətləndirilməsi
- D) Yuxarıda göstərilən qiymətlərin məcmuu**
- E) Ədalətin dəyərin qiymətləndirilməsi

700) Sual:Amortizasiya olunan əmlak mühasibat balansında necə əks etdirilir?

- A) Qalıq dəyəri ilə**
- B) Bərpa dəyəri ilə

- C) Bazar dəyəri ilə
- D) İlk dəyərlə
- E) Müqavilə dəyəri ilə

701) Sual: əsas vəsaitlər balansın yekununda hansı qiymətlə qiyamətləndirilir?

- A) Bərpa dəyəri ilə
- B)** Qalıq dəyəri ilə
- C) İlk dəyərlə
- D) Uçot qiyməti ilə
- E) Həqiqi maya dəyəri ilə